



QAFQAZ
UNİVERSİTETİ



Borland
C++
ilə
Obyektyönlü
Programlaşdırma

Azərbaycan Respublikası Təhsil
Nazirliyinin 20.10.2006-cı il tarixli, 760
saylı əmri ilə dərs vəsaiti kimi tövsiyə
edilmişdir.

Etibar Seyidzadə

BAKİ - 2007

Elmi redaktor : t.e.n., dos. Xəlil İsmayılov
("Qafqaz" Universiteti)

Rəyçilər : f.-r.e.d., prof. Fəxrəddin İsayev
("Qafqaz" Universiteti)
t.e.n., Abzətdin Adamov
("Qafqaz" Universiteti)

Korrektor : Vəfa Seyidova
Dizayner : Sahib Kazımov

Seyidzadə Etibar Vaqif oğlu

Borland C++ ilə
Obyektyönlü Programlaşdırma

© Seyidzadə E.V. 2007



MÜNDƏRİCAT

I FƏSİL	9
OBYEKTYÖNLÜ PROQRAMLAŞDIRMA	9
1.1 Proqram Layihələndirmə.....	9
1.2 Proqram Xüsusiyyətləri	10
1.3 Modul Strukturunun Şərtləri.....	14
1.4 Obyektyönlü Proqramlaşdırmanın Əsasları	15
II FƏSİL	25
C-DƏ YENİLİKLƏR VƏ C-YƏ ƏLAVƏLƏR	25
2.1 Eyni Adlı Müxtəlif Arqumentli Funksiyalar	25
2.2 Operatorların Təyini.....	31
2.3 Aktiv Qiymət Vermək	33
2.4 Təqdimat (Referans) Tip Təyinedicisi.....	37
2.5 Gizlənmiş Dəyişkənləri Görmək	41
2.6 C++-da Prototiplərin Təyin Edilməsi	43
2.7 Struktur Tiplər	44
2.8 Şərh Operatoru.....	45
2.9 new və delete Opratorları	46
2.10 inline Makroları	49
III FƏSİL.....	51
OBYEKTLƏR	51
3.1 Obyekt Nədir?.....	51
3.2 Layihələndirici	55
3.3 Müraciət Haqqı	57

Etibar Seyidzadə

3.4 Yoxedici (Destructor)	62
3.5 Standart Obyekt Tipləri.....	67
3.6 Layihələndirici Üzərinə Yüklemə	67
3.7 Obyektlərə Mənimsətmə.....	74
IV FƏSİL.....	85
OBYEKTLƏRİN XÜSUSİYYƏTLƏRİ	85
4.1 Obyekt Üzvləri Olan Obyektlər	85
4.2 Friend (Dost) Təyinedicisi.....	90
4.3 Obyektlərin Operatorlara Yüklenməsi.....	97
4.4 this Lokal Dəyişkəni	101
4.5 Ümumi Ortaq Dəyişkənlər	103
4.6 Statik (Static) Funksiyalar	107
4.7 const Funksiyaları.....	112
4.8 İç-içə Təyinlər.....	112
4.9 Obyekt Göstəriciləri.....	115
4.10 Obyekt Massivi	117
V FƏSİL.....	121
OBYEKT TÖRƏTMƏK.....	121
5.1. Törətmə Əməliyyatı.....	121
5.2 Sınıfların Törədilməsi	122
5.3 Müraciət Haqları və Nüfuz Etmə.....	127
5.4 Dinamik Yüklemə.....	129
5.5 Qaydalı Funksiyalar	133
5.6 Misallar	138
5.6.1 Curve.....	138
5.6.2 LineDemo	143



MÜNDƏRİCAT

5.7 C++ Metod Çağırış Sistemi.....	161
5.8 Mövcud Olandan Törənən Sınıflar	164
VI FƏSİL.....	169
ŞABLONLAR HAZIRLAMAQ.....	169
6.1 Şablonlar	169
6.2 Şablon Funksiyalar	172
6.3 Şablon Obyektlər	176
VII FƏSİL.....	181
AXINLAR	181
7.1 Axın Nədir?.....	181
7.2 Standart Axınlar.....	181
7.3 Axınlara Nizamlanmış Məlumat Yazılması.....	185
7.3.1 Genişlik Nəzarəti	185
7.3.2 Yerləşmə Nəzarəti.....	187
7.3.3 Boşluq Nəzarəti.....	188
7.3.4 Tam Ədədlərin Əsaslarına Nəzarət.....	189
7.3.5 Həqiqi Ədədərə Nəzarət	190
7.4 Axılardan Nizamlanmış Məlumat Oxunması	192
7.5 Səhv'lərə Nəzarət.....	195
7.6 Fayl Üzərindəki Axınlar.....	195
7.6.1 Fayla Yazma	196
7.6.2 Fayldan Oxuma.....	200
7.7 Obyektlər və Axınlar	202
VIII FƏSİL.....	211
CLASS KİTABXANASI.....	211

Etibar Seyidzadə

8.1 Container Class Kitabxanası	211
8.2 Təyin Olunmuş Sınıflar	212
8.3 Təyinlər və Tiplər	214
8.3.1 Tip və Sınıf Kodları.....	214
8.3.2 Səhv Kodlarının Təyini.....	216
8.3.3 Başlıq Faylları və Təyin Edilmiş Sınıflar	217
8.4 Sınıflar.....	218
8.4.1 Object	218
8.4.2 Error	227
8.4.3 Sortable	228
8.4.4 String	229
8.4.5 BaseDate	232
8.4.6 Date	235
8.4.7 BaseTime.....	239
8.4.8 Time	242
8.4.9 Association	244
8.5 Məlumatlar Sturkturu Sınıfları.....	247
8.5.1 Container	247
8.5.2 Stack	251
8.5.3 Deque	255
8.5.4 Queue	258
8.5.5 PriorityQueue.....	259
8.5.6 Collection.....	261
8.5.7 List.....	263
8.5.8 DoubleList	265
8.5.9 HashTable.....	268
8.5.10 Btree	270
8.5.11 Bag.....	277



MÜNDƏRİCAT

8.5.12 Set	278
8.5.13 Dictionary	278
8.5.14 AbstractArray	279
8.5.15 Array	283
8.5.16 SortedArray	285
8.6 Yeniləyicilər (Iterators)	290
8.6.1 DoubleListIterator	293
8.7 Misal	294

Etibar Seyidzadə

ÖN SÖZ

Bu kitabda obyektyönlü programlaşdırmanın əsasları, Borland C++ programlaşdırma dilinin xüsusiyyətləri şərh edilmişdir.

Vəsaitdən obyektyönlü programlaşdırmağı öyrənmək istəyən tələbələr, müəllimlər, həmçinin programçılar faydalana bilərlər. Vəsait mümkün qədər sadə dildə yazılmışdır. Kitabdakı mövzular misallarla müşayiət olunmuşdur ki, bu da mövzunu asan mənimsəməyə kömək edir.

Onu da qeyd edək ki, kitab respublikamızda bu mövzuda azərbaycan dilində yazılmış ilk vəsaitdir. Buna görə də kitabda bir çox yeni terminlərin istifadəsində çətinliklər qarşıya çıxmış və bu çətinliklərin aradan qaldırılmasına cəhd göstərilmişdir.

Kitabın hazırlanmasında lazımı şərait yaratdıǵına görə Qafqaz Universitetinin rəhbərliyinə, dəyərli məsləhətlərinə görə f.-r.e.d., professor Fəxrəddin İsayevə, t.e.n., dossent Xəlil İsmayılova, t.e.n. Abzetdin Adamova təshih etdiyinə görə Vəfa Seyidovaya, dizayner Sahib Kazımova, kitabın çapında göstərdikləri dəstəyə görə Müşfiq İbrahimova və Sədi Əbdürəhmanova öz səmimi təşəkkürümü bildirirəm.

Müəllif



I FƏSİL

OBYEKTYÖNLÜ PROQRMLAŞDIRMA

1.1 Program Layihələndirmə

Kompüter texnologiyasının paralel inkişaf edən iki əsas sahəsi vardır: texniki vasitələr (**hardware**) və program təminatı (**software**). Texniki vasitələr nə qədər sürətlə inkişaf etsə də, program təminatı ilə təchiz edilmədən heç bir faydası olmaz. Programın texniki vasitələr olmadan işləməsini də düşünmək olmaz. Lakin yaxşı texniki vasitə olmazsa, uyğun olaraq yaxşı program da yazılmaz. İstifadəçilərin istədiklərini texniki vasitələrlə yerinə yetirmələri üçün isə hər zaman yaxşı program təminatına ehtiyac vardır.

Program təminatı çox əhəmiyyətli olan, lakin bunun qiyməti çox gec başa düşülən bir mövzu olmuşdur. Yaxın keçmişdə kompüter ehtiyacı olan şəxslər işlərini görə biləcək program, sonra da bu programı işlədəcək bir kompüter axtarır və programı kompüterin ayrılmaz bir xüsusiyyəti kimi görürdülər. Bu bir növ kompüter satıcılarının ehtiyac duyulan programları özlərinin

yazmalarından və öz kompüterləri xaricində bu programı satmamalarından qaynaqlanırdı. Hazırda isə müstəqil proqramlaşdırma ilə məşğul olan firmaların qurulması bu səhv düşüncəni aradan qaldırmışdır. Bu həmçinin program təminatı və texniki vasitələrin bir-birindən fərqli bir şey olduqları həqiqətinin anlaşılması təmin etmişdir.

1.2 Program Xüsusiyyətləri

- Doğruluq (**correctness**) – verilən tapşırıqların tam olaraq yerinə yetirilməsidir. Programı layihələndirmədən əvvəl onun hansı tapşırıqları yerinə yetirəcəyini müəyyən etmək lazımdır. Program hazır olduğdan sonra bu təyin olunan xüsusiyyəti tam təmin etməlidir;
- Dayanıqlıq (**robustness**) – gözlənilməz hadisələr nəticəsində programın icrası kəsilməməli, səhv əməliyyatları yerinə yetirməməlidir. Program, ən yaxşı halda olsa belə, üzərinə qoyulan tapşırıqlardan başqa işləri görməməlidir. Programçının səhvlərinə görə programın icrasının kəsilməməsi üçün tədbirlər görülməlidir;
- Genişlənəbilmək (**extendibility**) – gələcəkdə verilən tapşırıqların dəyişdirilməsi və ya



yenilərinin əlavə edilməsi asan olmalıdır. *Bunun üçün:*

- sadə layihələr hazırlanaraq mürəkkəb layihələrdən qaçmaq lazımdır (**design simplicity**);
- programı bir mərkəzdən asılı olaraq idarə etmək əvəzinə modul strukturundan istifadə edərək yerli bir idarə etmə forması seçilməlidir (**decentralization**).
- Təkrar istifadə olunma (**reusability**) – hazırlanın layihənin, yazılın programın və ya heç olmazsa modulların başqa proqramlar tərəfindən istifadə edilə bilməsidir. Buna layihə daxilində istifadə edilən elementlərin yeni layihədə də istifadə edilə bilməsini əlavə etmək lazımdır;
- Uyğunluq (**compatibility**) – programın müxtəlif kompüter sistemlərində ortaq xüsusiyyətlərə malik olmasıdır. *Bunun üçün müxtəlif standartların tətbiq edilməsi lazımdır:*
 - məlumatlar faylı formatının uyğunluğu;
 - məlumatlar strukturunun uyğunluğu.
- Menyu, dialog, rəsm, düymə kimi istifadəçi mühitinin (**user interface**) uyğunluğu;

- Mənbələrin istifadə edilməsi (**efficiency**) – kompüterin malik olduğu bütün avadanlıqları səmərəli şəkildə tam istifadə etməsidir. İstifadə edə bilmədikdə də digər proqramlar üçün istifadəsiz qalmasına yol verməsidir;
- Daşınabilmə (**portability**) – bir proqram hazırlanmış olduğu kompüterdən başqa digər kompüterlərdə də istifadə oluna bilməlidir. Bu iki formada ola bilər:
 - Qaynaq uyğunluğu (**source compatible**) – programın yazılıdığı əməliyyat sistemindən başqa bir sistemə daşınub yenidən kompliyasiya olunaraq işləməsi;
 - İkililik kod uyğunluğu (**binary compatible**) – programın yazılıdiği mühitdə kompliyasiya olunaraq icra oluna bilən fayl (**executable file**) əldə edildikdən sonra başqa bir mühitə daşınaraq işlədilməsi. Proqramın təkmilləşdirilməsi baxımından əslə əsas götürülərək program kodunun daşınabilən olmasıdır.
- Nəzarət oluna bilmə (**verifiability**) – bir proqramın səhv hallarla qarşılaşması zamanı onun icrasının davam etməsinə və hətta heç icra olunmamasına səbəb olan səhvler ortaya çıxdığı zaman istifadəciyə və proqramçıya səhvin hansı

səbəbdən baş verdiyi mövzusunda kifayət qədər məlumatın verilməsidir;

- **Tamlıq (integrity)** – icazəsiz müdaxilələr və dəyişdirmələr qarşısında program, məlumatlar, fayl kimi program komponentlərinin qorunmasıdır. Məsələn, məlumatlar və ya indeks fayllarınınitməsi (silinməsi) zamanı program icra olunarkən bunu müəyyənləşdirib bildirir;
- Asan istifadə edilmə (easy of use) – programdan istifadə edən şəxsin onu asanlıqla öyrənməsi, istifadə edə bilməsi, nəticələrini tədqiq edə bilməsi, səhvlərini düzəldə bilməsidir;
- Birlikdə işləmək (interoperability) – bir programın ehtiyacı olduğu başqa bir programı çağırma bilməsi xüsusiyətidir. Bu halda iki program ardıcıl olaraq işləməklə bərabər bir-biri ilə məlumat mübadiləsi edə bilməlidirlər.

Yuxarıda göstərilən şərtləri təmin etmək əsasən programçı mühəndisin vəzifəsi olmaqla bərabər, modul strukturundan istifadə etmək *genişlənə bilmə, təkrar istifadə olunma, uyğunluq, daşına bilmə* problemlərini həll etməyə imkan verir. Bu halda ən azı bəzi program modullarını yenidən yazmağa ehtiyac qalmır.

1.3 Modul Strukturunun Şərtləri

- Parçalanabilmə (modular decomposability) – bir problemi alt hissələrə ayıraq layihələndirməkdir. Məsələn, riyazi əməliyyatların yerinə yetirildiyi bir programda massivlərin istifadə edilməsi üçün bir massiv modulu təyin edərək massivlə əlaqədar əməliyyatların hamisini bu modulda yazmaq. Eyni şəkildə ehtiyac olarsa, matris, vektor, kompleks ədəd kimi təyinlər üçün də modul yazaraq problemi kiçik hissələrə ayırmak;
- Birləşdiriləbilmə (modular composability) – bir-birindən xəbərsiz hazırlanan modulların bir yerə yığıılması zamanı çatışmayan və ya tam olmayan modulların olmamasıdır;
- Aydınlıq (modular understandability) – müxtəlif şəxslər tərəfindən yazılmışına baxmayaraq oxunduğu zaman programın aydın olmasıdır. Programın yenidən baxılması və ya təkmilləşdirilməsi zamanı çox əhəmiyyətli olan bu xüsusiyyəti saxlamaq üçün modul programının yazılımasından başqa program daxilində nəyin nə üçün istifadə edildiyinin, bu istifadə nəticəsində nə olacağının aydın bir şəkildə şərh olunması lazımdır;

OBYEKTYÖNLÜ PROQRMALAŞDIRMA

- Qorunma (**modular protection**) – bir modulun işləmə formasına və məlumatlara digər bir modulun icazə verilmiş hallardan başqa müdaxilə etməməsi, yazılın modulların ümumi cəhətləri olmasına baxmayaraq bunların bir-birindən fərqləndirilməsi lazımdır;
- Davamlılıq (**modular continuity**) – problemin təyinindəki kiçik dəyişikliklər bir və ya bir neçə hissənin dəyişməsinə səbəb olarkən program strukturu kimi istifadə olunan modullar arasındaki vasitələr (məsələn, funksiya prototipləri) dəyişdirilməməlidir.

İndi də modulluluğun təmin olunması üçün istifadə olunacaq obyektyönlü programlaşdırmanın xüsusiyyətlərini gözdən keçirək.

1.4 Obyektyönlü Proqramlaşdırmanın Əsasları

Bir sistem daxilində müxtəlif xarakterli obyektlər ola bilər. Bu obyektlərin tamamilə bir-birindən fərqli xüsusiyyətləri ilə bərabər, eyni və ya oxşar xüsusiyyətləri də vardır. Xüsusiyyətlər və davranışlarının müxtəlif olamalarına baxmayaraq eyni imkanlara malik ola bilərlər.

Etibar Seyidzada

Məsələn, bir idarədə kompüter, telefon, faks, katibə, məmur, müdir kimi obyektlər ola bilər. Əsasən bunların hər biri bir obyektdir. Hər birinin öz funksiyası vardır. Lakin ümumi xüsusiyyətləri də vardır. Katibə, məmur, müdir hər biri bir insandır. Bu insan olma xüsusiyyətidir. Hər biri müəssisədə müxtəlif məbləğdə maaşla işləyirlər. Gördükəri iş ümumi bir işdir, lakin hər birinin öz işi vardır. İstək eyni, davranışlar isə müxtəlifdir. İşlərini icra edərkən istifadə etdikləri məlumatlar da eyni dərəcədə fərqlidir.

Bu bənzətmə ilə *obyekt - müəyyən işləri yerinə yetirən, bu məqsədlə də müxtəlif funksiyalardan ibarət olan bir struktur*dur. Bu struktur daxilində dəyişkənlər ola bilər. Lakin əsasən vəzifəsini müəyyən edəcək funksiyaları tərkibində saxlayır. Bu xüsusiyyətə *paketləşdirmə (encapsulation)* deyilir.

Bunun digər bir xüsusiyyəti də *paketləşdirilcək funksiyaların necə işləyəcəyi müəyyən edilmədən, sadəcə necə istifadə ediləcəyi müəyyən edilə bilər ki, bu da vacibdir*. Buna da *mücərrədləşdirmə (abstraction)* deyilir. Paketləşdirmə və mücərrədləşdirmə, obyekti müəyyən etmək üçün kifayət olan iki funksiyadır.

Obyeklərin digər xüsusiyyətlərindən biri də törəmə xüsusiyyətidir. Obyekt təyin edilərkən, əvvəlcədən təyin olunmuş başqa bir obyekti özünə baza olaraq seçə bilər. Bu hal yeni təyin olunan obyektin özünə baza seçdiyi



OBYEKTYÖNLÜ PROQRMALAŞDIRMA

obyektin xüsusiyyətlərindən istifadə etmə imkanlarına uyğun gəlir, bununla bərabər yeni obyektin baza obyekti ilə eyni xüsusiyyət daşımاسına səbəb olur.

Yeni obyekt yeni xüsusiyyətlər qazana bildiyi kimi, bu xüsusiyyətləri təkmilləşdirə və dəyişdirə də bilər. Bu xüsusiyyətə törəmə (**derivation**), xüsusiyyətləri almağa isə miras alma (**inheritance**) adı verilir.

Buna aşağıdakı misalı göstərə bilərik:


Bir avtomobil təmirçisi avtomobil rəngləmə (hava fırça ilə), lehimləmə və karbürator sazlama işlərini yerinə yetirmiş olsun.

Avtomobil Təmirçisi

- Rəngləmə
- Lehimləmə
- Karbürator Sazlama

Bu avtomobil təmirçisi obyektidir. Bu avtomobil təmirçisinin üç oğlu olduğunu və onların hər birini yetişdirdikdən sonra, bir sahə üzrə ixtisaslaşdırıldıqını fərz edək.

Etibar Seyidzadə



Burada Avtomobil Rəngsazi, Avtomobil Qaynaqcısı və Avtomobil Elektriqi törəmə obyektlərdir. Avtomobil Təmirçisi isə baza obyektidir. Törəmə obyektlər (Avtomobil Rəngsazi, Avtomobil Qaynaqcısı və Avtomobil Elektriqi) baza obyektinin, yəni Avtomobil Təmirçisinin xüsusiyyətlərini göstərəcəklər. Uyğun olaraq avtomobil rəngləyəcək, lehimləyəcək və karbürator tənzimləyəcəklər.

Avtomobil Rəngsazından avtomobili rəngləməsini istədiyimiz zaman, o avtomobili hava fırçası ilə rəngləyəcəkdir. Lakin Avtomobil Təmirçisi bu işi yalnız adı fırça ilə görəcəkdi. Avtomobil Təmirçisi ilə Avtomobil Rəngsazının gördükələri iş rəngləmə işidir.

OBYEKTYÖNLÜ PROQRMALAŞDIRMA

Avtomobil Rəngsazının adı fırça ilə rəngləməyi bacarmasına baxmayaraq hava fırçası ilə rəngləyir. Lakin istədiyi zaman adı fırça ilə də rəgləyə bilər.

Eyni şəkildə Avtomobil Qaynaqcısı da oksigen qaynağı ilə lehimləyir. Avtomobil Təmirçisi isə sadəcə qövs qaynağı ilə lehimləyə bilir. Avtomobil Qaynaqcısı eyni zamanda rəngləmə işlərini də bacarır. Bu qabiliyyəti Avtomobil Təmirçisindən miras almış və sadəcə fırça ilə rəngləməyi bacarır.

Üçüncü qolu təşkil edən Avtomobil Elektriği isə tamamilə başqa bir xüsusiyyətə malikdir. Avtomobil Təmirçisi elektrik işlərini görə bilmədiyi halda Avtomobil Elektriği bu işləri görə bilir. Avtomobil Elektriği eyni zamanda rəngləmə, lehimləmə və karbürator tənzimləmə işlərini Avtomobil Təmirçisindən öyrəndiyi qədər görə bilir. Təbii ki, əgər lazımlı gələrsə, Avtomobil Elektriğinin məsələn, rəngləmə bacarığının ləğv edilməsi uyğun görürlərsə, heç bir iş görməməsi təmin oluna bilər.

Burada növbəti üç xüsusiyyət nəzəri cəlb edir:

1. Törənmiş obyektlər baza obyektinin xüsusiyyətlərini qoruyub saxlayaraq istifadə edə bilirlər;
2. Törənmiş obyektlər törəndikləri obyektlərin (baza obyektlərinin) xüsusiyyətlərini dəyişdirə bilirlər;

Etibar Seyidzadə

3. Törənmiş obyektlər yeni xüsusiyyətlər qazana bilirlər.

Bir sistem daxilində istər bir obyektdən törənmiş obyektlər olsun, istərsə də bir-birindən fərqli obyektlər olsun, bu obyektlərin oxşar xüsusiyyətləri ola bilər və bu xüsusiyyətlər eyni adla verilir. Bu da eyni adlı, lakin müxtəlif obyektlərin üzvü olan obyektlərin meydana gəlməsinə səbəb olur. Bu hal obyektlər arasındaki oxşarlıqları göstərir. Buna oxşarlıq (**polymorphism**) deyilir. Əslində bir obyektdən tərənən sınıflar arasında oxşarlığın olması vacibdir.

Obyektyönlü programlaşdırılarda obyektlərin malik olduğu məlumatları və funksiyaları qoruyaraq, birbaşa istifadə etməyə icazə verməmələri, başqa bir alt xüsusiyyətdir. Burada miras qoymağın əksi olan bir əməliyyatdan söhbət gedir. Bir obyekt bəzi xüsusiyyətlərini saxlayıb sadəcə özü istifadə edir. Digər obyektlərin istifadə etməsinə icazə verməz və ya məhdudlaşdırır. Bu, dört müxtəlif hal ilə şərh edilə bilər:

1. Xüsusi (**private**) – bir üzv məlumatın və ya funksiyanın yalnız üzvü olduğu obyekt daxilində istifadə olunması;
2. Qorunmuş (**protected**) – bir üzv dəyişkəninin və ya funksiyasının üzvü olduğu obyekt xaricində obyektdən tərənən obyektlərin sadəcə istifadə edə bilməsi;



3. Ümumi (**public**) – bir üzvün bütün obyektlər tərəfindən ortaq istifadə edilməsi;
4. Dost (**friend**) – bir obyektin başqa bir obyekti dost edərək üzvlərinin hamısının bu obyekt tərəfindən istifadəsinə icazə verəməsi.

Obyektyönlü programlaşdırımda digər əsas xüsusiyyət isə dinamik əlaqələndirmədir (**dinamic binding**). Bu xüsusiyyətlə törənən bir obyektin ünvanını törəndiyi obyektlərdən birinin göstərici (**pointer**) dəyişkəninə mənimşətmək mümkündür. Bu halda ünvanı mənimşədilən obyekt, göstəricisinə mənimşədildiyi baza obyekti kimi davranacaq, həmçinin özünəməxsus xüsusiyyətlərini də göstərəcəkdir.

Bu halı belə şərh etmək olar: məsələn, bir müəssisənin baxış bölməsinə bir avtomobil təmirçisi işə alınacaqdır. Bu işə (göstərici dəyişkən) Avtomobil Təmirçisindən başqa Avtomobil Rəngsazı, Avtomobil Qaynaqcısı və Avtomobil Elektriği də müraciət edə bilər və bu işə alına bilər. Çünkü, bunların kökündə avtomobil təmirçiliyi durur. Məlumdur ki, bu işə alınacaq şəxsin avtomobil rəngləmə, lehimləmə və karbürator tənzimləmə işlərindən başı çıxacaqdır. Bu işi üç mütəxəssis birlikdə də görə bilər.

İndi də bu işə Avtomobil Qaynaqcısının alındığını fərz edək. Bu halda təmircidən rəngləmək tələb olunarsa, o fırçadan istifadə edərək rəngləmə işini yerinə

yetirəcəkdir. Çünkü təmirçi kimi işə götürülən Avtomobil Qaynaqcısı, Avtomobil Təmirçisindən öyrəndiyi (miras aldığı) fırça ilə rəngləməyi bacarır. Lakin lehimləmək tələb olunduğunda, oksigen qaynağı ilə lehimləyəcəkdir. Çünkü əsas bacardığı iş də elə budur.

Əgər bu işə Avtomobil Elektriği alınsayıdı, qaynaq işlərini yalnız qövs qaynağı ilə görəcəkdi. Çünkü, miras alma yolu ilə öyrəndiyi lehimləmə işi budur. Bu, rəngləmə və karbürator tənzimləmə işləri də ola bilər. Avtomobil Elektrikinin bildiyi daha bir şey vardır ki, bu da elektrik işləridir. Lakin təmirçi kimi işə alınan Avtomobil Elektrikindən bu işi görməsi tələb olunmaz. Avtomobil Elektriği işə alınarkən görüləcək işlər arasında elektrik işləri yoxdur.

Bir obyekti baza obyektinin göstəricisinə mənimşədilərək baza obyekti xüsusiyyətləri göstərməsinə **dinamik əlaqələndirmə** deyilir. Ümumi məqsədli alqoritmlərin (sıralama, axtarma kimi) tətbiqində və ya eyni xüsusiyyətlə müxtəlif xarakterli obyektlərin birgə istifadəsində istifadə oluna bilər. Yalnız bu xüsusiyyət üçün törətmə əməliyyatının olmasının vacibliyinə diqqət edin.


Törənmə xüsusiyyəti ilə əlaqədar olaraq daha bir xüsusiyyət obyekti bir obyektdən deyil, bir neçə obyektdən törənmiş olmasıdır. Buna çoxbazalılıq və ya çoxdan törənmə (**multi inheritance**) deyilir. Burada obyek-

törəndiyi bütün obyektlərin xüsusiyyətlərini göstərir. Məsələn, İdarəçi və Avtomobil Təmirçisi obyektlərindən törənən Müdir obyekti həm İdarəçi, həm də Avtomobil Təmirçisi kimi davrana bilir. Yəni rəngləyə, karbürator tənzimləyə, işçi alıb maaş verə bilir. Bu xüsusiyyətləri dəyişdirə və ya yeni xüsusiyyətləri tərkibinə ala bilir.

Çox bazalı obyektlərin əhəmiyyəti dinamik əlaqələndirmədə öz əksini tapır. Çoxbazalı obyekt törəndiyi bütün obyektlərin göstəricilərinə mənimsədilə bilər. Bu, mənimsətmə nəticəsində sadəcə mənimsədildiyi obyektin xüsusiyyətlərini göstərir. Məsələn, Müdir obyekti Avtomobil Təmirçisi göstərcisinə mənimsədilərsə, Avtomobil Təmirçisi kimi davranır. Yox əgər İdarəçi göstərcisinə mənimsədilərsə, İdarəçi kimi davranır.

Obyektyönlü programlaşdırmanın əsas anlayışlarından biri də proqramlar daxilində müəyyən qəliblərin (şablonların) hazırlanıb bir neçə dəfə istifadə oluna bilməsidir. Bu xüsusiyyətə şablonlama (*template*) deyilir. Şablonlar yazılmış bir proqram kodunun oxşar hallar üçün istifadə edilməsini ifadə edir. Məsələn, tam ədədlərdən ibarət olan bir massivi sıralamaq üçün proqram kodunun eyni zamanda həqiqi ədədləri, sətirləri və hətta yeni törədiləcək obyektləri də sıralaya biləcək bir şəkildə yazılı bilməsi şablonlama xüsusiyyətidir.





II FƏSİL

C-DƏ YENİKLƏR VƏ C-YƏ ƏLAVƏLƏR

2.1 Eyni Adlı Müxtəlif Arqumentli Funksiyalar

C və digər yüksək səviyyəli programlaşdırma dillərində arqument kimi daxil edilmiş eyni tipli iki qiymətdən ən böyüyünü geri qaytaran bir funksiya yazmaq üçün növbəti üsullardan istifadə etmək olar: Birinci üsul - istifadə olunan ən böyük aralıqlı tipə görə bir funksiya yazın, alt tipləri bu tipə çevirməkdən ibarətdir. Məsələn,

```
long double Max(long double A, long double B)
{ return A < B ? B : A; }
```

və

```
long double LD;
double D;
int I;
char C;
```

təyin edildikdən sonra

```
LD = Max(12, 18);
D = (double)Max(12, 18);
I = (int)Max(12, 18);
C = (char)Max('C', 'H');
```

tip çevirmə operatorları ilə yerinə yetirilə bilər. Belə ki,

```
I = (int)Max(12e7, 18.36);
```

əməliyyatı heç bir səhv göstərmədən kompliyasiya olunur. Lakin icra olunarkən müəyyən xətalar baş verə bilər. Sətirlərin ən böyüyünün təyin edilməsi üçün bu funksiyadan istifadə etmək olmaz. Bu halda kompliyator səhvləri ola bilər. Bu cür səhvlər əhəmiyyətsiz sayılsa da, program səhv icra olunur.

İkinci üsul - hər tip üçün ayrı bir funksiya yazmadan ibarətdir. Bu halda **C** qaydalarına uyğun olaraq hər bir funksiya üçün ayrı addan istifadə etmək lazımlı gələcəkdir.

```
#include <string.h>
char Max_char(char A, char B)
{ return A < B ? B : A; }

int Max_int(int A, int B)
{ return A < B ? B : A; }

double Max_double(double A, double B)
{ return A < B ? B : A; }
```

C-DƏ YENİKLƏR VƏ C-YƏ ƏLAVƏLƏR

```
char *Max_string(char* A, char* B)
{ return strcmp(A, B) < 0 ? B : A; }
```

Bu cür təyinlər bütün tiplər üçün yazılı bilər. Bu dəfə yuxarıda göstərilən təyinə uyğun olaraq

```
D = Max_double(12, 18);
I = Max_int(12, 18);
C = Max_char(12, 18);
```

şəklində olmalıdır. Bu halda tip çevirmə əməliyyatının aradan qalxmış olduğuna diqqət edin. Bunun əvəzində yalnız funksiya adı dəyişmişdir. Bu üsulla

```
I = Max_int(12e7, 18.36);
```

kimi əməliyyatları əvvəlcədən yerinə yetirmək də mümkündür. Böyük funksiyaların makro səviyyədə təyin edilməsinin programın böyüklüyünü artırduğunu nəzərə alıqda, bu ən yaxşı üsul sayıla bilər. Bu zaman hansı tip üçün hansı funksiyadan istifadə ediləcəyini çox yaxşı bilmək lazımdır.

Lakin C++-da bir funksiya eyni adla bir neçə dəfə təyin oluna bilər. Hər təyində funksiya digərindən fərqli olaraq müstəqil bir funksiya kimi işləyir. Bu hadisəyə üzərinə yükləmə və ya üst-üstə qoyma (**overloading**) adı verilir. Bir ad üzərinə iki və ya daha artıq ad yüklənəcəksə, bu

Etibar Seyidzadə

```
overload funksiya_adi;
```

şəklində göstərilir. Bu şəkildə tanımlanmış hər funksiyanın arqument siyahısındaki tip ardıcılılığı daha əvvəl təyin edilmiş eyni adlı funksiyaların arqument siyahısındaki tip ardıcılılığı ilə eyni olmalıdır.

Buna görə **Max** funksiyasını aşağıdakı kimi təyin etmək olar:

```
// MAXDEC.CPP
#include <string.h>
#include <stdio.h>

overload Max;

int Max(int A, int B)
{ return A < B ? B : A; }

char Max(char A, char B)
{ return A < B ? B : A; }

double Max(double A, double B)
{ return A < B ? B : A; }

char *Max(char* A, char* B)
{ return strcmp(A, B) < 0 ? B : A; }
```

Bu təyindən sonra

```
C = Max('C', 'H');           // char C
I = Max(12, 18);             // int I
```

C-DƏ YENİKLƏR VƏ C-YƏ ƏLAVƏLƏR

```
D = Max(12.4, 18.9);      // double D
S = Max("String", "Massiv"); // char *S
```

mənimsətmə əməliyyatlarını yerinə yetirmək olar. Bu mənimsətmələrin yerinə yetirilməsindən sonra hər **Max** funksiyası digərlərindən fərqlənir.

Bələ ki,

```
char C = Max('C', 'H');
int I = Max(12, 18);
double D = Max(12.4, 18.9);
char *S = Max("String", "Massiv");
```

```
char Max(char, char);
int Max(int, int);
double Max(double, double);
char Max(char*, char*);
```

prototipli funksiyalar çağırılır. Hansı funksiyanın çağrılmacağının təyin edilməsində funksiyanın adından başqa, arqument siyahısındaki tiplər və tiplərin ardıcılılığı əsas olmalıdır. Funksiyanın qaytardığı tip isə bir nəticə olaraq ortaya çıxır. Məsələn,

```
int    funksiya(char);
char   funksiya(int);
int    funksiya(int, int);
```

parametr siyahısındaki müxtəlifliyə görə bir-birindən fərqli olan üç funksiyanı təyin edərkən,

```
int    funksiya(char);
char   funksiya(char);
```

Etibar Seyidzadə

parametr siyahısındaki tip ardıcılılığı eyni olduğu üçün eyni funksiyani təyin edir. Qaytarılan tiplər müxtəlif olduğuna görə səhv aşkar edilir və bu cür təyin qəbul edilmir.

Üst-üstə yüklemə ilə əlaqədar təyin etmə əməliyyatları yerinə yetirilərkən tip təyinedicilərində müxtəlif tiplərin olduğuna diqqət edilməlidir. Yəni

```
int    funksiya(int);
int    funksiya(unsigned int);
```

kimi iki tip təyin edilərkən

```
int    funksiya(int);
int    funksiya(signed int);
```

eyni funksiyarı iki dəfə təyin etmə mənasına gəldiyi üçün səhv verir. Eyni şəkildə

```
int    funksiya(int);
int    funksiya(const int);
```

bir-birindən fərqli iki təyin olmasına baxmayaraq, **const** yeni tip təşkil etmədiyi üçün birlikdə istifadə edilə bilməzlər.

Yeni təyin edilmiş tiplərdən istifadə edərkən funksiyalar üzərinə yüklemə aparmaq olar. Məsələn,

C-DƏ YENİKLƏR VƏ C-YƏ ƏLAVƏLƏR

```
struct Tarix {  
    int gun, ay, il;  
};
```

təyinindən sonra

```
struct Tarix Max(struct Tarix A, struct Tarix B)  
{ if( A.il == B.il )  
    if(A.ay == B.ay )  
        return A.gun >= B.gun ? A : B;  
    else return A.ay >= B.ay ? A : B;  
else return A.il >= B.il ? A : B;  
}
```

təyin edilə bilər.

Borland **C++**-da **overload** göstərilmədən də bütün funksiyaların üzərinə yükləmə aparıla bilər. Kompliyator Sizə bununla əlaqədar xəbərdarlıq edərsə, buna əhəmiyyət verməyin və ya **#progma warn -ovl** direktivindən istifadə edərək bu tipli xəbərdarlıq məlumatlarının qarşısını ala bilərsiniz.

2.2 Operatorların Təyini

C++-da operatorları da funksiya kimi qəbul etmək olar.

Etibar Seyidzada

c = a + b;	yerinə	c = operator+ (a, b);
c = a - b;	yerinə	c = operator- (a, b);
c = a + b - d * 4;	yerinə	c = operator- (operator + (a, b), operator* (d, 4));

ifadələrini yazmaq olar. Burada **operator+**, **operator-** və **operator*** hər biri bir funksiyadır. **C++**-da **operator** sözü funksiya adıdır. Bu addan istifadə edərkən ondan sonra bir operator işarəsi yazmaq lazımdır. **C** və **C++**-da təyin olunmuş operator işarələri Cədvəl 2.1-də göstərilmişdir.

Cədvəl 2.1 Operatorlar

Operator İşarəsi	Operator Adı
+ - * / %	Riyazi operator
= += -= *= /= %= ^= &= = <<= >=	Mənimsətmə operatorları
^ &	Bit səviyyə operatorları
<< >>	Sürüşdürümə operatorları
< > == != <= >= ! &&	Məntiqi operatorlar
++ - - + -	Artırma/azaltma operatorları
()	Cevirme operatoru
[]	Massiv operatoru
&	Ünvan operatoru
sizeof	Uzunluq operatoru
new, delete	Yaddaş operatoru

Operatorlara funksiya kimi baxıldığı üçün funksiyalar üçün nəzərdə tutulmuş olan üst-üstə yükləmə əməliyyatı operatorlar üçün də istifadə edilə bilər. Bununla da yeni təyin olunan tiplər üçün operator funksiyalarının üzərinə yükləmək olar.

```
struct vector { double x, y, z; }

double operator*(struct vector A, struct vector B)
{ return A.x * B.x + A.y * B.y + A.z * B.z; }
```

Bu misalda təyin olunmuş **vector** tipindən asılı olaraq iki vektorun skalar hasilini hesablayan vurma operatoru da təyin edilmişdir.

```
struct vector V1 = {1, 2, 3};
struct vector V2 = {7, 8, 2};
double skalarhasil = V1 * V2;
```

sətirləri program sətirləridir. Lakin hələ tanımlanmadığı üçün

```
struct vector V3 = V1 + V2;
```

kimi bir sətir istifadə edilə bilməz. Ancaq **vector** strukturu üçün toplama operatoru təyin edildikdən sonra istifadə oluna bilər.

2.3 Aktiv Qiymət Vermək

Müstəvi üzərində qövs, mərkəzi (**Cx**, **Cy**), radiusu (**R**), başlangıç (**Sa**) və son (**Ea**) bucağı ilə təyin olunur. Belə bir qövsün uzunluğu $2\pi R(Ea-Sa)/360$ düsturu ilə hesablanır.

```
#include <math.h>

double Qovs(double Cx, double Cy, double R, double Sa,
            double Ea)
{ return 2*M_PI*R*(Ea-Sa)/360; }
```

Bu cür bir **Qovs** alt programı yazılı bilər. Əgər bu program hissəsi tam bir çevrə üçün istifadə olunarsa, **Sa** yerinə **0**, **Ea** yerinə isə **360** yazılmalıdır.

```
double Tam = Qovs(Cx, Cy, R, 0, 360);
double Yarim = Qovs(Cx, Cy, R, 0, 90);
```

Belə ki, çevrə çox istifadə olunan olduğu üçün **0** və **360** qiymətləri əvvəlcədən məlum parametrlərdir. Hər dəfə bu qiymətləri göstərməyə ehtiyac yoxdur. Çevrə üçün

```
double Tam = Qovs(Cx, Cy, R);
```

şəklində istifadə olunması daha qısa yoldur. Bunu funksiya üzərinə yükləmə üsulundan istifadə edərək yenidən yazmaq mümkündür. Lakin bunun yerinə funksiya prototipi təyin edilərkən,

```
double Qovs(double Cx, double Cy, double R,double Sa = 0.0,
            double Ea = 360.0);
```

şəkilində parametrlərə aktiv qiymət vermək də mümkündür. Bu təyindən sonra radiusu **50.0** olan bir çevre təyin olunarkən

```
double Tam = Qovs(Cx, Cy, 50.0);
```

istifadə olunarsa, kompliyator əvvəlcə

```
Qovs(double, double, double)
```

kimi təyin olunmuş bir funksiya axtaracaqdır. Tapmadığı zaman da

```
Qovs(double, double, double, ...)
```

kimi və ilk üç qiymətdən sonrakılara aktiv qiymət verilmiş bir funksiya axtaracaqdır. Tapdığı zaman ilk qiymətləri də yazaraq bu funksiyani çağıracaqdır. Yəni kompliyator

```
double Tam = Qovs(Cx, Cy, 50.0);
```

əmrini

```
double Tam = Qovs(Cx, Cy, 50.0, 0.0, 360.0);
```

kimi istifadə edəcəkdir.

Bu funksiyanın bütün parametrlərinə aktiv qiymət vermək mümkündür. Ya da misalda olduğu kimi, sadəcə müəyyən parametrlərə aktiv qiymət mənimsədilə bilər. Lakin aktiv qiymət verilmiş hər parametrin sağındakı parametrə də aktiv qiymət verilməlidir. Məsələn,

```
void misal(double x = 0, double y = 0);           //doğru
void misal(double x, double y = 0);                //doğru
void misal(double x = 0, double y);                 //səhv
```

Üçüncü misal, aktiv qiymət verilmiş **x** parametrinin sağındakı bir parametrə (**y** parametrinə) aktiv qiymət verilmədiyi üçün istifadə oluna bilməz.

Daha bir halı nəzərə almaq lazımdır ki, aktiv qiymət verilərək əldə edilən prototiplərlə, üzərinə yükləmə aparılan funksiyalardan əldə edilən prototiplər eyni deyillər.

```
double Qovs(double Cx, double Cy, double R, double Sa = 0.0, double Ea = 360.0);
```

təyini ilə bərabər

```
double Qovs(double Cx, double Cy, double R);
double Qovs(double Cx, double Cy, double R, double Sa);
double Qovs(double Cx, double Cy, double R, double Sa,
double Ea);
```

C-DƏ YENİKLƏR VƏ C-YƏ ƏLAVƏLƏR

funksiyaları birlikdə təyin edilə bilməzlər, çünki, anlaşılmazlıq yarana bilər.

```
Qovs(100.0, 120.0, 40.0);
```

funksiyasının çağırılması zamanı hansı funksiyaya müraciət ediləcəyi bəlli olmur.

2.4 Təqdimat (Referans) Tip Təyinedicisi

C-də bir dəyişkənin başqa bir dəyişkəni göstərməsi üçün göstərici (**pointer**), məlumatların emalı üçün də göstərici **əməliyyatları** (**pointer arithmetics**) anlayışından istifadə olunur.

```
int X = 10, Y = 20;  
int *P;  
P = &X;  
*P = 12; /* X = 12; */  
X = 14; /* *P = 14; */  
P = &Y;  
*P = 12; /* Y = 12; */  
X = 15;
```

C++-da bu anlayış yerinə təqdimat tipi təyin edilir. Bu tipdli təyinlərdə dəyişkən başqa bir dəyişkənlə əlaqələndirilir. Lakin göstəricilərdən fərqli olaraq bu əlaqə pozularaq başqa bir əlaqə qurula bilməz.

Etibar Seyidzadə

int X;	
int &R = X;	/* & işarəsi R-in təqdimat dəyişkəni olduğunu göstərir. X mənimsədilməsi ilə də R və X bir-biri ilə əlaqələndirilir. */
X = 20;	/* R = 20; */
R = 40;	/* X = 40; */
R++;	/* X++; ++ operatorunun R-in qiymətini bir vahid artırıǵına, sonrakı qiymətini göstərmədiyinə diqqət edin. */

Təqdimat dəyişkənlərinin təyini zamanı hansı dəyişkən ilə bağlı olduqlarının bildirilməsi məcburidir. Təqdimat dəyişkəni sabitlə də əlaqələndirilə bilər.

```
int &RR = 2;
```

Həqiqətdə isə kompliyator müvəqqəti bir dəyişkən təyin edərək ona 2 qiymətini mənimsədir və sonra bu dəyişkənin təqdimat dəyişkəni tərəfindən göstərilməsini təmin edir. Belə ki,

```
int Muveqqeti = 2;  
int &RR = Muveqqeti;
```

Lakin programçının bu müvəqqəti dəyişkəni istifadə etmə haqqı yoxdur.

Bu cür təyin etmə müxtəlif vaxtlarda eyni məqsəd üçün istifadə edilmiş dəyişkənləri birləşdirməyə kömək edir.



C-DƏ YENİKLƏR VƏ C-YƏ ƏLAVƏLƏR

```
/* REF.CPP */

#include <conio.h>
#include <stdio.h>
double Zaman = 0;

void ZamanYaz()
{ printf("Zaman = %lf\n", Zaman); }

/* ****
double &Z = Zaman;

void ZamanArtir()
{ Z += 6; }

int main()
{ clrscr();
  ZamanYaz();

  ZamanArtir();
  ZamanYaz();

  ZamanArtir();
  ZamanYaz();

  return 0;
}
```

Program çıxışı

```
Zaman = 0.000000
Zaman = 6.000000
Zaman = 12.000000
```

Etibar Seyidzada

Bu, funksiyalardan istifadə edərkən daha əhəmiyyətlidir. İndi **C**-də parametr kimi daxil edilən dəyişkənin qiymətini bir vahid artırın **INC** adlı funksiya və onu çağırın bir program yazaq.

```
/* INC.C */

void INC(double *D)
{ (*D)++; }

int main()
{ double X, *Y, Z;
  X = 6; Z = 8; Y = &Z;

  INC(&X);      /* X = 7; */
  INC(Y);        /* *Y = 9 ve ya Z = 9 */

  /* INC(*Y);      Sehvdir */

  return 0;
}
```

İndi də **C++**-da təqdimat təyin edicisi ilə bu programı yazaq.

```
/* INC.CPP */

void INC(double &D)
{ D++; }

int main()
{ double X, *Y, Z;
  X = 6; Z = 8; Y = &Z;

  INC(X);      /* X = 7; */
```



C-DƏ YENİKLƏR VƏ C-YƏ ƏLAVƏLƏR

```
INC(*Y);      /* *Y = 9 ve ya Z = 9 */  
  
/* INC(Y);          Sehvdir */  
  
return 0;  
}
```

2.5 Gizlənmiş Dəyişkənləri Görmək

C-dən bildiyimiz kimi bir blok daxilində təyin olunmuş dəyişkənin adı daha əvvəl təyin olunmuş dəyişkən adı ilə üst-üstə düşərsə, son təyin olunmuş dəyişkən blokun sonuna qədər öz funksiyasını yerinə yetirərək digər dəyişkənə müraciətin qarşısını alır (ümumi və lokal dəyişkən anlayışlarını xatırlayın).

```
/* SCOPE.C */  
  
#include <stdio.h>  
  
int X = 5;           /* X int tipinde ve qiymeti 5 */  
  
void f()  
{ double X = 27.5e30; /* X double tipinde ve qiymeti 2.75e31 */  
  
    X = 71;            /* X double tipinde ve qiymeti 71 */  
}  
  
/* X int tipinde */
```

C++-da **X = 71** mənimsədilməsinin lokal deyil, ümumi təyin olunmuş **X**-ə mənimsədilməsini

Etibar Seyidzadə

istəyirsinizsə, **::** təyinedicisindən, yəni görmə (**scope**) operatorundan istifadə etməlisiniz. Belə ki,

```
/* SCOPE.CPP */  
  
#include <iostream.h>  
  
static int X = 5;           /* X int tipinde ve qiymeti 5 */  
  
void f()  
{ double X = 27.5e30; /* X double tipinde ve qiymeti 2.75e31 */  
  
    cout<<X<<endl;  
  
    X = 71e12;            /* X double tipinde ve qiymeti 7.1e13 */  
  
    ::X = 71;              /* X int tipinde ve qiymeti 71 (qlobal X-dir) */  
}  
  
/* X int tipinde qiymeti 71 */
```

Uyğun olaraq ifadələrdə ümumi təyin olunmuş dəyişkənlərin

Y = X * ::X + X + ::X;

şəklində istifadəsi də mümkündür.

2.6 C++-da Prototiplərin Təyin Edilməsi

C++-da C-də istifadə olunan klassik stildəki prototip təyinlərinə icazə verilmir. Bunların yerinə daha müasir prototip təyinlərindən istifadə edilir.

```
double f(a, b, c);
int a;
double b;
float *c;
{
    ...
    ...
    ...
}
```

təyini səhvdir.

```
double f(int a, double b, float *c);
{
    ...
    ...
    ...
}
```

təyini doğrudur. Sadəcə prototip təyinində də

```
double f(int a, double b, float *c);      /* ve ya */
double f(int, double, float*);
```

təyini doğrudur.

2.7 Struktur Tiplər

struct, union və enum strukturları ilə typedef təyinedicisi istifadə edilmədən tip təyinlərinin istifadə edilməsi zamanı struct, union və enum sözlərinin dəyişkənin adından əvvəl göstərilməsinin vacibliyi C++-da aradan qaldırılmışdır.

Tip təyini

```
struct Telebe
{ char Adi[20];
  int No;
  char Qiymeti;
};
```

olarsa, C-də dəyişkənin təyini

```
struct Telebe A, B, C;
```

C++-da isə sadəcə

```
Telebe A, B, C;
```

şəklində yazıla bilər.

2.8 Şərh Operatoru

Program daxilində programçının verdiyi şərhlər növbəti mərhələlərdə düzəlişlər, dəyişikliklər və digər programçıların proqramma müdaxiləsi üçün çox əhəmiyyətlidir. Yaxşı yazılmış bir program daxilində program sətirlərindən daha çox şərh sətirləri olur. Bütün programlaşdırma mühitlərində olduğu kimi C-də də şərh operatoru vardır. Bu /* ilə başlayıb */ bitən sətirlərdir. Programın istənilən bir yerində qoyula bilər. Bu operator C++-da da istifadə oluna bilər.

C++-da bundan başqa // işarəsi ilə başlayan şərh operatorundan da istifadə olunur. Bu işarə ilə başlayan şərh sətirləri növbəti sətirdən davam edə bilməz.

//SERH.CPP

```
#include <conio.h>
#include <stdio.h>

main()           // Proqrama baslama.
{ clrscr();      // Ekranın temizlenmesi.
  double PI = 3.14; // Pi-nin qiymeti menimsedilir.
  double X;        // Bucaq qiymeti ucun teyin olunmus deyisken.
  int Err;         // Sehv'lere nezaret ucun teyin olunmus deyisken.
  printf("Bucagin qiymetini derece olaraq daxil ediniz.\n");
  Err = scanf("%lf", &X); // X-in qiymeti bucaqla daxil edilmeli.
                        // Yalnız bir qiymet daxil edilmelidir.
                        // Err-in qiymeti 1 olmalıdır.
  if (Err != 1)// Err-in qiymeti 1-den ferqli olarsa, sehf oxuma bas verir.
  { fprintf(stderr, "Yalnız heçqiçi eded daxil edin.\n");
```

```
    return 1;           // Xetali proqram cixisi.
}
fflush(stdin); // Giriş yaddasındaki artıq məlumatları silir.

X *= PI / 180.0;      // X radyana çevrilir.
printf("%lf radyan\n", X);
return 0;             // Proqramdan sehv olmadan cixılır.
}

// Proqramın sonu.
```

2.9 new və delete Opratorları

Dinamik yaddaşdan istifadə edərkən icra olunan iki əsas əməliyyat yaddaşda yer ayrılması (malloc, calloc) və ayrılan bu sahənin istifadə edildikdən sonra sərbəst (free) buraxılmasıdır. Bu əməliyyatlar üçün C-də prototipləri stdlib.h və alloc.h başlıq fayllarında göstərilən funksiyalarından istifadə edilir.

```
double *DP = (double*)malloc(sizeof(double));
int *IP = (int*)malloc(sizeof(int));
struct Date {int Gun, Ay, Il;};
struct Date *SDP = (struct Date*)malloc(sizeof(struct Date));
```

ayrılan bu sahələri sərbəst buraxmaq üçün də

```
free((void*)DP);
free((void*)IP);
free((void*)SDP);
```

C-DƏ YENİKLƏR VƏ C-YƏ ƏLAVƏLƏR

əmrləri istifadə edilir. **C++**-da bu funksiyalardan başqa eyni zamanda

```
double *DP = new double;  
int *IP = new int;  
struct Date {int Gun, Ay, Il};  
struct Date *SDP = new struct Date;
```

istifadə etmək və ayrılan bu sahələri sərbəst buraxmaq üçün də

```
delete DP;  
delete IP;  
delete SDP;
```

İfadələrindən istifadə etmək olar.

Eyni tipdə iki və daha artıq yer ayırmak üçün (məsələn, **100 double** tipli elementi olan **A** massivi üçün)

```
double *A = new doble[100];
```

əmrindən istifadə etmək olar. Bu əməliyyat nəticəsində **100 double** tipli ədədin yerləşdirilməsi üçün sahə ayrılaraq ilk ünvanı **A**-ya mənimsədiləcəkdir. Bu mənimsətmə nəticəsində ***(A+3) = 81**; və ya **A[3] = 81**; əməliyyatları ilə massivin **4-cü** elementinə qiymət mənimsədilməsi mümkündür. Burada massivin hər elementinin **double** tiplidə olmasına diqqət etmək lazımdır.

Etibar Seyidzadə

Belə bir sahəni sərbəst buraxmaq üçün

```
delete A;
```

əmrindən istifadə etmək kifayətdir. (Bəzi **C++** proqramlarında **delete** əmri ilə yanaşı massivin ölçüsünü də göstərmək lazım gələ bilər (**delete [100]A**; kimi).

Öğər ayrılaq sahəyə **double** tipli qiymətlərin göstəriciləri yerləşdiriləcəksə,

```
double **A;  
A = new double*;
```

kimi istifadə olunmalıdır. Egər **double** göstəricilərinin massivi istifadə ediləcəksə,

```
A = new double *[100];
```

kimi istifadə olunmalıdır.

Bundan başqa **new** və **delete** operatorları üçün massiv kimi yer ayırmalarında istifadə edilən elementlərin sayının sabit olması vacib deyildir. Elementlərin sayı dəyişkən ola bildiyi kimi, əməliyyat nəticəsində də əldə edilə bilər.

2.10 inline Makroları

inline makroları parametrik makrolara oxşar şəkildə icra olunmasına baxmayaraq funksiyalar kimi təyin edilə bilər. Məsələn, funksiya təyini

```
int max(int a, int b)
{ return a > b ? a : b; }
```

makro təyini

```
#define max(a, b) ((a) > (b) ? (a) : (b))
```

inline təyini aşağıdakı kimidir:

```
inline int max(int a, int b)
{ return a > b ? a : b; }
```

inline makrolarının funksiyalara oxşadığını diqqət edin. **inline** makrolarını təyin edərkən sanki, bir funksiya təyin etmiş olursunuz. Sadəcə təyin **inline** ifadəsi ilə başlayır.

Digər makrolardan fərqli olaraq **inline** makrolarında tip nəzarəti aparılır. Məsələn, yuxarıda təyin edilmiş **#define** makrosunun istifadə edilməsi zamanı

```
double d = max(3.8, 3.1);
```

heç bir səhv olmadan icra olunur. **inline** makrosundan istifadə edilərsə, bunun səhvsiz icra olunacağı gözləmək çətindir. Belə ki, **max(double, double)** kimi təyin olunmuş bir funksiya və ya makro yoxdur. Buna görə də **double** tipli ədədlər **int** tipinə çevrilərək istifadə olunacaq və nəticə də 3 olacaqdır.

inline makrolarının yazılıacağı yer onların makro olması nəzərə alınaraq təyin edilməlidir. Yəni, program kodu hissəsində deyil, təyin etmə hissəsində yerləşdirilməlidir. Çünkü **inline** makroları kitabxanalarda saxlanılmışdır.

inline makroları ilə sürətli icra olunan sadə mənimşətmə və nəzarət əməliyyatlarından ibarət funksiyalar yazıla bilər. **inline** makroların daxilində **goto**, **for**, **do-while**, **while**, **break**, **continue**, **switch**, **case** əmrlərinin istifadə edilməsi strukturun böyüməsinə səbəb olduğu üçün, bunların istifadə edilməsi məqsədə uyğun deyildir.

III FƏSİL

OBYEKTLƏR

3.1 Obyekt Nədir?

Obyekt ([Object](#)), yaddaşın dəyişdirilə bilən qiymətlər və ya müəyyən funksiyaları yerinə yetirən adlandırmış sahəsidir. Bu baxımdan bütün dəyişkənlər bir obyektdir. Obyektlərin davranışlarına görə təsnifləndirilməsi də sinif ([class](#)) anlayışını meydana gətirir. Bu baxımdan da verilənlərin tipləri bir sinifi ifadə edir. Bəzi mənbələrdə sinif yerinə obyekt, obyekt yerinə isə nümunə ([instance](#)) anlayışından istifadə edilir.

Obyektlər dəyişkən və funksiyalardan ibarət olan struktur dəyişkənləridir. Obyektə daxil olan dəyişkənlərə üzv dəyişkənləri ([member variables](#)), funksiyalara da üzv funksiyaları ([member functions](#)) adı verilir.

[C++](#)-da obyektlər iki cür təyin olunur: [struct](#) və [class](#) sözü ilə başlayan təyin. Bunlar arasındakı yeganə fərq, əksi göstərilməzsə, [struct](#) ilə təyin olunan obyektlərin bütün üzv dəyişkən və funksiyalarına digər obyekt və funksiyalar müraciət edərək istifadə edə bilərlər. [class](#) ilə təyin olunan obyektlərdə isə əksi

göstərilmədiyi halda, yalnız üzvlər bir-birlərini çağrı bilərlər. Digər obyekt və funksiyalar üçün isə bağlıdır.

İndi biz yalnız dairə və halqaları tanıyan, bunların sahə və çevrələri ilə əlaqədar olan obyektləri təyin etdikdən sonra istifadə edən programı tərtib edək.

```
// DAIRE.CPP
#include <math.h>

struct DAIRE {
    double Diametr;
    double Cevre();
    double Sahe();
};

double DAIRE::Cevre()
{ return Diametr * M_PI; }

double DAIRE::Sahe()
{ return Diametr * Diametr * M_PI / 4; }
```

Burada:

- [struct](#) strukturu daxilində funksiyaların da təyin edilməsinə;
- funksiyaların kodlaşdırılması zamanı heç bir təyin olmadan [Diametr](#) dəyişkənin istifadə edilməsinə;

OBYEKTLƏR

- kodlaşdırılma aparılların funksiya adının əvvəlinə funksiyanın aid olduğu sinif adının **DAIRE::** şəklində əlavə edilməsinə diqqət edin.

Funksiya adlarının əvvəlinə aid olduqları sinif adının yazılışının səbəbi digər siniflərin də eyni adlı üzv funksiyalarının ola biləcəyi ehtimalıdır. Müxtəlif siniflərə aid eyni adlı funksiyaları ayırmagın yeganə yolu sinif adı ilə bərabər görmə operatorunun istifadə edilməsidir.

Nəticə olaraq obyektin kodlaşdırılması ilə əlaqədar bu qaydaları qeyd edmək olar:

1. Funksiyalar da strukturun bir hissəsiyim kimi dəyişkənlərlə birlikdə təyin oluna bilərlər;
2. Funksiya ilə eyni struktur daxilində təyin olunmuş dəyişkənlər heç bir təyin olmadan funksiya tərəfindən istifadə oluna bilərlər;
3. Struktura aid funksiyalar yazılıllar, aid olduqları strukturu göstərmək üçün funksiyanın adının əvvəlinə strukturun adı, aralarına isə görmə operatoru yazılmalıdır.

//KVADRAT.CPP

```
struct KVADRAT {  
    double Hundurluk;  
    double Cevre();  
    double Sahe();  
};
```

Etibar Seyidzada

```
double KVADRAT::Cevre()  
{ return Hundurluk * 4; }  
  
double KVADRAT::Sahe()  
{ return Hundurluk * Hundurluk; }
```

Cevre və Sahe funksiyalarının burada KVADRAT üçün yenidən təyin edildiyinə diqqət edin.

//OBJECT1.CPP

```
#include <stdio.h>  
#include <conio.h>  
  
#include "daire.cpp"  
#include "kvadrat.cpp"  
  
KVADRAT K1, K2;  
  
DAIRE D;  
  
main()  
{ clrscr();  
  
    K1.Hundurluk = D.Diametr = 10.0;  
    K2.Hundurluk = 6;  
  
    printf("\nOluler:\nKvadrat\tHundurluk1 = %lf\t"  
          "Hundurluk2 = %lf\nDaire\tDiametr = %lf\n",  
          K1.Hundurluk, K2.Hundurluk, D.Diametr);  
  
    printf("\nSaheler:\nKvadrat\tSahe1 = %lf\t"  
          "Sahe2 = %lf\nDaire\tSahe = %lf\n",  
          K1.Sahe(), K2.Sahe(), D.Sahe());  
  
    printf("\nCevreler:\nKvadrat\tCevre = %lf\t"
```

OBYEKTLƏR

```
"Cevre2 = %lf\nDaire)\tCevre = %lf\n",
K1.Cevre(), K2.Cevre(), D.Cevre());

printf("\nKvadrat halqanın sahesi = %lf\n", K1.Sahə() - K2.Sahə());

return 0;
}
```

3.2 Layihələndirici

Dəyişkənlər kimi, obyektləri də təyin edərkən onlara başlangıç qiymət vermək olar. Bunun üçün obyekt sinfi təyin edilərkən, obyektin yaradılması zamanı istifadə ediləcək xüsusi bir funksiya obyekt strukturu ilə bərabər təyin edilir. Bu funksiyarı digər funksiyalardan fərqləndirən əsas xüsusiyyəti adının təyin olunan sinif adı ilə eyni olmasıdır. Bu funksiya heç bir qiyməti geri qaytarır. Bu funksiyaya layihələndirici (**constructor**) deyilir.

```
//DAIRECON.CPP

#include <math.h>

struct DAIRE
{
    double Diametr;

    DAIRE(double);           // Layihələndiricinin təyin edilmesi
    double Cevre();
    double Sahə();
};


```

Etibar Seyidzadə

```
DAIRE::DAIRE(double C)           // Layihələndiricinin
yazılması
{ Diametr = C > 0 ? C : -C; }

double DAIRE::Cevre()
{ return Diametr * M_PI; }

double DAIRE::Sahə()
{ return Diametr * Diametr * M_PI / 4; }
```

Bu təyində bundan əvvəlki misala əlavə olaraq **DAIRE** sinfinin layihələndiricisi təyin edilmişdir.

```
//OBJECT2.CPP

#include <conio.h>
#include <stdio.h>
#include "dairecon.cpp"

main()
{ clrscr();

    DAIRE Xarici(30); // Layihələndiricinin istifade edilmesi
    DAIRE Daxili(20);

    printf("\nDaire diametrleri\nXarici -> %lf\tDaxili -> %lf\n",
          Xarici.Diametr, Daxili.Diametr);

    printf("\nDaire halqasının sahesi = %lf\n",
          Xarici.Sahə() - Daxili.Sahə());

    return 0;
}
```

OBYEKTLƏR

Program çıxışı

Daire diametrleri	
Xarici -> 30.000000	Daxili -> 20.000000
Daire halqasının sahesi = 392.699082	

Bu cür istifadə ilə **Diametr** üzv dəyişkəninə müraciət sadələşir. Digər tərəfdən layihələndiricinin işə qoşulması avtomatik olaraq həyata keçirilir. Bunun üçün programçının əlavə cəhətlər etməsinə ehtiyac qalmır.

3.3 Müraciət Haqqı

Bir obyektin dəyişkən və funksiyalardan ibarət üzvlərinin digər obyektlər tərəfindən birbaşa istifadə edilməməsi üçün, bu obyektlər digər obyektlərə qarşı qoruna bilərlər.

Bu qorusunma **4** müxtəlif halda ola bilər:

1. Bir üzv dəyişkən və ya üzv funksiyasının yalnız üzvü olduğu obyekt daxilində istifadə edilməsi - xüsusi (**private**);
2. Bir üzvün obyekt xaricində yalnız o obyektdən törənən obyektlər tərəfindən istifadə edilə bilməsi - qorusmuş (**protected**);
3. Bir üzvün bütün obyektlər tərəfindən ortaq istifadə edilə bilməsi - ümumi (**public**);

Etibar Seyidzadə

4. Bir obyektin başqa bir obyekti "dostu" elan edərək üzvlərinin hamısının bu obyekti tərəfindən istifadə edilməsinə icazə verməsi - dost (**friend**).

Bunlardan ilk üçü çox istifadə edilir.

```
//ADSTRC.H

struct Adlar
{ private:
    char Ad[20];
    int Yas;

    void Boyuk();

public:
    Adlar(char*, int);
    int Yaz();
    int NormalYaz();
};
```

struct ilə obyekt təyinlərində istifadə haqqı başlanğıcda **public** olur. Əksi göstərilmədikdə bu belə də qalır. **class** ilə obyekt təyinlərində isə başlanğıcda **private** olur. Bundan başqa **struct** və **class** vasitəsilə obyekt (sinif) təyinləri arasında fərq yoxdur. Yuxarıdakı misaldan göründüyü kimi hansı üzvün hansı istifadəçi səviyyəsində təyin ediləcəyini, təyindən əvvəl **private**, **protected**: və ya **public**: kimi ifadələrdən istifadə edərək müəyyənləşdirmək mümkündür.

OBYEKTLƏR

Yuxarıdakı misalda **Ad** və **Yas** dəyişkənləri ilə Boyuk funksiyası **private**, digər üzv funksiyalar isə **public** kimi təyin olunmuşdur.

Eyni obyekti **class** açar sözündən istifadə edərək aşağıdakı kimi təyin etmək olar:

```
//ADCLASS.H
```

```
class Adlar
{
    char Ad[20];
    int Yas;

    void Boyuk();

public:
    Adlar(char*, int);

    int Yaz();
    int NormalYaz();
};
```

struct və **class** təyinlərinin müqayisəsini aşağıdakı kimi göstərmək olar:

```
struct ad
{
    ...
    ...
    ...
};
```

```
class ad
{ public:
    ...
    ...
    ...
};
```

```
class ad
{
    ...
    ...
    ...
};
```

```
struct ad
{ private:
    ...
    ...
    ...
};
```

Etibar Seyidzadə

Üzv funksiyalarının **struct** və ya **class** ilə kodlaşdırılması arasında elə bir fərq yoxdur.

Üzv funksiyalarının digər üzvləri, xüsusilə də üzv dəyişkənlərini sanki, lokal dəyişkənlər kimi istifadə etdiklərinə diqqət edin.

```
//ADDEC.CPP
```

```
#define __STRUCT

#ifndef __STRUCT
#include "adstrc.h"
#else
#include "adclass.h"
#endif

#include <conio.h>
#include <stdio.h>
#include <string.h>
#include <ctype.h>

Adlar::Adlar(char* N, int Y)
{ strcpy(Ad, N);
    Yas = Y;
}
```



OBYEKTLƏR

```
void Adlar::Boyük()
{ char *p;
  for(p = Ad; *p; ++p)
    if(islower(*p))
      *p = toupper(*p);
}

int Adlar::Yaz()
{ char t[20];
  int i;
  strcpy(t, Ad);
  Boyük();
  i = NormalYaz();
  strcpy(Ad, t);
  return i;
}

int Adlar::NormalYaz()
{ return puts(Ad); }

Adlar A("Kenan Seyidzade", 7);
Adlar B("KAMRAN Resulov", 8);

main()
{ clrscr();
  A.Yaz();
  B.Yaz();

  A.NormalYaz();
  B.NormalYaz();

  return 0;
}
```

Program çıxışı

KENAN SEYIDZADE
KAMRAN RESULOV

Etibar Seyidzada

Kenan Seyidzade
KAMRAN Resulov

Belə bir program daxilində [A.Boyuk\(\)](#) kimi müraciət səhvi qəbul ediləcəkdir. Bu funksiyanın mövcud olmasına baxmayaraq, [main\(\)](#) funksiyasının ona müraciət haqqı yoxdur.

3.4 Yoxedici (Destructor)

Layihələndirici necə ki, obyektin mövcud olması halında onu proqram'a hazırlayıır, yoxedici funksiyası da obyekt proqram xaricində qaldığı zaman onun məhdudlaşdırıldığı və ya dəyişdirdiyi kompüter mühitlərinin yenidən nizamlanmasını təmin edir. Bu funksiyaya, xüsusilə obyektin dinamik yaddaşdan istifadə etdiyi zaman ehtiyac olur.

Hər hansı bir yoxedicinin adı təyin olunduğu obyektin tipi (sinfı) ilə eynidir. Yalnız layihələndiricinin adı ilə qarışdırılmamaq üçün əvvəlinə “~” ([tilde](#)) işarəsi qoyulur. Bu funksiya hər hansı bir qiymət hasil etmədiyi kimi, heç bir parametri də yoxdur.

// MASSIV.CPP

```
#include <conio.h>
#include <stdio.h>
#include <stdlib.h>
```



OBYEKTLƏR

```
class Massiv
{ int *p;           //Massivin ilk elementinin gostericisi
  int Olcu;          //Massivin olcusu

public:
  Massiv(int s); //Layihelendirici s elementli bir massiv yaradir
  ~Massiv();      //Yoxedici

  int Getir(int i); //Massivin i-ci elementinin qiymetini verir

  void Menimset(int i, int d);
    //Massivin i-ci elementine d-ni menimsedir

  void Sehv(char* msg); //Sehv mesajlarini gosterir

  double Orta();        //Massivin orta qiymetini hesablayir
};

Massiv::Massiv(int s)
{ printf("Layihelendirici islemeye basladi.\n");

  if (s <= 0) Sehv("Menfi ededler olcu ola bilmez!");
  if ((p = new int [Olcu = s]) == NULL)
    Sehv("Massive yer ayrila bilmedi!");

  printf("Layihelendirici isini dayandirdi.\n\n");
}

Massiv::~Massiv()
{ printf("Yoxedici islemeye basladi.\n");

  if (p != NULL) delete p;

  printf("Yoxedici isini dayandirdi.\n");
}

int Massiv::Getir(int i)
{ if (i < 0 || i > Olcu)
```

Etibar Seyidzada

```
Sehv("Massivin olcusu xaricinde!");
  return p[i];
}

void Massiv::Menimset(int i, int d)
{ if (i < 0 || i > Olcu)
  Sehv("Massivin olcusu xaricinde!");
  else p[i] = d;
}

void Massiv::Sehv(char* msg)
{ fprintf(stderr, "%a%\n", msg);
  exit(4);
}

double Massiv::Orta()
{ int i;
  double t;

  for (i = 0, t = 0; i < Olcu; i++)
    t += p[i];
  return t / Olcu;
}

// ***** Misallar *****

Massiv A(3);

void Misal1()
{ printf("\n1-ci Misal\tLokal teyin etme\n\n");
  Massiv B(5);
}

#pragma warn -aus // 'C' is assigned a value that is never used
                  // mesajinin qarsisini alir

void Misal2()
{ printf("\n2-ci Misal\tLokal gosterici teyin etme\n\n");
  Massiv *C = new Massiv(5);
}
```



OBYEKTLƏR

```
#pragma warn +aus

void Misal3()
{ printf("\n3-cu Misal\tLokal gosterici teyin etme ve silme\n\n");
Massiv *D = new Massiv(5);
delete D;
}

main()
{ clrscr();
printf("main funksiyasi icra olunmaga basladi.\n");

Misal1();
Misal2();
Misal3();

printf("\nUzvlerin istifade olunmasi\n\n");

Massiv E(4);

int i;

for (i = 0; i < 3; i++)
    A.Menimset(i, rand());
for (i = 0; i < 4; i++)
    E.Menimset(i, rand());
for (i = 0; i < 3; i++)
    printf("A[%d] = %d\n", i, A.Getir(i));

    printf("\nOrta qiymetler\n\n A = %lf,\t E = %lf\n\n",
        A.Orta(), E.Orta());

    printf("main funksiyasi icrasini tamamladi.\n\n");

return 0;
}
```

Etibar Seyidzada

Program çıxışı

main funksiyasi icra olunmaga basladi.

A üçün

1-ci Misal Lokal teyin etme

B üçün

Layihelendirici islemeye basladi.
Layihelendirici isini dayandirdi.

B üçün

Xoxedici islemeye basladi.
Xoxedici isini dayandirdi.

C üçün

2-ci Misal Lokal gosterici teyin etme

Layihelendirici islemeye basladi.
Layihelendirici isini dayandirdi.

D üçün

3-cu Misal Lokal gosterici teyin etme ve silme

Layihelendirici islemeye basladi.
Layihelendirici isini dayandirdi.

D üçün

Xoxedici islemeye basladi.
Xoxedici isini dayandirdi.

Uzvlerin istifade olunması

E üçün

Layihelendirici islemeye basladi.
Layihelendirici isini dayandirdi.

A[0] = 346

A[1] = 130

A[2] = 10982

Orta qiymetler

A = 3819.333333,

E = 9364.500000

main funksiyası icrasını tamamladı.

OBYEKTLƏR

Yoxedici islemeye basladı.
Yoxedici isini dayandırdı.
Yoxedici islemeye basladı.
Yoxedici isini dayandırdı.

E üçün
A üçün

3.5 Standart Obyekt Tipləri

C-də `int`, `char`, `double` kimi tanınan standart tiplərin hər biri C++-da bir sinif kimi istifadə oluna bilər. Bunlara aşağıdakı kimi qiymətlər mənimsətmək olar. Bu cür obyektlərə mənimsədiləcək qiymət, siniflərə uyğun olmalıdır. Əgər uyğun deyilsə, onları uyğunlaşdırmaq lazımdır. Bu da bəzi səhvlərə yol açə bilər.

<code>int x = 5;</code>	<code>yerinə int x(5);</code>
<code>double pi = 3.14;</code>	<code>yerinə double pi(3.14);</code>
<code>int Y = X;</code>	<code>yerinə int Y(X);</code>
<code>float *f;</code>	<code>yerinə float *f = new float(7.0/2.0);</code>
<code>f = (float*)malloc(sizeof(float));</code>	
<code>*f = 7.0/2.0;</code>	

3.6 Layihələndirici Üzərinə Yüklemə

Bir layihələndirici, üzvü olduğu obyektin başlanğıc vəziyyətini nizamlayarkən programçının istəkləri müxtəlif ola bilər. Bunun üçün də müxtəlif layihələndiricilərin istifadə edilməsi lazım ola bilər. Bunu yerinə yetirmək üçün Fəsil 2-də şərh edilən üzərinə

Etibar Seyidzadə

yükləmə üsulu layihələndiricilər üçün də istifadə oluna bilər.

Məsələn, bundan əvvəlki misalda baxdığımız massiv sinfinin layihələndiricisi verilən miqdarda yer ayırırırdı. Əgər massivin ölçüsü göstərilməzsə, **100** olduğu qəbul edilsin və ölçüsündən asılı olmayaraq massivin hər bir elemenitinə **-1000** ədədi mənimsədilsin. Yenə lazım gələrsə, başlanğıc qiymət də verilə bilər.

Bunun üçün üç layihələndiriciyə ehtiyac vardır:

1. Heç bir qiymətin verilməməsi halı;
2. Ölçünün verilməsi halı;
3. Hər ikisinin verilməsi halı.

```
//MAS3CON.CPP

#include <conio.h>
#include <stdio.h>
#include <stdlib.h>

class Massiv
{ int *p;           //Massivin ilk elementinin gostericisi
  int Olcu;          //Massivin olcusu

public:
  Massiv();          //Layihelendirici İlk qiymeti -1000 olan 100
                     //elementli massiv yaradır.
  Massiv(int s);    //Layihelendirici İlk qiymeti -1000 olan s elementli
                     //massiv yaradır.
  Massiv(int s, int d); //Layihelendirici İlk qiymeti d olan s elementli
                     //massiv yaradır.
```



OBYEKTLƏR

```
-Massiv();           //Yoxedici

int Getir(int i); //Massivin i-ci elementinin qiymetini verir

void Menimset(int i, int d); //Massivin i-ci elementine d-ni
//menimsedir

void Sehv(char* msg); //Sehv mesajlarini gosterir

double Orta();        //Massivin orta qiymetini hesablayir

};

Massiv::Massiv()
{ int s = 100;          //Qebul edilen massivin olcusu 100;
if ((p = new int [Olcu = s]) == NULL)
    Sehv("Massive yer ayrila bilmedi!");
for (; s;)
    p[-s] = -1000;
}

Massiv::Massiv(int s)
{ if (s <= 0) Sehv("Menfi ededler olcu ola bilmez!");
if ((p = new int [Olcu = s]) == NULL)
    Sehv("Massive yer ayrila bilmedi!");
for (; s;)
    p[--s] = -1000;
//s ededini Olcu uzv deyiskenenine yazdigi ucun saygac olaraq
//istifade edilmisdir.
}

Massiv::Massiv(int s, int d)
{ if (s <= 0) Sehv("Menfi ededler olcu ola bilmez!");
if ((p = new int [Olcu = s]) == NULL)
    Sehv("Massive yer ayrila bilmedi!");
for (; s;)
    p[--s] = d;
//s yene saygac olaraq istifade edilmisdir.
}
```

Etibar Seyidzada

```
Massiv::~Massiv()
{ printf("Yoxedici islemeye basladi.\n");

    if (p != NULL) delete p;

    printf("Yoxedici isini dayandirdi.\n");
}

int Massiv::Getir(int i)
{ if (i < 0 || i > Olcu)
    Sehv("Massivin olcusu xaricinde!");
    return p[i];
}

void Massiv::Menimset(int i, int d)
{ if (i < 0 || i > Olcu)
    Sehv("Massivin olcusu xaricinde!");
    else p[i] = d;
}

void Massiv::Sehv(char* msg)
{ fprintf(stderr, "%s\n", msg);
    exit(4);
}

double Massiv::Orta()
{ int i;
    double t;

    for (i = 0, t = 0; i < Olcu; i++)
        t += p[i];
    return t / Olcu;
}

// ***** Misallar *****

Massiv A(3);
```



OBYEKTLƏR

```
void Misal1()
{ printf("\n1-ci Misal\tLokal teyin etme\n\n");
  Massiv B(5);
}

#pragma warn -aus // 'C' is assigned a value that is never used
// mesajinin qarsini alir
void Misal2()
{ printf("\n2-ci Misal\tLokal gosterici teyin etme\n\n");
  Massiv *C = new Massiv(5);
}

#pragma warn +aus

void Misal3()
{ printf("\n3-cu Misal\tLokal gosterici teyin etme ve silme\n\n");
  Massiv *D = new Massiv(5);
  delete D;
}

main()
{ clrscr();
  printf("main funksiyasi icra olunmaga basladi.\n");

  Misal1();
  Misal2();
  Misal3();

  printf("\nUzvlerin istifade olunmasi\n\n");

  Massiv E(4);

  int i;

  for (i = 0; i < 3; i++)
    A.Menimset(i, rand());
  for (i = 0; i < 4; i++)
    E.Menimset(i, rand());
```

Etibar Seyidzada

```
for (i = 0; i < 3; i++)
  printf("A[%d] = %d\n", i, A.Getir(i));

printf("\nOrta qiymetler\n A = %lf,\t E = %lf\n\n",
      A.Orta(), E.Orta());

printf("main funksiyasi icrasini tamamladi.\n\n");

return 0;
```

Program çıxışı

main funksiyasi icra olunmaga basladi.	A üçün
1-ci Misal Lokal teyin etme	
Yoxedici islemeye basladi. Yoxedici isini dayandirdi.	B üçün
2-ci Misal Lokal gosterici teyin etme	
3-cu Misal Lokal gosterici teyin etme ve silme	D üçün
Yoxedici islemeye basladi. Yoxedici isini dayandirdi.	
Uzvlerin istifade olunması	
A[0] = 346 A[1] = 130 A[2] = 10982	
Orta qiymetler	
A = 3819.333333, E = 9364.500000	
main funksiyasi icrasini tamamladi.	

OBYEKTLƏR

Yoxedici islemeye basladı.
Yoxedici isini dayandirdi.
Yoxedici islemeye basladı.
Yoxedici isini dayandirdi.

E üçün
A üçün

Bu təyindən sonra **Massiv** sinfinin müxtəlif halları üçün aşağıdakılardır qeyd etmək olar:

Massiv X(10, 5);

10 elementli bir massiv obyekti yaddaşda yerləşdirilir və hər elementə 5 qiyməti mənimsədir.

Massiv Y(20);

20 elementli massiv obyekti yaradılır və bütün elementlərə başlangıç qiymət olaraq -1000 mənimsədir.

Massiv Z;

Heç bir başlangıç şərt verilmədiyi üçün Z massivi üçün 100 elementlik yer ayrıılır və hər elementə -1000 qiyməti mənimsədir.

Layihələndirici üzərinə yükləmələr başlangıç şərtlər müxtəlif olmasına baxmayaraq, eyni davranışlı hadisələri təyin etmək üçün çox istifadə edilən bir yoldur. Layihələndirici xaricində yoxedici funksiyasından başqa

Etibar Seyidzadə

bütün üzv funksiyalar üzərinə yükləmə əməliyyatını aparmaq mümkündür.

Bununla bərabər üzv funksiyalarının və layihələndiricinin parametrlərinə aktiv qiymət vermək mümkündür. Belə ki, yuxarıda göstərilən misalda olduğu kimi üç layihələndirici təyin etməkdənsə, sadəcə

Massiv(int s, int d);

layihələndiricisini təyin edib, s və d-yə aktiv qiymət verilsə idi,

Massiv(int s = 100, int d = -1000);

kimi təyin olunmuş kod eyni qalmaqla eyni işi görə bilərdi.

3.7 Obyektlərə Mənimsətmə

Bir qayda olaraq obyektlərə mənimsətməyə ehtiyac yoxdur. Obyektlər üzv funksiyalar tərəfindən nəzarət olunmalıdır. Əgər obyekt üçün mənimsətmə operatoru "=" yenidən təyin edilməzsə, mənimsətmələr layihələndiricinin çağırılması şəklinə çevrilərək tətbiq edilir. Bu da yalnız obyekt ilk dəfə yaradılarkən yerinə yetirilir.

OBYEKTLƏR

Məsələn, **Massiv X = 18**; mənimsədilməsi **Massiv X(18)**; kimi istifadə edilir. Bu da **X-e 18 elementlik yer ayrılmazı və hər elementə -1000 mənimsədilməsi deməkdir.**

Əgər **Massiv X = "Setir"**; mənimsədilərsə, **Massiv X("Setir")**; müraciəti yaranacaqdır ki, bu da səhv olacaqdır.

Əgər bir obyekta eyni sinfə daxil olan başqa bir obyekt mənimsətmək tələb olunarsa, əvvəlcə belə bir mənimsətmənin olub olmayıağına nəzarət edilir. Təyin olunmuşsa, operator funksiya icra olunur. Təyin olunmamışsa, layihələndirici siyahısında belə bir layihələndiricinin olub olmamasına baxılır. Əgər orada da yoxdursa, mənimsədiləcək obyektin üzv dəyişkənləri digərinə bir-bir köçürürlür.

//AD2.CPP

```
#include <conio.h>
#include <stdio.h>
#include <string.h>

class Adlar
{
    char Ad[30];
    int Yas;

public:
    Adlar(char*, int);

    void Deyisdir(char*);
    void Yaz();
}
```

Etibar Seyidzada

```
};

Adlar::Adlar(char* ad, int yas)
{
    strcpy(Ad, ad);
    Yas = yas;
}

void Adlar::Deyisdir(char* YeniAd)
{
    strcpy(Ad, YeniAd);
}

void Adlar::Yaz()
{
    printf("\nObyekt\n\nAdı : %s\nYası : %d\n", Ad, Yas);
}

main()
{
    clrscr();
    Adlar A("Etibar Seyidzade", 35);
    Adlar B = A;

    A.Yaz();
    B.Yaz();

    printf("\nA-nın adı deyisdirildi.\n\n");
    A.Deyisdir("Seyidzade Etibar Vaqif oglu");
    A.Yaz();
    B.Yaz();

    return 0;
}
```

Program çıxışı

Obyekt

Adı : Etibar Seyidzade
Yası : 35

Obyekt



OBYEKTLƏR

Adı : Etibar Seyidzade

Yası : 35

A-nın adı deyişdirildi.

Obyekt

Adı : Seyidzade Etibar Vaqif oğlu

Yası : 35

Obyekt

Adı : Etibar Seyidzade

Yası : 35

Misalda **B = A** mənimsədilməsi ilə **A**-nın saxladığı qiymətlər **B**-yə mənimsədilmiş olur.

Program aşağıdakı kimi yazılırsa,

//AD3.CPP

```
#include <conio.h>
#include <stdio.h>
#include <string.h>
#include <stdlib.h>

class Adlar
{ char *Ad;
  int Yas;

public:
  Adlar(char*, int);
  ~Adlar();

  void Deyisdir(char*);
  void Yaz();
};
```

Etibar Seyidzada

```
Adlar::Adlar(char* ad, int yas)
{ Ad = new char[strlen(ad)+1];
  if(!Ad) // if(Ad == NULL) menasında
    abort();
  strcpy(Ad, ad);
  Yas = yas;
}

Adlar::~Adlar()
{ if(Ad) // if(Ad != NULL) menasında
  { delete Ad;
    Ad = NULL;
  }
}

void Adlar::Deyisdir(char* YeniAd)
{ if(Ad) delete Ad;
  Ad = new char[strlen(YeniAd)+1];
  if(!Ad) abort();
  strcpy(Ad, YeniAd);
}

void Adlar::Yaz()
{ printf("\nObyekt\n\nAdı : %s\nYası : %d\n", Ad, Yas); }

main()
{ clrscr();
  Adlar A("Etibar Seyidzade", 35);
  Adlar B = A;

  A.Yaz();
  B.Yaz();

  printf("\nA-nın adı deyişdirildi.\n\n");
  A.Deyisdir("Seyidzade Etibar Vaqif oğlu");
  A.Yaz();
  B.Yaz();
```



OBYEKTLƏR

```
return 0;  
}
```

Program çıxışı aşağıdakı kimi olacaqdır:

Obyekt

```
Adı : Etibar Seyidzade  
Yası : 35
```

Obyekt

```
Adı : Etibar Seyidzade  
Yası : 35
```

A-nin adı deyisdirildi.

Obyekt

```
Adı : Seyidzade Etibar Vaqif oglu  
Yası : 35
```

Obyekt

```
Adı : Seyidzade Etibar Vaqif oglu  
Yası : 35
```

Göründüyü kimi heç bir problem yoxdur. Hətta A ilə B üzvləri bir-biri ilə əlaqəli olduqları üçün misalda olduğu kimi birinin ad dəyişikliyindən digərinin də xəbəri olacaqdır. Yox edilərkən Ad göstəricisinin göstərdiyi yaddaş sahəsi əvvəlcə obyektlərin biri tərəfindən, sonra da eyni sahə ikinci obyekt tərəfindən sərbəst buraxılır. Eyni sahənin iki dəfə sərbəst

Etibar Seyidzada

buraxılması isə çox güman ki, növbəti mərhələlərdə böyük səhv'lərə yol açacaqdır. Belə halların meydana gəlməməsi üçün mənimsətmə operatoru təyin edilməli və ya layihələndiricilərin daxilinə başqa bir layihələndirici də əlavə edilməlidir.

//AD4.CPP

```
#include <conio.h>  
#include <stdio.h>  
#include <string.h>  
#include <stdlib.h>  
  
class Adlar  
{ char *Ad;  
 int Yas;  
  
public:  
 Adlar(char*, int);  
 Adlar(Adlar&);  
 ~Adlar();  
  
 void Deyisdir(char*);  
 void Yaz();  
};  
  
Adlar::Adlar(char* ad, int yas)  
{ Ad = new char[strlen(ad)+1];  
 if(!Ad) // if(Ad == NULL) menasında  
 abort();  
 strcpy(Ad, ad);  
 Yas = yas;  
}  
  
Adlar::Adlar(Adlar&Obyekt)  
{ Ad = new char[strlen(Obyekt.Ad)+1];
```



OBYEKTLƏR

```
if(!Ad) abort();
strcpy(Ad, Obyekt.Ad);
Yas = Obyekt.Yas;
}

Adlar::~Adlar()
{ if(Ad)           // if(Ad != NULL) menasında
 { delete Ad;
   Ad = NULL;
 }
}

void Adlar::Deyisdir(char* YeniAd)
{ if(Ad) delete Ad;
  Ad = new char[strlen(YeniAd)+1];
  if(!Ad) abort();
  strcpy(Ad, YeniAd);
}

void Adlar::Yaz()
{ printf("\nObyekt\n\nAdı : %s\nYası : %d\n", Ad, Yas); }

main()
{ clrscr();
  Adlar A("Etibar Seyidzade", 35);
  Adlar B = A;

  A.Yaz();
  B.Yaz();

  printf("\nA-nın adı deyisdirildi.\n\n");
  A.Deyisdir("Seyidzade Etibar Vaqif oğlu");
  A.Yaz();
  B.Yaz();

  return 0;
}
```

Etibar Seyidzada

Program çıxışı

Obyekt

Adı : Etibar Seyidzade
Yası : 35

Obyekt

Adı : Etibar Seyidzade
Yası : 35

A-nın adı deyisdirildi.

Obyekt

Adı : Seyidzade Etibar Vaqif oğlu
Yası : 35

Obyekt

Adı : Etibar Seyidov
Yası : 34

Mənimsətmə ilə əlaqədar bu problem mənimsətmə olmasa belə, obyektlərin funksiyalara parametr kimi göndərilməsi zamanı meydana gəlir.

long Axtar(Adlar X);

prototipli funksiyaya

adlar A("Seyidzade Kenan", 8);

OBYEKTLƏR

Kim bir parametr ötürüldüyü zaman program sanki, **X = A;** mənimsədilməsi baş vermişdir kimi davranışacaq və haqqında söhbət açılan problemlər meydana gələcəkdir. Buna görə də **AD4.CPP** programında olduğu kimi problemin qarşısını almaq lazımlı gələcəkdir.

Obyektlərin təyin edilməsi üçün bu səbəbdən lazımlı gələn digər layihələndiricilərlə bərabər daha iki layihələndiri də olur:

1. Standart layihələndirici (**default constructor**) - **Sinif_adı();** şəklində təyin edilən bu layihələndirici heç bir ilkin şərt verilmədiyi halda istifadə olunur;
2. Köçürmə layihələndiricisi (**copy constructor**) - **Sinif_adı(Sinif_adı&);** şəklində təyin edilən bu layihələndirici isə əvvəlcədən təyin edilmiş bir hadisənin qiymətlərini yeni yaradılmaqdə olan hadisəyə ötürür. Əvvəlki obyektin bir nüsxəsini çıxarır.

Etibar Seyidzada



IV FƏSİL

OBYEKLƏRİN XÜSUSİYYƏTLƏRİ

4.1 Obyekt Üzvləri Olan Obyektlər

Bir obyektin üzv dəyişkənləri arasında digər obyektlər də ola bilər. İstifadə edilib edilməməsindən asılı olamayaraq bu obyektlərin digər dəyişkənlərdən fərqi yoxdur.

```
class A
{ int l;
  ...
public:
A();
A(A&);
A(int);
...
...
};

class B
{ A a, b;
  ...
public:
B();
B(B&);
B(int, int);
```

```
...  
}; ...
```

kimi təyin edilmiş iki sinifdən birincisinin kodlaşdırılmasında indiyə qədər şərh etdiklərimizə əlavə ediləcək yeni bir şey yoxdur. İkinci sinfin kodlaşdırılmasında isə

```
B::B()
{
  ...
  ...
}
```

kimi bir layihələndiricinin kodlaşdırılmasında **a** və **b** obyektləri üçün standart layihələndiricilər avtomatik olaraq çağırılır. Əgər bunun yerinə başqa bir layihələndiricinin istifadə olunması tələb olunarsa,

```
B::B()
:a(33),
b(12) { ... }
```

```
B::B(int u, int v)
:a(u),
b(v) { ... }
```

şəklində layihələndirici başlığının yazılmışından sonra ":" işarəsi, üzv obyektlərin istənilən layihələndiriciləri arasına isə "," qoyularaq yazıla bilər. Layihələndiricisi



OBYEKLƏRİN XÜSUSİYYƏTLƏRİ

təyin olunmayan obyektlər üçün isə standart layihələndirici avtomatik olaraq çağırılacaqdır.

```
//DOST1.CPP

#include <conio.h>
#include <stdio.h>
#include <math.h>

class Noqte
{ float X, Y, Z;

public:
    Noqte(float = 0, float = 0, float = 0);
    Noqte(Noqte&);

    int Dasi(float, float, float);
    int Yaz();
    float Mesafe(Noqte&);

};

Noqte::Noqte(float _x, float _y, float _z)
{
    X = _x;
    Y = _y;
    Z = _z;
}

Noqte::Noqte(Noqte& N)
{
    X = N.X;
    Y = N.Y;
    Z = N.Z;
}

int Noqte::Dasi(float dx, float dy, float dz)
{ X += dx;
```

Etibar Seyidzadə

```
Y += dy;
Z += dz;
return 0;
}

int Noqte::Yaz()
{ printf("%f, %f, %f", X, Y, Z);
    return 0;
}

#define DIFSQR(p) ((p-Ikinci.##p)*(p-Ikinci.##p))
float Noqte::Mesafe(Noqte& Ikinci)
{ return sqrt(DIFSQR(X) + DIFSQR(Y) + DIFSQR(Z)); }
#undef DIFSQR

class Duzxett
{ Noqte Baslangic, Bitis;

public:
    Duzxett(Noqte&, Noqte&);
    Duzxett(Duzxett&);

    float Uzunluq();
    int Yaz();

};

Duzxett::Duzxett(Noqte& A, Noqte& B)
:Baslangic(A),
Bitis(B)
{}

Duzxett::Duzxett(Duzxett& D)
:Baslangic(D.Baslangic),
Bitis(D.Bitis)
{}

float Duzxett::Uzunluq()
{ return Baslangic.Mesafe(Bitis); }
```



OBYEKLƏRİN XÜSUSİYYƏTLƏRİ

```
int Duzxett::Yaz()
{ printf("[");
 Baslangic.Yaz();
 printf("-");
 Bitis.Yaz();
 printf("]");
 return 0;
}

main()
{ clrscr();

 Noqte A;
 Noqte B(30, 40, 50);

 A.Yaz();
 printf("\n");
 B.Yaz();
 printf("\n\niki noqte arasindaki mesafe = %f\n", A.Mesafe(B));

 B.Dasi(10, -10, 60);
 Duzxett D(Noqte(10, 20, 30), B);

 D.Yaz();
 printf("\n\nduz xettin uzunluğu = %f\n", D.Uzunluq());

 return 0;
}
```

Program çıxışı

```
(0.000000, 0.000000, 0.000000)
(30.000000, 40.000000, 50.000000)

iki noqte arasindaki mesafe = 70.710678

[(10.000000, 20.000000, 30.000000)-(40.000000, 30.000000, 110.000000)]
```

Etibar Seyidzada

```
duz xettin uzunluğu = 86.023253
```

4.2 Friend (Dost) Təyinedicisi

Bir sinfin üzvlərinin digər sinif və funksiyalardan qorunması bəzən mənfi hallara gətirib çıxarır. Bu üzvlərin bütün istifadələrə açılması da bəzən problemlər çıxara bilər. Bu baxımdan bir sinfin üzvləri qorunarkən bəzi sinif və funksiyalardan qorunmayıb, xüsusi (**private təyinli**) üzvləri, bu sinif və funksiyalar tərəfindən istifadə oluna bilər. Qadağan olunmasına baxmayaraq, bütün xüsusi üzvlərə müraciət hüququ verilən funksiyalara **dost-funksiya (friend-function)**, siniflərə isə **dost-sinif (friend-class)** deyilir.

```
//DOST2.CPP

#include <conio.h>
#include <stdio.h>
#include <math.h>

class Noqte
{ float X, Y, Z;

public:
    Noqte(float = 0, float = 0, float = 0);
    Noqte(Noqte&);

    int Dasi(float, float, float);
```



OBYEKLƏRİN XÜSUSİYYƏTLƏRİ

```
friend int Yaz(Noqte&);  
friend float Mesafe(Noqte&, Noqte&);  
};
```

Yaz və **Mesafe** üzv funksiyası deyildir. Normal olaraq prototipləri **Noqte** sinfinin xaricində təyin olunmalıdır. Bu iki funksiya vəzifələrinə görə **Noqte** sinfinin xüsusi dəyişkənlərinə müraciət etməli olduqlarından bu sınıf tərəfindən **friend** olaraq təyin edilmişdir.

DOST2.CPP davamı

```
Noqte::Noqte(float _x, float _y, float _z)  
{  
    X = _x;  
    Y = _y;  
    Z = _z;  
}  
  
Noqte::Noqte(Noqte& N)  
{  
    X = N.X;  
    Y = N.Y;  
    Z = N.Z;  
}  
  
int Noqte::Dasi(float dx, float dy, float dz)  
{  
    X += dx;  
    Y += dy;  
    Z += dz;  
    return 0;  
}  
  
int Yaz(Noqte& N)
```

Etibar Seyidzadə

```
{ printf("(%.f, %.f, %.f)", N.X, N.Y, N.Z);  
    return 0;  
}  
  
float Mesafe(Noqte& Birinci, Noqte& Ikinci)  
{  
    return sqrt((Birinci.X - Ikinci.X) * (Birinci.X - Ikinci.X) +  
               (Birinci.Y - Ikinci.Y) * (Birinci.Y - Ikinci.Y) +  
               (Birinci.Z - Ikinci.Z) * (Birinci.Z - Ikinci.Z));  
}
```

Yaz və **Mesafe** funksiyaları üzv funksiyası olmadığından üçün kodlaşdırılırkən "**Noqte::**" ifadəsi başlıq daxilində olmamalıdır. Olarsa, bu səhv qəbul ediləcəkdir.

DOST2.CPP davamı

```
class Duzxett  
{ Noqte Baslangic, Son;  
  
public:  
    Duzxett(Noqte&, Noqte&);  
    Duzxett(Duzxett&);  
  
    float Uzunluq();  
  
    friend int Yaz(Duzxett&);  
};  
  
Duzxett::Duzxett(Noqte& A, Noqte& B)  
:Baslangic(A),  
Son(B)  
{  
}  
  
Duzxett::Duzxett(Duzxett& D)
```



OBYEKLƏRİN XÜSUSİYYƏTLƏRİ

```
:Baslangic(D.Baslangic),
Bitis(D.Son)
{}

float Duzxett::Uzunluq()
{ return Mesafe(Baslangic, Son); }

int Yaz(Duzxett& D)
{ printf("[");
Yaz(D.Baslangic);
printf("-");
Yaz(D.Son);
printf("]");
return 0;
}
```

Yaz və **Mesafe** üzv funksiyası olmadıqları üçün istifadə edilərkən **Baslangic.Mesafe(Son);** və ya **Baslangic.Yaz(Son);** şəklində istifadə edilmədiyinə diqqət edin.

DOST2.CPP davamı

```
main()
{ clrscr();

Noqte A, B(30, 40, 50);

Yaz(A);
printf("\n");
Yaz(B);
printf("\n\niki noqte arasindaki mesafe = %f\n\n", Mesafe(A, B));

B.Dasi(10, -10, 60);
Duzxett D(Noqte(10, 20, 30), B);
```

Etibar Seyidzada

```
Yaz(D);
printf("\n\nduz xettin uzunluğu = %f\n\n", D.Uzunluq());

return 0;
}
```

Bu program icra olunması baxımından əvvəlkindən fərqlənmir. Sadəcə programın yazılışında istifadə olunan funksiyaların, istifadə olunma məntiqi müxtəlifdir. Bu cür təyinlər kitabxana yaratmaq üçün daha çox istifadə oluna bilən funksiyaların yazılımasına kömək edir.

Program çıxışı

```
(0.000000, 0.000000, 0.000000)
(30.000000, 40.000000, 50.000000)
```

iki noqte arasindaki mesafe = 70.710678

```
[(10.000000, 20.000000, 30.000000)-(40.000000, 30.000000, 110.000000)]
```

duz xettin uzunluğu = 86.023253

Bir sinfin başqa bir sinfi dost elan etməsi isə aşağıdakı kimi həyata keçirilir:

```
class A
{ friend class B;
...
...
...}
```



OBYEKLƏRİN XÜSUSİYYƏTLƏRİ

```
};  
  
class B  
{ ....  
....  
....  
};
```

Bir sinfin iki və daha artıq dost-sinif və dost-funksiyası ola bilər. Dost-sinif, dost-funksiya təyinlərinin **private**, **public** və ya **protected** səviyyələrində olmasının elə bir əhəmiyyəti yoxdur.

Dost-sinif təyinlərinin məqsədi dost elan edilən sinfin (məsələn, **B** sinfi), dost elan edən sinfin (məsələn, **A** sinfi) bütün xüsusi üzvlərinə müraciət haqqını təmin etməkdir. Beləliklə, aralarında heç bir oxşarlığın olmamasına baxmayaraq bir sinfin digər sinifdən istifadə etməsi təmin olunmuş olur. Bu haqq sadəcə **friend** ilə təyin olunmuş siniflərə verilir. Bu sinifdən törənən siniflərin və ya bu sinfin dost elan etdiyi digər dost-sinif və dost-funksiyaları eyni hüquqdan faydalana bilməzlər.

Dost-sinif təyini birtərəfli təyindir. Yəni, **A** **B**-ni dost elan etmişdir, **B** **A**-nın xüsusiyyətlərini istifadə edə bilər. Lakin **A** **B**-nin xüsusiyyətlərini istifadə edə bilməz. Çünkü, **B** **A**-nı dost elan etməmişdir.

Dost-funksiya təyini layihələndirici (**constructor**) və yoxedici (**destructor**) funksiyası ilə mənimsətmə “=”

Etibar Seyidzadə

operatoru qarşısında təsirsizdir. Bu funksiyalar üzv funksiyalar olmaq məcburiyyətindədirlər.

Digər bir fərq də, dost funksiyaların dost olduqları bir sinfin üzvlərinə birbaşa müraciət etməmələridir.

```
class Noqte  
{ float X, Y, Z;  
  
public:  
    Noqte(float, float, float);  
  
    friend void Yaz(Noqte&);  
};
```

təyinindən sonra

```
#include <stdio.h>  
  
void Yaz(Noqte&)  
{ printf("(%d, %d, %d)", X, Y, Z); }
```

kimi kodlaşdırıla bilməz. Ona görə ki, **Yaz** funksiyasının istifadə etdiyi **X**, **Y**, **Z** dəyişkənlərinin nə olduqları bəlli deyildir. (Bizə görə bu dəyişkənlər **Noqte** sinfinin dəyişkənləridir. Lakin **Yaz** funksiyası bu dəyişkənləri birbaşa istifadə edə bilməz. Əgər aşağıdakı kimi kodlaşdırma aparılırsa,

```
#include <stdio.h>  
  
void Yaz(Noqte& _noqte)
```

OBYEKLƏRİN XÜSUSİYYƏTLƏRİ

{ printf("(%d, %d, %d)", _noqte.X, _noqte.Y, _noqte.Z); }

X, Y, Z-in `_noqte` obyektinin üzvləri olduğu başa düşüləcəkdir; Bu üzvlərin `private` təyininin qarşılığı olaraq `Yaz` funksiyasının dost təyini bu xüsusi üzvlərə müraciəti təmin edir.

4.3 Obyeklərin Operatorlara Yüklenməsi

Təyin olunmuş yeni siniflərin operatorlara yüklenməsi mümkündür.

```
class Vector
{ public:
    float X, Y, Z;

    Vector(float = 0, float = 0, float = 0);
    Vector(Vector&);

};

Vector::Vector(float a, float b, float c)
{ X = a;
  Y = b;
  Z = c;
}

Vector::Vector(Vector& _vector)
{ X = _vector.X;
  Y = _vector.Y;
  Z = _vector.Z;
}
```

Etibar Seyidzadə

`Vector` sinfini təyin etdikdən sonra indi də iki vektorun cəmi və fərqi üçün `+` və `-` operatorlarını təyin edək.

```
Vector& operator+(Vector& A, Vector& B)
{ return Vector(A.X + B.X, A.Y + B.Y, A.Z + B.Z); }
```

```
Vector& operator-(Vector& A, Vector& B)
{ return Vector(A.X - B.X, A.Y - B.Y, A.Z - B.Z); }
```

Bu təyinlərdən sonra

```
Vector A(3, 4);
Vector B(8, 6.5 / 3, 1);
Vector C = A + B;
Vector D = A - B;
float f = 67;
Vector E = A - Vector(16, 1, -10) + Vector(f, f * 3, f / 4);
```

ifadələrini yazmaq olar.

Bir vektoru həqiqi ədədlə genişlədən vurma operatorunu aşağıdakı kimi yaza bilərik:

```
Vector& operator*(Vector& A, float R);
{ return Vector(A.X * R, A.Y * R, A.Z * R); }
```

Bu cür təyindən sonra

```
Vector A(4, 5, 3);
```



OBYEKLƏRİN XÜSUSİYYƏTLƏRİ

Vector B = A * 2;

doğru

Vector C = 2 * A;

isə səhvdir. Çünkü, `Vector& operator*(Vector&, float);` ilə `Vector` ilə `float` qiymətinin hasili təyin edilmişdir. `float` ilə `Vector` qiymətlərinin hasili ayrılıqda təyin edilməlidir.

```
inline Vector& operator*(float R, Vector& A)
{ return A * R; }
```

Bir vektorun istiqamətini tərs çevirən `unary` operatorunu təyin etmək üçün

```
Vector& operator-(Vector& A)
{ return Vector(-A.X, -A.Y, -A.Z); }
```

yazmaq olar.

Bir sinfin xüsusi (`private`) üzvlərinin də operator funksiyaları daxilində istifadə olunması tələb olunarsa, bu operator funksiyalarının dost (`friend`) kimi təyin olunması lazımdır.

```
class Vector
{ float X, Y, Z;

public:
```

Etibar Seyidzada

```
Vector(float = 0, float = 0, float = 0);
Vector(Vector&);

friend Vector& operator+(Vector&, Vector&);
friend Vector& operator-(Vector&, Vector&);
friend Vector& operator*(Vector&, Vector&);
friend Vector& operator*(Vector&, float);
friend Vector& operator*(float, Vector&);
friend Vector& operator-(Vector&);

Vector& operator+(Vector& A, Vector& B)
{ return Vector(A.X + B.X, A.Y + B.Y, A.Z + B.Z); }
```

Operatorların ilk parametrlərinin sinfin özünün olması halında onları üzv funksiya kimi təyin edib istifadə etmək də mümkündür.

```
class Vector
{ float X, Y, Z;

public:
    Vector(float = 0, float = 0, float = 0);
    Vector(Vector&);

    Vector& operator+(Vector&);
    Vector& operator-(Vector&);
    Vector& operator*(Vector&);
    Vector& operator*(float);
    friend Vector& operator*(float, Vector&);
    Vector& operator-();

};

Vector& Vector::operator+(Vector& B)
{ return Vector(X + B.X, Y + B.Y, Z + B.Z); }
```



OBYEKLƏRİN XÜSUSİYYƏTLƏRİ

```
Vector& Vector::operator-()
{ return Vector(-X, -Y, -Z); }
```

4.4 this Lokal Dəyişkəni

```
//THISNKT.CPP

#include <stdio.h>

class Noqte
{ float X, Y, Z;
public:
    Noqte(float, float, float);

    friend void Yaz(Noqte&);
    void Hesab();
};

Noqte::Noqte(float x, float y, float z)
{ X = x;
  Y = y;
  Z = z;
}

void Noqte::Hesab()
{ printf("Bu noqte ");
  Yaz(Noqte(X, Y, Z));
  printf(" movqeyindedir\n");
}

void Yaz(Noqte& _noqte)
{ printf("(%.f, %.f, %.f)", _noqte.X, _noqte.Y, _noqte.Z); }

main()
{ Noqte A(1, 2, 3);
  A.Hesab();}
```

Etibar Seyidzadə

```
return 0;
}
```

Bu misalda bundan əvvəlki misala əlavə olaraq **Hesab** üzv funksiyasından istifadə edilmişdir. **Yaz** funksiyası yalnız üzvün koordinatlarını, **Hesab** funksiyası isə “**Bu noqte (x, y, z) movqeyindedir**” məlumatını ekrana çıxaracaqdır. **Hesab** funksiyası nöqtənin koordinatlarını ekrana çıxararkən **Yaz** funksiyasını çağırmaçı, çağırarkən də yazılıcaq nöqtəni parametr olaraq göndərməlidir.

Burada **Yaz** funksiyasına parametr vermək üçün oxşar bir obyekt yaradılır. Bu əməliyyat vaxt və əlavə yaddaş tələb edir. Buna baxmayaraq layihələndiricilər hər zaman oxşar obyekt yarada bilmirlər.

Lakin **Hesab** və buna oxşar bütün funksiyalar hansı obyektdə aid olduğunu haqqında məlumatla malikdirlər. Bu məlumat üzv funksiyasının aid olduğu obyektin göstəricisi məlumatından ibarətdir. Bu göstəricinin adı hər bir obyekt üçün **this** qəbul olunur. Bu dəyişkən üzv funksiyaları üçün avtomatik olaraq təyin olunur. Baxdigimiz misalda **Hesab** funksiyası üçün bu təyin **Noqte *const this** şəklindədir.

İstifadəsi aşağıdakı kimidir:

```
void Noqte::Hesab()
{ printf("Bu noqte ");
```

OBYEKLƏRİN XÜSUSİYYƏTLƏRİ

```
Yaz(*this);
printf(" movqeyindedir\n");
}
```

`this` göstəricisindən istifadə edərək obyektin üzv funksiya və dəyişkənlərinə müraciət etmək də mümkündür. Hətta, bəzən məcburidir. Üzv funksiya daxilində obyektinkilərlə eyni adda olan dəyişkənlər varsa, bu funksiya obyektin eyni adlı dəyişkənlərinə müraciət edə bilməz. Bu halda görmə (`scope::`) operatorundan da istifadə etmək olmaz. Belə hallarda `this` dəyişkənindən istifadə edilir.

```
Noqte::Noqte(float X, float Y, float Z)
{ this->X = X;
  this->Y = Y;
  this->Z = Z;
}
```

4.5 Ümumi Ortaq Dəyişkənlər

Hər obyekt malik olduğu məlumatları bütün obyektlərdən qoruyur. Əgər bəzi məlumatların bütün programlaşdırma üzvləri tərəfindən sərbəst istifadə edilməsi tələb olunarsa, bu dəyişkənlər qlobal dəyişkənlər kimi təyin edilir.

Əgər bir dəyişkənin müəyyən bir sinfə mənsub olan obyektlər tərəfindən istifadə edilməsi tələb olunarsa, bu

Etibar Seyidzadə

istək sinif təyini daxilində bildirilir. Bu dəyişkənin təyini zamanı tipdən əvvəl `static` sözü əlavə edilərək yerinə yetirilir.

//STATIC1.CPP

```
#include <conio.h>
#include <stdio.h>

class Misal
{ int a;
  static int b;

public:
  Misal(int a, int b)
  { this->a = a;
    this->b = b;
  }

  int De_a()
  { return a; }
  int De_b()
  { return b; }
};

int Misal::b;
main()
{ clrscr();
  Misal A(5, 10), B(8, 15);
  printf("A a = %d, b = %d\n", A.De_a(), A.De_b());
  printf("B a = %d, b = %d\n", B.De_a(), B.De_b());
  printf("A a = %d, b = %d\n", A.De_a(), A.De_b());
  return 0;
}
```

OBYEKLƏRİN XÜSUSİYYƏTLƏRİ

Program çıxışı

```
A a = 5, b = 15;  
B a = 8, b = 15;  
A a = 5, b = 15;
```

Bu təyin ilə **b** dəyişkənin bütün **Misal** obyektlərində ortaqlı istifadə ediləcəyi, digər obyektlərin isə bu dəyişkənə birbaşa müraciət edə bilməyəcəyi bildirilir. Lakin bu təyin kifayət deyildir. **b** dəyişkəni bundan başqa sinif xaricində də

```
int Misal::b;
```

şəklində təyin edilməlidir.

Bir qayda olaraq dəyişkənlərin təyini aşağıdakı kimidir:

```
class sinif_adi  
{ static tip1 dəyişkən1;  
  static tip2 dəyişkən2;  
  ...  
};  
  
tip1 sinif_adi::dəyişkən1;  
tip2 sinif_adi::dəyişkən2;  
...
```

Əgər lazımlı gələrsə, bu dəyişkənlərə başlangıç qiymət də mənimsətmək olar.

```
int Misal::b = 30;
```

Etibar Seyidzadə

Obyektlər üçün istifadə olunan **static** açar sözü **C**-dəki lokal dəyişkənlər ilə eyni məntiqə malikdir. Yəni obyekt, program icra olunmağa başladığı zaman varlığını ortaya qoyur: yaddaşdan yer istəyir və ilk qiymətini alır. Program icrasını tamamladıqdan sonra varlığına son qoyulur. Lokal təyinlər kimi funksiya icra olunmağa başladığı anda varlığını göstərib, icrasını tamamladıqdan sonra varlığına son vermir. Eyni formada üzv dəyişkənləri də obyekt mövcud olduğu anda (layihələndirici icra olunduqdan sonra) varlığını göstərib, obyekt yox olduğu anda (yoxedici icra olunduqdan sonra) varlıqlarına son qoyulur. **static** ilə təyin edilən bu üzvlər də eyni şəkildə obyektlərin ömür müddətindən asılı qalmayaraq, programın ömür müddətindən asılı hala gəlirlər.

static dəyişkənlər ola bildiyi kimi, **static** obyektlərin olaması da mümkündür.

```
int Mesafe(float a)  
{ static Nöqtə A(3, 7, -12);  
  ...  
}
```

Yalnız burada diqqət edilməsi vacib olan hal, hər hansı bir obyekt mövcud olmazdan əvvəl, **static** obyektlər mövcud olacağı üçün bu obyektlər yaradılarkən mövcud olmayan dəyişkənlərdən istifadə olunmamalıdır.

OBYEKLƏRİN XÜSUSİYYƏTLƏRİ

```
int Mesafe(float a)
{ static Noqte A(a, 7, -a); //Sehv. a-nin qiymeti yoxdur.
  ...
  Noqte B(a, 7, -a); //Doğru. B static deyildir.
  ...
}
```

4.6 Statik (Static) Funksiyalar

Üzv dəyişkənlər kimi üzv funksiyalar da **static** olaraq təyin edilə bilərlər. Bu təyin baxımından üzv funksiyalarını iki müxtəlif qrupa ayırmak olar: statik (**static**) və avtomatik (**auto**) funksiyalar. Normal olaraq hər hansı bir təyin olmazsa, təyin olunmayan bütün üzv funksiyaları avtomatik funksiya kimi qəbul edilir. Avtomatik funksiyaların əsas xüsusiyyəti, üzv olduqları sinfin bütün üzv dəyişkən və funksiyalarını birbaşa istifadə edə bilmələridir. Virtual funksiyalar da daxil olmaqla, indiyə kimi təyin edib istifadə etdiyimiz bütün üzv funksiyalarının avtomatik funksiya olduğunu xatırlayaraq, yazılırkən üzv dəyişkən və funksiyalarını necə istifadə etdiklərinə diqqət edin.

Statik funksiyalar da üzv funksiyası kimi təyin edilib istifadə olunmalarına baxmayaraq avtomatik funksiyalardan iki əlamətinə görə fərqlənirlər. Birincisi, statik funksiyalar üzvü olduqları sinfin üzv dəyişkən və

Etibar Seyidzadə


funksiyalarından avtomatik olanları birbaşa istifadə edə bilməzlər. İkincisi, statik funksiyaları çağırmaq üçün bir obyektə ehtiyac vardır.

Statik funksiyalar sinif daxildə təyin edilərkən funksiya prototipinin əvvəlinə **static** açar sözü əlavə edilir. Funksianın gövdəsinin yazılması isə digər funksiyalar kimidir. Yalnız sinfin üzv dəyişkən və funksiyalarından statik kimi təyin edilməyənlər birbaşa istifadə oluna bilməzlər. Bundan başqa **this** lokal dəyişkəni də funksiyaların daxilində istifadə oluna bilməz.

```
class sinif_adi
{
  ...
  static funksiya_tipi funksiya_adi(parametr_siyahısı);
  ...
};

{
  ...
  funksiya_tipi sinif_adi::funksiya_adi(parametr_siyahısı);
  ...
}
```

Statik funksiyalar iki formada çağrıla bilər: Əgər statik funksianın aid olduğu sinfin bir obyekti mövcuddursa, bu obyektə əsaslanaraq bir statik funksiya sanki, avtomatik bir funksiya kimi çağrıla bilər. Və ya statik funksianın adından əvvəl aid olduğu sinfin adını



OBYEKLƏRİN XÜSUSİYYƏTLƏRİ

və :: görmə (scope) operatorunu yazaraq, statik funksiyani çağırmaq mümkündür.

```
//STATIC.CPP

#include <conio.h>
#include <stdio.h>

class Static_Misal
{ int X;
  static int Y;

public:
  Static_Misal(int);
  int X_Qiymeti();
  void Auto_Yaz();
  static void Static_Yaz();
  static void Static_Message();
};

int Static_Misal::Y = 300;

Static_Misal::Static_Misal(int x)
{ X = x; }

int Static_Misal::X_Qiymeti()
{ return X; }

//avtomatik funksiyanın yazılması

void Static_Misal::Auto_Yaz()
{ printf("x = %d\n", X);
  printf("** %d **\n", X_Qiymeti());
  printf("\ny = %d\n", Y);}
```

Etibar Seyidzada

```
//Static funksiya avtomatik funksiyadan cagrilir
Static_Message();
}

//statik funksiyanın yazılması

void Static_Misal::Static_Yaz()
{ /*
  printf("x = %d\n", X);

  //Error: Memeber X cannot be used without an object
  //Sehv: X uzvu obyekt olmadan istifade oluna bilmez

  printf("** %d **\n", X_Misal());

  //Error: Use . or -> to call 'Static_Misal::X_Qiymeti()'
  //Sehv: 'Static_Misal::X_Qiymeti()' cagrilarken
  //.. ve ya -> istifade edin
  //Qeyd: Bunun ucun da yeni bir obyekte ehtiyac vardır.

  */
  printf("\ny = %d\n", Y);

  //Static funksiyasi static funksiyasından cagrilir

  Static_Message();
}

void Static_Misal::Static_Message()
{ printf("\nStatic_Misal, Static_Message funksiyaları\n"); }

main()
{ clrscr();
  Static_Misal A(8);}
```

OBYEKLƏRİN XÜSUSİYYƏTLƏRİ

```
A.Auto_Yaz();
A.Static_Yaz();

printf("\n");

//Static_Misal::Auto_Yaz();
//Error: Use . or -> to call "Static_Misal::Auto_Yaz()"
//Sehv: 'Static_Misal::Auto_Yaz()' çağrılarında
//. ve ya -> istifade edin

Static_Misal::Static_Yaz();

return 0;
}
```

Program çıxışı

```
x = 8 ** 8 **
y = 300
Static_Misal, Static_Message funksiyası
y = 300
Static_Misal, Static_Message funksiyası
y = 300
Static_Misal, Static_Message funksiyası
```

Etibar Seyidzadə

4.7 const Funksiyaları

Bir obyektdən bir məlumatı almaq üçün istifadə olunan üzv funksiyalarının, yazılırkən səhvən də olsa, üzv dəyişkənlərini dəyişdirməsi arzuolunmazdır. Daxilində bu cür funksiyaların təyin edilməsi zamanı bu istək parametr siyahısından sonra **const** (sabit) açar sözü yazılaraq bildirilir. Təyin edilərkən sonunda **const** (sabit) açar sözü olan funksiyalar *məlumat funksiyası* adlandırılır. Bu funksiyalar üzv dəyişkənlərinin qiymətlərini dəyişdirə bilmədikləri kimi, funksiyası olmayan digər funksiyaları da çağırı bilməzlər.

```
class sinif_adi
{
    ...
    int const_funksiyası(parametr_siyahısı) const;
    ...
}

int sinif_adi::const_funksiyası(parametr_siyahısı) const
{
    ...
    return qiymət;
}
```

4.8 İç-içə Təyinlər

Sinfin təyin edilməsi zamanı yeni bir sinif və ya tip də təyin etmək olar. Təyin edilən bu yeni tip, təyin olunduğu sinfin adı ilə bərabər istifadə edilir. Bu da təyin



OBYEKLƏRİN XÜSUSİYYƏTLƏRİ

olunduğu sınıfın adından sonra görmə (:: scope) operatoru və adın yazılması ilə yerinə yetirilir.

```
sinif_adi::tip_adi  
sinif_adi::enum_qiyməti
```

```
//ARRAYNST.CPP
```

```
#include <conio.h>  
  
#include <stdio.h>  
  
struct Uzv  
{ int X;  
  char *Ad;  
  
 Uzv(char* ad = "XxXxX", int a = 0)  
 { Ad = ad; X = a; }  
  
 void Yaz()  
 { printf("::Uzv %s %d\n", Ad, X); }  
};  
  
class Massiv  
{ public:  
  
  struct Uzv  
  { int X, Y;  
  
    Uzv(int a = 0, int b = 0)  
    { X = a; Y = b; }  
    void Yaz()  
    { printf("Massiv::Uzv %d %d\n", X, Y); }  
  };  
  Uzv A[10]; //Massiv daxilinde teyin olunan Uzv obyekti  
  
  ::Uzv B[10];
```

Etibar Seyidzada

```
//Massiv xaricində teyin olunan Uzv obyekti  
//Her iki teyinmeye diqqət edin  
public:  
  Massiv(char *, int, int);  
};  
  
Massiv::Massiv(char* n, int t, int s)  
{ for(int i = 0; i < 10; i++)  
 { A[i].X = t;  
  A[i].Y = s;  
  B[i].Ad = n;  
  B[i].X = s;  
 }  
}  
  
main()  
{ clrscr();  
  Massiv::Uzv K;  
  K.Yaz();  
 //K Massiv daxilinde teyin edilen obyektdir.  
  
 Uzv H;  
 H.Yaz();  
 //H Massiv xaricində teyin edilen obyektdir.  
 //Burada ::Uzv H şeklinde istifadə edile bilər.  
  
 return 0;  
}
```

Program çıxışı

```
Massiv::Uzv 0 0  
::Uzv XxXxX 0
```





4.9 Obyekt Göstəriciləri

Bir obyektin göstərici kimi təyin olunması C-də olduğu kimidir:

```
Massiv *A;  
Noqte *C;  
Noqte **D;
```

Bu cür təyinlərdə obyekt deyil, sadəcə, obyekti göstərən bir göstərici vardır. Buna görə də təyin zamanı layihələndiricinin, program bloku tamamlandıqdan sonra da yoxedicinin icra olunacağı gözləmək olmaz. Bu istək programçı tərəfindən təyin olunur.

```
main()  
{ Massiv massiv(20, 10);  
Massiv *massivPtr = &massiv;  
...  
...  
return 0;  
}//massiv obyekti özü yox olur.
```

Əgər obyekt göstəriciləri üçün yaddaşda dinamik olaraq bir yer ayrılsara, bunun üçün new və ayrılmış bu obyektin silinməsi üçün də delete operatorunun istifadə edilməsi lazımdır.

```
main()  
{ Massiv *massiv = Massiv(10, 20);
```

```
Massiv *massivPtr;  
massivPtr = new Massiv(30, 40);  
...  
...  
delete massivPtr;  
...  
...  
int PaketSayi = 30;  
int PaketUzunluğu = 6*;  
massivPtr = new Massiv(PaketSatisi *PaketUzunluğu, 0);  
...  
...  
delete massivPtr;  
delete massiv;  
return 0;  
}
```

new operatoru yer ayırdığı obyektin layihələndiricisini, **delete** operatoru da bu obyektin yoxedicisini avtomatik çalışdırır. Buna görə də **new** operatoru istifadə edilərkən obyektin layihələndiricilərindən biri **new** operatorundan sonra yazılır. **delete** operotorunun istifadə edilməsində isə sadəcə obyekt göstəricisi verilir. Burada **new** ilə yer ayrılmamış obyektləri **delete** ilə, **new** ilə yer ayrılmış olsalar belə, eyni obyekti bir dəfədən artıq silmək olmaz.

```
Massiv massiv(20, 30); | Massiv* massivPtr = new Massiv(20, 30);  
... | ...  
delete massiv; | delete massivPtr;  
| delete massivPtr;
```

Yuxarıda göstərilənlərin hər biri səhvə yol aça bilər.



4.10 Obyekt Massivi

Standart (**default**) layihələndiriciyə malik olmaq şərti ilə bir sinfin obyeklərindən ibarət olan massiv əldə etmək mümkündür.

```
//MASARRAY.CPP

#include <conio.h>
#include <stdio.h>

class Massiv
{ public:
    int Olcu;
    float *f;

    Massiv(int n = 50);
    ~Massiv();
};

Massiv::Massiv(int n)
{ static say = 0;
    f = new float(Olcu = n);
    printf("%d\itolcu %d\n", ++say, Olcu);
}

Massiv::~Massiv()
{ printf("Yoxedici\itolcu = %d\n", Olcu);
    delete f;
}

main()
{ clrscr();
    Massiv *A = new Massiv(20);
    //20 elementlik bir Massiv gostericisi
    Massiv *B = new Massiv;
    //50 elementlik bir Massiv gostericisi
```

```
Massiv *C = new Massiv[10];
//50 elementden ibaret Massivlerin massivi

*(A -> f + 5) = 1.00;
//A-nin gosterdiyi Massivin 5-ci elementi
*(B -> f + 5) = 2.00;
//B-nin gosterdiyi Massivin 5-ci elementi
*((C + 8) -> f + 5) = 3.00;
//C-nin gosterdiyi massivlerin 8-ci sirasindakı
//Massivin 5-ci elementi
*(C[8].f + 5) = 4.00;
//C-nin gosterdiyi massivlerin 8-ci sirasindakı
//Massivin 5-ci elementi
delete A;
//Bir Massiv obyekti silinir. (20 elementli)
delete B;
//Bir Massiv obyekti silinir. (50 elementli)
delete []C;
//10 Massiv obyekti silinir. (Her biri 50 elementli)

return 0;
```

Burada **delete []C;** yerinə **delete [10]C;** kimi **C** massivinin ölçüsü də yazıla bilər. Lakin bu əmr massivi tamamilə sildiyi üçün mötərizələrin daxilində verilən massivin ölçüsünü nəzərə almayıcaqdır. Və kompliyator bunu Sizə “**Array size for ‘delete’ ignored**” məlumatı ilə bildirəcəkdir. Bu səhv dən qurtulmaq üçün “**#pragma warn dsz-**” direktivindən istifadə edə bilərsiniz.

Burada **delete []C;** yerinə **delete C;** əmri istifadə edilərsə, **C**-nin ilk elementi silinəcəkdir ki, bu da xoşagelməz halların yaranmasına səbəb olacaqdır. Buna



OBYEKLƏRİN XÜSUSİYYƏTLƏRİ

görə də **delete** əmrindən bu şəkildə istifadə etmək məqsədə uyğun deyildir.

Əgər istifadə etmək istədiyiniz obyektin standart layihələndiricisi yoxdursa və ya yaradılacaq obyektlər bir-birindən fərqli xüsusuyyətlər daşıyacaqlarsa, bu halda obyekt göstəriciləri massivindən istifadə etmək məqsədə uyğundur.

```
//MASPTRAR.CPP

#include <conio.h>
#include <stdio.h>

class Massiv
{ public:
    int Olcu;
    float *f;

    Massiv(int n = 50);
    ~Massiv();
};

Massiv::Massiv(int n)
{ static say = 0;
    f = new float(Olcu = n);
    printf("%d\ntolcu %d\n", ++say, Olcu);
}

Massiv::~Massiv()
{ printf("Yoxedici\ttolcu = %d\n", Olcu);
    delete f;
}

#define MasOlcu 10
```

Etibar Seyidzada

```
main()
{ clrscr();
int i;
//Gostericiler ucun yer ayirma
Massiv **A = new Massiv*[MasOlcu];

//Her bir gostericinin gosterdiyi obyekti yaratmaq ve menimsetmek
for(i = 0; i < MasOlcu; i++)
    A[i] = new Massiv(i * 2 + 10);

//Istifade edilmesi
*(A[2] -> f + 5) = 1.0;

//Her bir obyekti bir-bir silme emeliyyati
for(i = MasOlcu - 1; i >= 0; i--) delete A[i];

//Gostericisi sahelerini silme emeliyyati
delete []A;

return 0;
}
```

V FƏSİL

OBYEKT TÖRƏTMƏK

5.1. Törətmə Əməliyyatı

Bir sınıfə əsaslanaraq onun yerinə yetirdiyi işin mahiyyətini dəyişdirmək və ya inkişaf etdirmək kimi icra olunan əməliyyatlara törətmə (*derivation*) deyilir. Törətmə əməliyyatının yerinə yetirilməsi üçün təyin olunmuş bir sınıf mövcud olmalıdır. Törətmə əməliyyatında istifadə olunan bu mövcud sınıfə baza sınıf (*base class*) deyilir. Törətmə nəticəsində meydana gələn obyektə isə törənmiş sınıf (*derived class*) adı verilir. Başqa sözlə baza sınıfın valideyin (*parent*), törənmiş sınıf isə uşaq (*child*) adı verilir.

Aşağıda göstərilmiş iki metodla sınıf törətmək olar:

1. Bir sınıfın üzv funksiyalarından birinin vəzifələrini başqa bir formada yerinə yetirəcək şəklində dəyişdirməklə;
2. Obyektin vəzifələrini artıraraq yeni üzv funksiyaları əlavə etmək, yəni inkişaf etdirməklə.

Obyekt törədərkən bu iki metodun hər ikisi ayrı-ayrılıqda və ya bərabər istifadə oluna bilər.

5.2 Sınıfların Törədilməsi

```
//MESAJ.CPP

#include <stdio.h>
#include <string.h>

class Mesaj
{ char *mesaj[5];

public:
    Mesaj();
    ~Mesaj();

    int Deyisdir(int, char* = "");
    int Xeber(int);
};

Mesaj::Mesaj()
{ int i;

    for(i = 0; i < 5; i++)
    { mesaj[i] = new char[1];
        strcpy(mesaj[i], "");
    }
}

Mesaj::~Mesaj()
{ int i;
    for(i = 0; i<5; i++) delete mesaj[i];
}

int Mesaj::Deyisdir(int i, char *mes)
{ if(i < 0 || i > 5)
    return -1;
    delete mesaj[--i];
    mesaj[i] = new char[strlen(mes) + 1];
```



OBYEKT TÖRƏTMƏK

```
strcpy(mesaj[i], mes);
return 0;
}

int Mesaj::Xeber(int n)
{ if(n < 0 || n > 5)
  { printf("\nDaxili sehv: Xeberdarlıq mesajının nomresi sehvdir\n");
    return -1;
  }

  printf("%s\n", mesaj[n-1]);
  return 0;
}
```

Bu sinifların tətbiqi nəticəsində aşağıdakı programı yazaraq növbəti nəticəni əldə etmək olar:

```
//MMESAJ.CPP

#include <conio.h>
#include "mesaj.cpp"

Mesaj Xeberd;

main()
{ clrscr();
  Xeber.Deyisdir(1, "\nYoxlama xeberdarligi");
  Xeber.Deyisdir(2, "\nCixis xeberdarligi");
  Xeber.Xeber(1);
  Xeber.Xeber(21);
  Xeber.Xeber(2);
  Xeber.Xeber(1);
  return 0;
}
```

Program çıxışı

Etibar Seyidzada

Yoxlama xeberdarligi

Daxili sehv: Xeberdarlıq mesajının nomresi sehvdir

Cixis xeberdarligi

Yoxlama xeberdarligi

İndi isə xəbərdarlıq məsajının nömrəsi tək isə, program **Enter** düyməsini sıxana qədər gözləsin, cüt isə gözləmədən icrasını tamamlasın. **Xeber** hissəsi istisna olmaqla bu strukturun digər funksiyaları eyni qalsın. Bu halda **Mesaj** sınıfını baza kimi qəbul edib **Sehv** sınıfını törətmək daha məqsədə uyğundur.

//SEHV.CPP

```
#include "mesaj.cpp"
#include <conio.h>
#include <stdlib.h>

struct Sehv : Mesaj
{ Sehv() {}
  int Xeber(int);
};

int Sehv::Xeber(int N)
{ int Err = Mesaj::Xeber(N);

  if(N % 2)
  { printf("\nDavam etmek ucun ENTER duymesini sixin.");
    while(getch() != 13);
    printf("\n");
  }
  else
```



OBYEKT TÖRƏTMƏK

```
{ printf("\nProgram icrasini davam etdire bilmir.\n");
  exit(N);
}

return Err;
}
```

Yeni sinfin təyin edilməsi zamanı baza sinfinin əsas sinif adından sonra yazılılığına diqqət edin. **class Sehv : Mesaj** təyini **Sehv** sinfinin **Mesaj** sinfindən törəndiyini göstərir. Digər bir halda əgər lazımlı gələrsə, yeni sinfin layihələndirici və yoxedici funksiyaları digər üzv funksiyalarından fərqli olaraq törənmiş olduqları sinfin layihələndirici və ya yoxedici funksiyalarını avtomatik olaraq istifadəyə verirlər.

Sehv sinfi üçün **Xeber** funksiyası yenidən yazıklärkən **Mesaj** sinfinin **Xeber** funksiyasına ehtiyacı olduğu zaman, bu ehtiyac **Mesaj** sinfinin **Xeber** funksiyasının **Mesaj::Xeber** şəklində çağırılması ilə ödənilmiş olur. Bu çağrıları yerinə yetirmək vacib deyildir. Eyni formada "uşaq" sinfinin "valideyn" sinfindən olan bir funksiyani çağrırması əsasında çağırılan funksiyanın adı öz funksiyalarının adı ilə üst-üstə düşürsə, bu funksiyani əsas sinfin "valideyn" lərindən olmaq şərti ilə **::** (görmə) operatorundan istifadə edərək çağrımaq mümkündür. **Mesaj::Deyisdir()** kimi.

İndi də bundan əvvəlki misalı **Sehv** sinfi ilə yenidən yazaq:

Etibar Seyidzadə

```
//MSEHV.CPP

#include <conio.h>
#include "sehv.cpp"

Sehv Xeberd;

main()
{ clrscr();
  Xeberd.Deyisdir(1, "\nYaxlama xeberdarligi");
  Xeberd.Deyisdir(2, "\nCixis xeberdarligi");
  Xeberd.Xeber(1);
  Xeberd.Xeber(21);
  Xeberd.Xeber(2);
  Xeberd.Xeber(1);
  return 0;
}
```

Program çıxışı

Yaxlama xeberdarligi

Davam etmek ucun ENTER duymesini sixin.

Daxili sehv: Xeberdarlıq mesajının nomresi sehvdir

Davam etmek ucun ENTER duymesini sixin.

Cixis xeberdarligi

Proqramın icrası tamamlandı.

Bu misalda **Sehv** sinfi üçün **Deyisdir** funksiyasının varmış kimi istifadə edilməsinə diqqət edin. Həqiqətdə isə **Sehv** sinfi **Deyisdir** vəzifəsini **Mesaj** sinfinin tətbiq

OBYEKT TÖRƏTMƏK

etdiyi metoddan istifadə edərək yerinə yetirir. **Xeber** vəzifəsi olduğu zaman isə **Sehv** bunu öz metodlarına görə yerinə yetirir. **Sehv** vəzifəsini yerinə yetirərkən **Mesaj**-dan da faydalana bilir.

5.3 Müraciət Haqları və Nüfuz Etmə

Bir sinfin üzvlərinə (dəyişkən və metodlarına) müraciət edə bilən xarici agentlər üç sınıfə bölünür. Bir törədilmiş sınıf, baza sınıfı daxilindəki qorunmuş (**protected**) və təbii ki, ümumi (**public**) kimi təyin edilmiş üzvlərə müraciət hüququna malikdir.

Törədilmiş sınıf baza qəbul edilərək yeni bir obyektin törədilməsi tələb olunduğuunda, son törədilən sınıf ilk törədilən sınıfı bu sınıfın müəyyən etdiyi hüquqlar ilə müraciət edə biləcəkdir. Lakin bu halda əsas bazanın üzvlərinə müraciət hüququ necə olacaqdır?

Burada törədilən sınıfın, özündən törənən sınıflarla əvvəlki sınıflardan qalan mirası necə təhvil verəcəyini müəyyən etmək lazımdır. Bu o sınıfın nüfuz etmə qabiliyyətini müəyyən edir.

```
class A { ... };
class B : public A { ... };
class C : private A { ... };
class D : A { ... };
class E : A { ... };
```

Etibar Seyidzadə

Burada **A** təyin edilmiş baza sınıfıdır. **B**, **C**, **D** və **E** isə **A**-dan törənmiş sınıflardır. **B**-nin təyin edilməsi zamanı **A**-nın əvvəlindəki **public** ifadəsi **B**-nin **A**-dan təhvil aldığı mirası eyni hüquqlarla (**A**-nın **B**-yə verdiyi hüquqlarla) özündən sonrakılara təhvil verması mənasına gəlir.

C də **A**-dan törənməsinə rəğmən onun təyin edilməsi zamanı **private** ifadəsindən istifadə edildiyi üçün **C** **A**-dan aldığı bütün xüsusiyyətləri özündən törənən sınıflarla **private** kimi təhvil verəcəkdir. Burada **A**-nın **public** xüsusiyyətlərinin belə **B**-dən törənənlər üçün istifadə edilməsinin qadağan olmasına diqqət edin.

Nüfuz etmə public	
public	public
protected	protected
private	private
Nüfuz etmə private	
public	private
protected	private
private	private

D və **E** sınıflarının təyin edilməsi aşağıdakı kimidir:

```
class D : public A { ... };
class E : private A { ... };
```

Buna səbəb, əvvəlcədən qeyd edildiyi kimi **class** vasitəsilə edilən təyinlərdə müraciət hüququ müəyyən edilmədiyi zaman **private**, **struct** vasitəsilə edilən



OBYEKT TÖRƏTMƏK

təyinlərdə isə **public** olduğunuñun avtomatik qəbul edilməsidir.

5.4 Dinamik Yüklemə

Baza sinfi və törədilmiş sinif arasındakı əhəmiyyətli olan əlaqələrdən biri də baza sinfinin göstəricisində törədilmiş sinfin ünvanının mənimsədilə bilməsidir. Bu dinamik yüklemə (**dinamic binding**) qaydasının meydana gəlməsini təmin edən bir hadisədir. Lakin bu mənimsətmə dinamik yüklemənin meydana gəlməsi üçün kifayət deyildir. Bunu bir misal ilə izah edək:

```
//CLASSPOI.H
#include <stdio.h>
#include <conio.h>

class Baza
{ protected:
    int X, Y;

public:
    Baza(int C)
    { X = C; Y = 2 * C; }

    void Goster()
    { printf("Baza X = %d\nY = %d\n", X, Y); }
};

class Toremis:public Baza
{ public:
    int Z;
```

Etibar Seyidzadə

```
Toremis(int e) : Baza(e)
{ Z = X + Y; }

void Goster()
{ printf("Toremis X = %d\nY = %d\nZ = %d\n", X, Y, Z); }

main()
{ clrscr();

Baza A(1);
Toremis B(2);
Baza *C;

printf("A.Goster\n");
A.Goster();
printf("B.Goster\n");
B.Goster();

printf("C = &A\nC->Goster\n");
C = &A;
C -> Goster();

printf("C = &B\nC->Goster\n");
C = &B;
C -> Goster();

return 0;
}
```

Program çıxışı

A.Goster	Baza X = 1	Y = 2	
B.Goster	Toremis X = 2	Y = 4	Z = 6
C = &A			
C->Goster			



OBYEKT TÖRƏTMƏK

Baza X = 1	Y = 2
C = &B	
C->Goster	

Baza X = 2 Y = 4

Bu misalda törədilən sinfin daxilində baza sinfinin üzvü olan **Goster()** funksiyası yenidən təyin olunmuşdur. Bu təyin doğrudur (**B** obyektinin **Goster()** xüsusiyyətinin olmasına diqqət edin). Belə ki, baza sinfinin göstəricisinə törədilmiş sinif mənimsədildikdən sonra göstəricidən **Goster()** xüsusiyyətini verməsi tələb olunarsa, bu ancaq törədilmiş sinfin obyektinin məlumatları ilə baza sinfinin imkanlarının ortaya qoyulması ola bilər. Bu hal kompliyatorun kompliyasiya zamanı davranışlarından qaynaqlanır.

Bunun qarşısını almağın ən yaxşı yolu baza sinfi təyin edilərkən törədilən siniflərin dəyişdirəcəkləri metodları xəyalı (**virtual**) təyin etməkdir. Bu səbəbdən də bu cür metodların prototip təyin etmələrinə **virtual** açarsözü ilə başlamaq lazımdır.

Buna görə də lazım olan səmərəliliyi əldə etmək üçün yuxarıdakı misalda **Baza** sinfinin üzv funksiyası olan **void Goster()** funksiyası **virtual** sözü ilə başlayaraq **virtual void Goster()** kimi təyin edilməlidir. Bu cür təyin etmə yerinə yetirildikdən sonra törədilən siniflər üçün **virtual** təyin etmənin həyata keçirilməsinin və ya keçirilməməsinin heç bir əhəmiyyəti yoxdur. Xəyalı üzvə

Etibar Seyidzadə

sahib olan sinifdən törənmiş siniflərin eyni adlı üzvləri də xəyalı xüsusiyyət daşıyırlar.

//CLASSPOI.H düzəldilmiş hissesi

```
class Baza
{ protected:
    int X, Y;

public:
    Baza(int C)
    { X = C; Y = 2 * C; }

    virtual void Goster()
    { printf("Baza X = %d Y = %d\n", X, Y); }
```

Program çıxışı (düzəlişdən sonra)

A.Goster	Baza X = 1	Y = 2
B.Goster	Toremis X = 2	Y = 4 Z = 6
C = &A		
C->Goster	Baza X = 1	Y = 2
C = &B		
C->Goster	Baza X = 2	Y = 4

Bu iş prinsipini bu cür şərh etmək olar: **virtual** açarsözü olmadan edilən təyinlərdə obyektin yalnız məlumat sahələri (dəyişkənləri) yaddaşda saxlanılır. Metodlar üçün isə kompliyator qərar verir. Lakin metod

OBYEKT TÖRƏTMƏK

xəyali təyin edilərsə, bu, metodun yaddaşdakı yerinə aid məlumatda (başlangıç ünvanı) obyektin digər məlumat sahələri ilə birlikdə yaddaşda saxlanılır. Belə bir metod çağırıldığı zaman da yaddaşdakı bu yer ilə əlaqədar olan məlumat istifadə edilərək haqqında söhbət açılan obyektin metoduna müraciət etməsi təmin olunur. Xüsusilə də bir sinfin metodları xaricində yoxedicilərinin də xəyali olaraq təyin edilməsinə imkan verilir. Layihələndiricilər isə xəyali olaraq təyin edilə bilməz.

5.5 Qaydalı Funksiyalar

Obyektlərlə programlaşdırma zamanı əsasən bütün obyektlər ümumi şəkildə deyil, eyni əməliyyatlar üçün nəzərdə tutulanlar təsnifləndirilərək baza obyektindən törədirilir. Ümumi xüsusiyyətlər də mümkün olmadıqca baza obyekti daxilində cəmləşərək yenə bu obyekt üçün yazılır. Bundan sonra əsas obyektlər yazılıaraq program ortaya çıxır.

Məsələn, əyrilərlə əlaqədar bir programda çevre radiusu, ellips radiusu, qövs kimi əyrilərin olması və bu əyrilərin fəzadakı yerlərinin və uzunluqlarının hesablanması tələb oluna bilər.

Eyri		
Qovs	Cevre_Radiusu	Ellips_Radiusu

Etibar Seyidzada

Bu halda bütün obyektləri bir **Eyri** sinfindən törətmək mümkündür. Əməliyyatları yerinə yetirmək üçün **Eyri** sinfinin əyrilərin yeri və ölçüləri ilə əlaqədar üzv funksiyaları olmalıdır.

```
//EYRI.CPP

class Eyri
{ protected:
    int _X, _Y;
public:
    Eyri();
    Eyri(const Eyri&);
    Eyri(int, int);

    virtual char* Ad() const;
    int Yer_X() const;
    int Yer_Y() const;

    virtual void Yer_X(int);
    virtual void Yer_Y(int);

    virtual int Uzunluq() const;
};

Eyri::Eyri()
{ _X = _Y = 0; }

Eyri::Eyri(const Eyri& eyri)
{ _X = eyri._X;
  _Y = eyri._Y;
}

Eyri::Eyri(int x, int y)
{ _X = x;
  _Y = y;
}
```

OBYEKT TÖRƏTMƏK

```
char* Eyri::Ad() const
{ return "EYRI"; }

int Eyri::Yer_X() const
{ return _X; }

int Eyri::Yer_Y() const
{ return _Y; }

void Eyri::Yer_X(int x)
{ _X = x; }

void Eyri::Yer_Y(int y)
{ _Y = y; }
```

Lakin **Uzunluq** funksiyasını yazmaq lazımlı gəldiyi zaman **Eyri**-in uzunluğunun nə olduğu və ya necə hesablanacağı müəyyən olmadığı üçün **Uzunluq** funksiyası ancaq sonradan yazılmak şərti ilə müvəqqəti bir funksiya kimi yazıla bilər.

EYRI.CPP davamı

```
int Eyri::Uzunluq() const
{ return 0; }
```

Bu cür təyinlərin üç əsas mənfi cəhəti vardır:

1. Sonradan istifadə edilməsinə baxmayaraq təyin olunan bu funksiyalar, program daxilində istifadə olunmayacaqlarına baxmayaraq programın böyüməsinə səbəb olacaqlar;

Etibar Seyidzada

2. Proqramçılar istifadə etmədikləri bu program parçalarını yazmalı olacaqlar;
3. Gələcəkdə yazılmazı unudulduğu zaman səhv nəticələr verəcəkdir.

Bu hallardan qurtulmanın yolu isə, sinif daxilində bu cür sonradan yazılması tələb olunan funksiyaları təyin etdikdən sonra "**= 0**" ifadəsini yazmaqdır. Bu yazılış belə, bir funksiyanın olmasının vacibliyini, ancaq onun bu mərhələdə yazılmayacağını və sonrakı mərhələlərdə bu sinifdən tərənən siniflərin həmin funksiyarı təyin edərək funksiyasında yazacaqlarını bildirir. Bu funksiyalar sonradan tərənən siniflər daxilində yazılıcaqları üçün onlar **xəyalı** (**virtual**) təyin edilməlidirlər. Bu funksiyaları xəyalı funksiyalardan fərqləndirmək üçün onlara xəyalı kor funksiya (**pure virtual**) və ya qaydalı funksiya adı verilir.

Daxilində bu cür funksiyalar olan siniflərdən obyekt yaradıla bilməz. Bu siniflər ümumi məqsədlər üçün istifadə edilir. Bu cür siniflərə mücərrəd (**abstract**) sinif adı verilir. Yuxarıdakı misalda **Eyri** sinfi abstarkt sinifdir. Program daxilində **Eyri** adında bir obyekt ola bilməz. Ancaq **Eyri**-dən tərənmiş həqiqi siniflərin (**Xett**, **Cevre_Qovsu** kimi) obyektləri ola bilər.

Proqramın strukturu əyrinin müxtəlif əməliyyatları üçün bir obyektdə ehtiyac duyulduğu zaman mücərrəd sinifin obyektlərinin yerinə göstəriciləri və ya təqdimatları

ola bilər. Təbii ki, bu halda göstərici və ya təqdimatlara həqiqi obyektlər mənimsədilməlidir.

Məsələn,

```
main()
{ Eyri A1;
  ...
  return 0;
}
```

kimi bir program, mücərrəd sinif obyektindən istifadə etdiyi üçün yazılı bilmədiyi halda

```
main()
{ Eyri* Eptr = new Line(100, 100, 300, 600);
  ...
  return 0;
}
```

və ya

```
main()
{ Eyri*& Eptr = new Line(100, 100, 300, 600);
  ...
  delete Eref;
  return 0;
}
```

programları yazılıraq istifadə oluna bilərlər.

5.6 Misallar

5.6.1 Curve

Qaydalı funksiyalar üçün verilən misalı tamamlaya姜.

```
//EYRI2.CPP

class Eyri
{ protected:
    int _X, _Y;
public:
    Eyri();
    Eyri(const Eyri& );
    Eyri(int, int);

    virtual char* Ad() const = 0;
    int Yer_X() const;
    int Yer_Y() const;

    virtual void Yer_X(int);
    virtual void Yer_Y(int);

    virtual int Uzunluq() const = 0;
};

Eyri::Eyri()
{ _X = _Y = 0; }

Eyri::Eyri(const Eyri& eyri)
{ _X = eyri._X;
  _Y = eyri._Y;
}
```



OBYEKT TÖRƏTMƏK

```
Eyri::Eyri(int x, int y)
{ _X = x;
 _Y = y;
}

int Eyri::Yer_X() const
{ return _X; }

int Eyri::Yer_Y() const
{ return _Y; }

void Eyri::Yer_X(int x)
{ _X = x; }

void Eyri::Yer_Y(int y)
{ _Y = y; }

//*****  

#include <math.h>
#include <stdlib.h>

class Cevre_Qovsu : public Eyri
{ protected:
    int _Radius;
    int _BaslangicBucagi;
    int _SonBucagi;

public:
    Cevre_Qovsu();
    Cevre_Qovsu(const Cevre_Qovsu&);
    Cevre_Qovsu(int, int, int = 1, int = 0, int = 360);
    Cevre_Qovsu(int);

    virtual char* Ad() const;
    virtual int Uzunluq() const;
};

Cevre_Qovsu::Cevre_Qovsu()
```

Etibar Seyidzada

```
{ _Radius = 1;
 _BaslangicBucagi = 0;
 _SonBucagi = 360;
}

Cevre_Qovsu::Cevre_Qovsu(const Cevre_Qovsu& qovs) : Eyri(qovs)
{ _Radius = qovs._Radius;
 _BaslangicBucagi = qovs._BaslangicBucagi;
 _SonBucagi = qovs._SonBucagi;
}

Cevre_Qovsu::Cevre_Qovsu(int x, int y, int r, int a, int b) : Eyri(x, y)
{ _Radius = r;
 _BaslangicBucagi = a;
 _SonBucagi = b;
}

Cevre_Qovsu::Cevre_Qovsu(int r)
{ _Radius = r;
 _BaslangicBucagi = 0;
 _SonBucagi = 360;
}

char* Cevre_Qovsu::Ad() const
{ return "Cevre Qovsu"; }

int Cevre_Qovsu::Uzunluq() const
{ return (int) 1.0 * _Radius * 2 * M_PI *
        abs(_SonBucagi - _BaslangicBucagi)/360.0;
}

#define SQR(a) ((float)(a) * (float)(a))

class Xett : public Eyri
{ protected:
    int _SonX;
    int _SonY;

public:
```



OBYEKT TÖRƏTMƏK

```
Xett();
Xett(const Xett&);
Xett(int, int, int, int);
Xett(int, int);

virtual char* Ad() const;
virtual int Uzunluq() const;
};

Xett::Xett()
{ _SonX = 1;
 _SonY = 1;
}

Xett::Xett(const Xett& xett) : Eyri(xett)
{ _SonX = xett._SonX;
 _SonY = xett._SonY;
}

Xett::Xett(int x1, int y1, int x2, int y2) : Eyri(x1, y1)
{ _SonX = x2;
 _SonY = y2;
}

Xett::Xett(int x, int y)
{ _SonX = x;
 _SonY = y;
}

char* Xett::Ad() const
{ return "Xett"; }

int Xett::Uzunluq() const
{ return sqrt(SQR(_SonX - Yer_X()) + SQR(_SonY - Yer_Y()))); }
//*****
```

```
#include <conio.h>
#include <stdio.h>
```

Etibar Seyidzada

```
Eyri *EyriMassivi[20];

void Hesab()
{ int i;
 printf("%3s %-22s %5s %5s %5s\n%30s %5s\n"
 " _____\n",
 "No", "Eyri Tipi", "Yer", "", "Olcu", "X", "Y");

for(i = 0; i < 20; i++)
 if(EyriMassivi[i])
 { printf("%2d %-22s %5d %5d %5d\n",
 i, EyriMassivi[i]->Ad(), EyriMassivi[i]->Yer_X(),
 EyriMassivi[i]->Yer_Y(), EyriMassivi[i]->Uzunluq());
 }

main()
{ clrscr();
 randomize();
 int i = 0;

for(i = 0; i < 20; i++)
 if(random(2))
 EyriMassivi[i] = new Xett(random(100), random(100),
 random(200), random(300));
 else
 { int baslangicbucagi = random(180);
 int sonbucagi = baslangicbucagi + random(180);

EyriMassivi[i] = new Cevre_Qovsu(random(300), random(300),
 random(100), baslangicbucagi,
 sonbucagi);
 }

Hesab();

for(i = 0; i < 20; i++)
 if(EyriMassivi[i])
```

OBYEKT TÖRƏTMƏK

```
delete EyriMassivi[i];  
  
return 0;  
}
```

5.6.2 LineDemo

Xəttin qrafik ekranда təyin olunması və uc nöqtəsinin hərəkət etdirilərək canlandırılması (animasiyası) üçün yazılan bir proqrama edilən əlavələr ilə iki xətdən ibarət olan qrup təyini və eyni proqramın tətbiqi ilə əlaqədar misalları gözdən keçirək:

```
//LINE.CPP  
  
#include <graphics.h>  
#include <stdio.h>  
#include <stdlib.h>  
#include <conio.h>  
#include <dos.h>  
  
class Graphics  
{ public:  
    Graphics();  
    virtual ~Graphics();  
  
    virtual void Enter();  
    virtual void Leave();  
  
protected:  
    virtual char* getBGIPath();  
    virtual void MessageOnExit();  
};
```

Etibar Seyidzadə

```
Graphics::Graphics()  
{ }  
  
void Graphics::Enter()  
{ int grDrv;  
int grMode;  
char* grPath = "";  
int grErr = grOk;  
  
do  
{ grDrv = DETECT;  
grMode = 0;  
  
initgraph(&grDrv, &grMode, grPath);  
if((grErr = graphresult()) != grOk)  
{ printf("Error %s\n", grapherrmsg(grErr));  
grPath = getBGIPath();  
if(grPath == NULL) break;  
}  
}  
while(grErr != grOk);  
  
if(grErr != grOk)  
abort();  
}  
  
Graphics::~Graphics()  
{ }  
  
void Graphics::Leave()  
{ MessageOnExit();  
closegraph();  
}  
  
void Graphics::MessageOnExit()  
{ settextjustify(BOTTOM_TEXT, LEFT_TEXT);  
outtextxy(0, getmaxy(), "Pres Any Key to EXIT Graph Mode");  
getch();  
}
```



OBYEKТ TÖRÖTMƏK

```
char* Graphics::getBGIPath()
{ static char Path[67];
printf("Enter BGI path or '\\\'for end :");
scanf("%s", Path);
if(Path[0] == '\\')
    return NULL;
return Path;
}

//*****



class Line
{ int X1, Y1, X2, Y2;
int Status;

public:
    Line();
    Line(const Line&);
    Line(int, int);
    Line(int, int, int, int);

    int StartX() const;
    int EndX() const;
    int StartY() const;
    int EndY() const;

    virtual void MoveRel(int, int);
    virtual void Show();
    virtual void Hide();
    virtual int isVisible();
    virtual void StartPointRel(int, int);
    virtual voidEndPointRel(int, int);

protected:
    virtual void Draw();
    virtual void Clear();
};
```

Etibar Seyidzada

```
Line::Line()
{ X1 = Y1 = Y2 = 0;
X2 = 1;
Status = 0;
}

Line::Line(const Line& L)
{ X1 = L.X1;
Y1 = L.Y1;
X2 = L.X2;
Y2 = L.Y2;
Status = L.Status;
}

Line::Line(int x, int y)
{ X1 = Y1 = 0;
X2 = x, Y2 = y;
Status = 0;
}

Line::Line(int a, int b, int c, int d)
{ X1 = a;
Y1 = b;
X2 = c;
Y2 = d;
Status = 0;
}

int Line::StartX() const
{ return X1; }

int Line::EndX() const
{ return X2; }

int Line::StartY() const
{ return Y1; }

int Line::EndY() const
```



OBYEKT TÖRÖTMƏK

```
{ return Y2; }

int Line::isVisible()
{ return Status; }

void Line::Show()
{ Status = 1;
  Draw();
}

void Line::Hide()
{ Status = 0;
  Clear();
}

void Line::MoveRel(int Dx, int Dy)
{ StartPointRel(Dx, Dy);
  EndPointRel(Dx, Dy);
}

void Line::StartPointRel(int dx, int dy)
{ int S = isVisible();
  if(S) Hide();
  X1 += dx;
  Y1 += dy;
  if(S) Show();
}

void Line::EndPointRel(int dx, int dy)
{ int S = isVisible();
  if(S) Hide();
  X2 += dx;
  Y2 += dy;
  if(S) Show();
}

void Line::Draw()
{ int C = getcolor();
  setcolor(RED);
```

Etibar Seyidzada

```
line(X1, Y1, X2, Y2);
setcolor(C);
}

void Line::Clear()
{ int C = getcolor();
  setcolor(getbkcolor());
  line(X1, Y1, X2, Y2);
  setcolor(C);
}

void DemoStartPoint(Line& L)
{ int i;
  for(i = 0; i < 23; i++)
  { L.StartPointRel(10, 0);
    delay(100);
  }
}

class LineGroup : public Line
{ Line& L1;
  Line& L2;

public:
  LineGroup(const LineGroup&);
  LineGroup(Line& a, Line& b);

  void MoveRel(int, int);
  void Show();
  void Hide();
  int isVisible();

  virtual void StartPointRel(int, int);
  virtual void EndPointRel(int, int);

private:
  int StartX() const;
  int EndX() const;
  int StartY() const;
```



OBYEKT TÖRƏTMƏK

```
int EndY() const;  
};  
  
LineGroup::LineGroup(const LineGroup& LG)  
: L1(LG.L1),  
L2(LG.L2)  
{ }  
  
LineGroup::LineGroup(Line& a, Line& b)  
: L1(a),  
L2(b)  
{ }  
  
void LineGroup::MoveRel(int dx, int dy)  
{ L1.MoveRel(dx, dy);  
L2.MoveRel(dx, dy);  
}  
  
void LineGroup::Show()  
{ L1.Show();  
L2.Show();  
}  
  
void LineGroup::Hide()  
{ L1.Hide();  
L2.Hide();  
}  
  
int LineGroup::isVisible()  
{ return L1.isVisible(); }  
  
void LineGroup::StartPointRel(int dx, int dy)  
{ L1.StartPointRel(dx, dy);  
L2.StartPointRel(dx, dy);  
}  
  
void LineGroup::EndPointRel(int dx, int dy)  
{ L1.EndPointRel(dx, dy);  
L2.EndPointRel(dx, dy);
```

Etibar Seyidzada

```
}  
*****  
  
void LineDemo()  
{ deardevice();  
  
Line A(300, 300);  
A.Show();  
  
Line B(100, 200, 300, 300);  
B.Show();  
getch();  
  
A.Hide();  
getch();  
  
A.Show();  
getch();  
  
DemoStartPoint(A);  
DemoStartPoint(B);  
  
////////// LineGroup ///////////  
  
LineGroup Group(A, B);  
Group.Show();  
getch();  
  
Group.Hide();  
getch();  
  
Group.Show();  
getch();  
  
DemoStartPoint(Group);  
getch();  
}
```



OBYEKT TÖRƏTMƏK

```
main()
{ clrscr();
Graphics graphicsMedia;
graphicsMedia.Enter();
LineDemo();
graphicsMedia.Leave();
return 0;
}
```

İndi də **Line** sinfi əsasında **Box** (qutu) sinfini təyin edib eyni məqsədlə istifadə edək. Bunun üçün **LINE.CPP** programına qalın (**bold**) sitildə yazılmış sətirləri aşağıdakı kimi əlavə edək:

```
//BOX.CPP

#include <graphics.h>
#include <stdio.h>
#include <stdlib.h>
#include <conio.h>
#include <dos.h>

class Graphics
{ public:
    Graphics();
    virtual ~Graphics();

    virtual void Enter();
    virtual void Leave();

protected:
    virtual char* getBGIPath();
    virtual void MessageOnExit();
```

Etibar Seyidzada

```
};

Graphics::Graphics()
{ }

void Graphics::Enter()
{ int grDrv;
int grMode;
char* grPath = "";
int grErr = grOk;

do
{ grDrv = DETECT;
grMode = 0;

initgraph(&grDrv, &grMode, grPath);
if((grErr = graphresult()) != grOk)
{ printf("Error %s\n", grapherrmsg(grErr));
grPath = getBGIPath();
if(grPath == NULL) break;
}
} while(grErr != grOk);

if(grErr != grOk)
abort();
}

Graphics::~Graphics()
{ }

void Graphics::Leave()
{ MessageOnExit();
closegraph();
}

void Graphics::MessageOnExit()
{ settextjustify(BOTTOM_TEXT, LEFT_TEXT);
outtextxy(0, getmaxy(), "Pres Any Key to EXIT Graph Mode");
```



OBYEKT TÖRÖTMƏK

```
getch();  
}  
  
char* Graphics::getBGIPath()  
{ static char Path[67];  
printf("Enter BGI path or \'.\'for end :");  
scanf("%s", Path);  
if(Path[0] == '.')  
    return NULL;  
return Path;  
}  
  
class Line  
{ int X1, Y1, X2, Y2;  
int Status;  
  
public:  
    Line();  
    Line(const Line&);  
    Line(int, int);  
    Line(int, int, int, int);  
  
    int StartX() const;  
    int EndX() const;  
    int StartY() const;  
    int EndY() const;  
  
    virtual void MoveRel(int, int);  
    virtual void Show();  
    virtual void Hide();  
    virtual int isVisible();  
    virtual void StartPointRel(int, int);  
    virtual voidEndPointRel(int, int);  
  
protected:  
    virtual void Draw();  
    virtual void Clear();  
};
```

Etibar Seyidzada

```
Line::Line()  
{ X1 = Y1 = Y2 = 0;  
    X2 = 1;  
    Status = 0;  
}  
  
Line::Line(const Line& L)  
{ X1 = L.X1;  
    Y1 = L.Y1;  
    X2 = L.X2;  
    Y2 = L.Y2;  
    Status = L.Status;  
}  
  
Line::Line(int x, int y)  
{ X1 = Y1 = 0;  
    X2 = x, Y2 = y;  
    Status = 0;  
}  
  
Line::Line(int a, int b, int c, int d)  
{ X1 = a;  
    Y1 = b;  
    X2 = c;  
    Y2 = d;  
    Status = 0;  
}  
  
int Line::StartX() const  
{ return X1; }  
  
int Line::EndX() const  
{ return X2; }  
  
int Line::StartY() const  
{ return Y1; }  
  
int Line::EndY() const  
{ return Y2; }
```



OBYEKT TÖRÖTMƏK

```
int Line::isVisible()
{ return Status; }

void Line::Show()
{ Status = 1;
  Draw();
}

void Line::Hide()
{ Status = 0;
  Clear();
}

void Line::MoveRel(int Dx, int Dy)
{ StartPointRel(Dx, Dy);
  EndPointRel(Dx, Dy);
}

void Line::StartPointRel(int dx, int dy)
{ int S = isVisible();
  if(S) Hide();
  X1 += dx;
  Y1 += dy;
  if(S) Show();
}

void Line::EndPointRel(int dx, int dy)
{ int S = isVisible();
  if(S) Hide();
  X2 += dx;
  Y2 += dy;
  if(S) Show();
}

void Line::Draw()
{ int C = getcolor();
  setcolor(RED);
  line(X1, Y1, X2, Y2);
```

Etibar Seyidzada

```
setcolor(C);
}

void Line::Clear()
{ int C = getcolor();
  setcolor(getbkcolor());
  line(X1, Y1, X2, Y2);
  setcolor(C);
}

void DemoStartPoint(Line& L)
{ int i;
  for(i = 0; i < 23; i++)
  { L.StartPointRel(10, 0);
    delay(100);
  }
}

class LineGroup : public Line
{ Line& L1;
  Line& L2;

public:
  LineGroup(const LineGroup&);
  LineGroup(Line& a, Line& b);

  void MoveRel(int, int);
  void Show();
  void Hide();
  int isVisible();

  virtual void StartPointRel(int, int);
  virtual void EndPointRel(int, int);

private:
  int StartX() const;
  int EndX() const;
  int StartY() const;
  int EndY() const;
```



OBYEKT TÖRÖTMƏK

```
};

LineGroup::LineGroup(const LineGroup& LG)
: L1(LG.L1),
L2(LG.L2)
{ }

LineGroup::LineGroup(Line& a, Line& b)
: L1(a),
L2(b)
{ }

void LineGroup::MoveRel(int dx, int dy)
{ L1.MoveRel(dx, dy);
L2.MoveRel(dx, dy);
}

void LineGroup::Show()
{ L1.Show();
L2.Show();
}

void LineGroup::Hide()
{ L1.Hide();
L2.Hide();
}

int LineGroup::isVisible()
{ return L1.isVisible(); }

void LineGroup::StartPointRel(int dx, int dy)
{ L1.StartPointRel(dx, dy);
L2.StartPointRel(dx, dy);
}

void LineGroup::EndPointRel(int dx, int dy)
{ L1.EndPointRel(dx, dy);
L2.EndPointRel(dx, dy);}
```

Etibar Seyidzada

```
}

//*****void LineDemo()
{ deardevice();

Line A(300, 300);
A.Show();

Line B(100, 200, 300, 300);
B.Show();
getch();

A.Hide();
getch();

A.Show();
getch();

DemoStartPoint(A);
DemoStartPoint(B);

////////// LineGroup //////////

LineGroup Group(A, B);
Group.Show();
getch();

Group.Hide();
getch();

Group.Show();
getch();

DemoStartPoint(Group);
getch();
}
```



OBYEKT TÖRÖTMƏK

```
*****  
  
class Box : public Line  
{ public:  
    Box();  
    Box(const Box&);  
    Box(int, int);  
    Box(int, int, int, int);  
  
protected:  
    virtual void Draw();  
    virtual void Clear();  
};  
  
Box::Box()  
{ }  
  
Box::Box(const Box& box) : Line(box)  
{ }  
  
Box::Box(int x, int y) : Line(x, y)  
{ }  
  
Box::Box(int a, int b, int c, int d) : Line(a, b, c, d)  
{ }  
  
void Box::Draw()  
{ int C = getcolor();  
    setcolor(GREEN);  
    rectangle(StartX(), StartY(), EndX(), EndY());  
    setcolor(C);  
}  
  
void Box::Clear()  
{ int C = getcolor();  
    setcolor(getbkcolor());  
    rectangle(StartX(), StartY(), EndX(), EndY());  
    setcolor(C);  
}
```

Etibar Seyidzada

```
void BoxDemo()  
{ cleardevice();  
  
    Box Abox(300, 300);  
    Abox.Show();  
  
    Box Bbox(100, 200, 300, 300);  
  
    Bbox.Show();  
    getch();  
  
    Abox.Hide();  
    getch();  
  
    Abox.Show();  
    getch();  
  
    DemoStartPoint(Abox);  
    DemoStartPoint(Bbox);  
  
    ////////////// BoxGroup ///////////  
  
    LineGroup Group(Abox, Bbox);  
    Group.Show();  
    getch();  
  
    Group.Hide();  
    getch();  
  
    Group.Show();  
    getch();  
  
    DemoStartPoint(Group);  
    getch();  
}  
  
main()  
{ clrscr();
```

OBYEKT TÖRƏTMƏK

```
Graphics graphicsMedia;  
  
graphicsMedia.Enter();  
  
LineDemo();  
  
BoxDemo();  
  
graphicsMedia.Leave();  
return 0;  
}
```

5.7 C++ Metod Çağırış Sistemi

İndi də xəyali funksiyaların işləmə prinsipini şərh edək. Bunun üçün **C**-dən bildiyimiz kimi bir funksiya yazılıdığı zaman, yaddaşda kompliyator tərəfindən müəyyən edilib çağırıqlar kən onun mövqeyinə avtomatik keçid baş verir. Lakin xəyali funksiyalar üçün bu mümkün deyildir.

Eyri misalında olduğu kimi təyin olunmuş baza sinfinin göstəricilərinə **Xett** mənimsədildiyi zaman çağırılan **Uzunluq** funksiyası xəttin uzunluğunu hesablayarkən, **Cevre_Qovsu** mənimsədilib uzunluğu soruşturduğu zaman, bu dəfə də çevrə qövsü üçün hesablamaları apararaq geri göndərir. Bu cür siniflərarası müqayisəni aparmaq üçün siniflərin hər biri üçün xəyali funksiya cədvəlləri (**virtual function table**) yaradılır.

Etibar Seyidzada

```
class Eyri  
{ protected:  
    int _X, _Y;  
  
public:  
    Eyri();  
    Eyri(const Eyri&);  
    Eyri(int, int);  
  
    virtual char* Adlar() const = 0;  
  
    int Yer_X() const;  
    int Yer_Y() const;  
  
    virtual void Yer_X(int);  
    virtual void Yer_Y(int);  
  
    virtual int Uzunluq() const = 0;  
};
```

Təyininə uyğun olaraq aşağıdakı cədvəl hazırlanır.

No	Adı	Ünvanı
1	Adlar	NULL
2	Yer_X	Eyri::Yer_X
3	Yer_Y	Eyri::Yer_Y
4	Uzunluq	NULL

Cədvəldəki **NULL** qiymətləri qaydalı funksiyaları göstərir.

Xett sinfi təyin edilərkən oxşar bir cədvəl onun üçün də hazırlanır. **Xett** sinfi **Eyri** sinfindən törəndiyi üçün bu cədvələ əvvəlcə **Eyri** sinfinin qiymətləri köçürürlər. Sonra isə **Xett** sinfi üçün yazılan xəyali funksiyalar bu



cədvəldən tapılaraq ünvan qiymətləri dəyişdirilir. Törənən sinif üçün də yeni təyin edilən xəyalı funksiyalar varsa, bunlar da cədvəlin sonuna sətri əlavə edilərək daxil edilir.

No	Adı	Unvanı
1	Ad	Xett::Ad
2	Yer_X	Eyri::Yer_X
3	Yer_Y	Eyri::Yer_Y
4	Uzunluq	Xett::Uzunluq

Buna oxşar əməliyyatlar törənən bütün siniflər üçün yerinə yetirilir. Bu siniflərdən birinin obyekti yaradıldığı zaman bu siniflər virtual funksiyaya malik olduqları üçün hansı cədvəlin istifadə ediləcəyi də daxil olmaqla eyni zamanda cədvəl göstəricisini də saxlayırlar. Məsələn, **Xett** və **Cevre_Qovsu** obyektlərini yaradaq:

Xett D;
Cevre_Qovsu C;

D⇒[VTP→Xett][_X][_Y][Son_X][Son_Y]

C⇒[VTP→Cevre_Qovsu][_X][_Y][_Radius][_BaslangicBucagi][_SonBucagi]

VTP ≡ VirtualTablePointer

Göründüyü kimi hər bir təyinə xəyalı funksianının cədvəl göstəricisi (**VTP**) daxildir. Bu məlumat hər bir obyektin aid olduğu sinfin funksiya cədvəlini göstərir.

Xəyalı funksiyalar çağrırlarkən da elə bu cədvəldən faydalanaraq çağrıma əməliyyatları yerinə yetirilir.

Məsələn, **D** obyekti üçün **Uzunluq** funksiyası çağrııldığı zaman, **D**-nin **VTP** qiyməti ilə **Xett** sinfinin cədvəlinə və bu cədvəlin **4**-cü sətri vasitəsilə də **Xett::Uzunluq** funksiyasına müraciət ediləcəkdir. Bu cür birbaşa olmayan müraciətlər **C** proqramlarına nisbətən sürətin aşağı düşməsinə səbəb olur.

5.8 Mövcud Olandan Törənən Sınıflar

Məlum olduğu kimi obyektyönlü proqramlaşdırırmada törədilmiş sinfin yalnız bir baza sinfinə malik olma məcburiyyəti yoxdur. Bir sinif bir neçə sinifdən törəyə bilər. Bu halda törənən sinif törəndiyi sinfin bütün üzvlərinə müraciət edib onları istifadə edə bilər. Bu hal bütün siniflərin xüsusiyyətlərinin tək bir sinifdə cəmlənməsini təmin etdiyi üçün daha güclü siniflərin yaranmasına səbəb olur. Bu cür təyinlər çox bazalılıq adlandırılır.

C++-da bu cür təyinlərdə baza siniflərinin virtual, olub olmamasından asılı olmayaraq eyni metodlardan (eyni ad və parametr siyahısına malik olan funksiyalardan) ibarət olması zamanı törənən sinif daxilində bu metodların yenidən təyin edilməsinə ehtiyac





OBYEKT TÖRƏTMƏK

vardır. Bu təyin ilə baza siniflərindən biri və ya hamısı çağırıla biləcəyi kimi, metod yenidən də yazıla bilər.

Çox bazalılıq xüsusiyyətinin üstünlüklerindən biri də törənən sinfin obyektinin baza siniflərindən hər hansı birinin göstəricisində mənimsədilə bilməsidir. Bu halda törənən sinfin obyekti mənimsədildiyi sinif kimi davranaraq özünə aid qabiliyyətlərini nümayiş etdirir.

```
//MULTINT2.CPP

#include <conio.h>
#include <stdio.h>

class A
{ public:
    A()
    {}
    void A_Xususi()
    { printf("Bu A sinfinin A_Xususiyetidir.\n"); }

    void Yaz()
    { printf("Bu A sinfinin Yazilmasidir.\n"); }

    virtual void Goster()
    { printf("Bu A sinfinin Gosterilmesidir.\n"); }
};

class B
{ public:
    B()
    {}

    void B_Xususi()
    { printf("Bu B sinfinin B_Xususiyetidir.\n"); }
```

Etibar Seyidzada

```
virtual void Yaz()
{ printf("Bu B sinfinin Yazilmasidir.\n"); }

virtual void Goster()
{ printf("Bu B sinfinin Gosterilmesidir.\n"); }
};

class C : public A, public B
{ public:
    C()
    {}

    void C_Xususi()
    { printf("Bu C sinfinin C_Xususiyetidir.\n"); }

    void Yaz()
    { printf("Bu C sinfinin Yazilmasidir.\n"); }

    void Goster()
    { printf("Bu C sinfinin Gosterilmesidir.\n"); }
};

main()
{ clrscr();

    C obyekt;

    obyekt.A_Xususi();
    obyekt.B_Xususi();
    obyekt.C_Xususi();

    obyekt.Yaz();
    obyekt.Goster();

    printf("\n");

    A *APtr;
    APtr = &obyekt;
```

OBYEKT TÖRƏTMƏK

```
APtr->A_Xususi();  
APtr->Yaz();  
APtr->Goster();  
  
printf("\n");  
  
B *BPtr;  
  
BPtr = &obyekt;  
BPtr->B_Xususi();  
BPtr->Yaz();  
BPtr->Goster();  
  
return 0;  
}
```

Program çıxışı

Bu A sinfinin A_Xususiyetidir.
Bu B sinfinin B_Xususiyetidir.
Bu C sinfinin C_Xususiyetidir.
Bu C sinfinin Yazilmasidir.
Bu C sinfinin Gosterilmesidir.

Bu A sinfinin A_Xususiyetidir.
Bu A sinfinin Yazilmasidir.
Bu C sinfinin Gosterilmesidir.

Bu B sinfinin B_Xususiyetidir.
Bu C sinfinin Yazilmasidir.
Bu C sinfinin Gosterilmesidir.

Etibar Seyidzada



VI FƏSİL

ŞABLONLAR HAZIRLAMAQ

6.1 Şablonlar

Bir program kodunun müxtəlif hallar üçün təkrar yazılıması yerinə qəlib kimi hazırlanıb istifadə edilməsinə şablonlama ([template](#)) adı verilir. Məsələn, [float](#) tipli elementlərdən ibarət massiv ilə [double](#) tipli və hətta [int](#), [char](#) və ya [long](#) tipli elementlərdən ibarət massivlərin kiçikdən böyüyə sıralanması alqoritması arasında heç bir fərq yoxdur. Bu halda hər bir tip üçün ayrı bir sıralama funksiyasının yazılıması artıq bir işdir. Yalnız bir program kodu ilə program yazmaq həm programçının yükünü azaldır, həm də gələcəkdə ediləcək dəyişikliklərdə eyni məqsəd üçün bir çox program kodunun dəyişdirilməsi məcburiyyətini aradan qaldırır.

Bu baxımdan [C](#) dilində bu cür kodlaşdırımlar makroların köməyi ilə aparılır və bu hal ümumi ([generic](#)) təyinlər adlandırılır. Bir misala baxaq:

//GENSORT.C

```
#define IMP_SORT(Tip)
void imp_sort_##Tip(Tip Mas[], unsigned int Olcu)
{
    int Nezaret = 1;
    int i;
    Tip c;

    while (Nezaret)
    {
        Nezaret = 0;
        for( i = 1; i < Olcu; i++ )
            if(Mas[i-1]>Mas[i])
                { c = Mas[i-1];
                  Mas[i-1] = Mas[i];
                  Mas[i] = c;
                  Nezaret = 1;
                }
    }
}

IMP_SORT(float);
IMP_SORT(double);
IMP_SORT(int);
IMP_SORT(long);

#define SORT(Tip, Mas, Olcu) imp_sort_##Tip(Mas, Olcu)

#include <conio.h>
#include <stdio.h>

double D[5] = {3.4, 7, -2.5, 4.1, 0.5};
long L[5] = {6, 2, 90, 34, 45};
int i;

main()
{ clrscr();
  SORT(double, D, 5);
```

ŞABLONLAR HAZIRLAMAQ

```
SORT(long, L, 5);

printf("\nlong\t\tdouble\n");
for(i = 0; i < 5; i++)
    printf("%ld\t\t%lf\n", L[i], D[i]);

return 0;
}
```

Misalda **IMP_SORT** makrosu ilə sıralama funksiyalarının ümumi bir şablonu çıxardılmış, təyin olunma sətrinin altında isə yeni bir makrodan istifadə edərək mövcud tiplər üçün sıralama funksiyaları əldə edilmişdir. Bu funksiyaların çağırılması üçün də **SORT** adlı digər bir makro yazılmışdır.

Ümumiləşdirilmiş bu makro təyinlərinin mənfi cəhətləri isə aşağıdakılardır:

- Sıralanacaq bir massivin elementlərinin tipi parametr siyahısına birbaşa yazılmalıdır. Öks halda səhv baş verir;
- Əgər massivin elementlərinin tipi dəyişdiriləcəksə, bu massivi sıralamaq üçün istifadə edilən **SORT** funksiyaları da dəyişdirilməlidir;
- Sıralanacaq hər massivin elementləri **IMP_SORT** ilə uyğun tipdə təyin edilməlidir. Məsələn, char tipli bir massiv sıralanmadan əvvəl bütün

Etibar Seyidzadə

funksıların xaricində (qlobal olaraq) **IMP_SORT(char);** sətri yazılmalıdır.

6.2 Şablon Funksiyalar

İndi də **C++**-da şablon xüsusiyyətə malik eyni programı yazaq.

```
//TMPSORT.CPP

template <class Tip>
void SORT(Tip Mas[], unsigned int Olcu)
{
    int Nezaret = 1;
    int i;
    Tip c;

    while(Nezaret)
    {
        Nezaret = 0;
        for( i = 1; i < Olcu; i++ )
            if(Mas[i-1]>Mas[i])
            {
                c = Mas[i-1];
                Mas[i-1] = Mas[i];
                Mas[i] = c;
                Nezaret = 1;
            }
    }
}

#include <conio.h>
#include <stdio.h>

main()
```

ŞABLONLAR HAZIRLAMAQ

```
{  
    clrscr();  
    double D[5] = {3.4, 7, -2.5, 4.1, 0.5};  
    long L[5] = {6, 2, 90, 34, 45};  
  
    SORT(D, 5u);  
    SORT(L, 5u);  
  
    int i;  
    printf("\nlong\t\tdouble\n");  
    for(i = 0; i < 5; i++)  
        printf("%ld\t%lf\n", L[i], D[i]);  
  
    return 0;  
}
```

Program çıxışı

long	double
2	-2.500000
6	0.500000
34	3.400000
45	4.100000
90	7.000000

Bununla mövcud olan bütün tiplər üçün **SORT** funksiyası təyin edilir.

Burada **SORT** funksiyasının çağırılmasına nəzər yetirsəniz, sıralanacaq massivin elementlərinin tiplərinə aid heç bir məlumat görməyəcəksiniz. Çünkü artıq kompliyator **SORT** funksiyasının çağırılması zamanı birinci parametrin tipini istifadə edərək hansı funksiyarı çağıracağına özü qərar verir.

Etibar Seyidzadə

template ifadəsi **C++**ın acar sözdür. **template** ilə təyin edilən funksiyalarda əvvəlcədən program kodunun dəyişməsinə səbəb olan tiplər təyin edilərək onlara simvolik bir ad verilir. Bu təyin **template** acar sözü ilə bərabər aşağıdakı simvolik adlar əlavə edilərək başlanır.

```
template<class simvolik_ad1 [, class simvolik_ad2 ...]>
```

Bu təyindən sonra funksiya, simvolik adlardan da istifadə edilərək **C++** qaydalarına görə yazılır.

template ilə əldə edilən funksiyalarla istifadəçinin özünün təyin etdiyi obyektlərin istifadə edilməsi də mümkündür.

```
//TMPMAX.CPP  
  
#include <conio.h>  
#include <iostream.h>  
  
template <class T>  
T Max(T a, T b)  
{ return a > b ? a: b; }  
  
class A  
{ int N, M;  
  
public:  
    A()  
    { N = 0; M = 1; }  
    A(int a, int b)  
    { N = a; M = b; }  
    A(const A& K)  
    { N = K.N; M = K.M; }
```

ŞABLONLAR HAZIRLAMAQ

```
friend int operator>(const A& a, const A& b)
{ return a.N % a.M > b.N % b.M; }

friend ostream& operator<<(ostream& Stream, const A& a)
{ Stream<<a.N % a.M;
  Stream<<"("<<a.N<<" mod "<<a.M<<")";
  return Stream;
}

main()
{ clrscr();
  A Bir(34, 9);
  A Iki(456, 13);

  cout<<"Bir = "<<Bir<<endl;
  cout<<"Iki = "<<Iki<<endl;
  cout<<"En boyuk qiymet ->"<<Max(Bir, Iki)<<endl;

  return 0;
}
```

Program çıxışı

```
Bir = 7(34 mod 9)
Iki = 1(456 mod 13)
En boyuk qiymet ->7(34 mod 9)
```

Burada **template** ilə təyin edilən funksiyanın simvolik adla verilən obyektdən nə gözlədiyinə diqqət etmək lazımdır. **Max** funksiyası obyektin öz sinfindən digər obyekt ilə müqayisə edilməsini və "böyükdürmü?" sualının cavablandırılmasını gözləyir. Buna görə də **A**

Etibar Seyidzadə

sinifi təyin edilərkən **operator >** funksiyası da təyin edilmişdir.

6.3 Şablon Obyektlər

Bəzi obyektlər icra olunduğu zaman istifadə etdikləri dəyişkənlərin tipləri müxtəlif hallarda dəyişə bilər. Bu obyektlər üçün də funksiyalardakına oxşar şablonlar hazırlayıb istifadə etmək olar. Obyekt təyinləri iki və daha çox hissədən (üzv və dost funksiya təyinlərindən) təşkil olunduğu üçün funksiya təyinindən nisbətən fərqlənir.

```
//TMPARRAY.CPP

#include <conio.h>
#include <iostream.h>
#include <stdlib.h>

template <class Tip>
class Array
{ Tip *Mas;
  unsigned int Olcu;

public:
  Array(unsigned int);
  Array(const Array&);
  ~Array()
  { if (Mas) delete Mas; }
  Tip& operator[](unsigned int);

  virtual void PrintHeader(ostream& Stream) const
  { Stream<<'{'; }
```

ŞABLONLAR HAZIRLAMAQ

```
virtual void PrintSeparator(ostream& Stream) const
{ Stream<<';' }

virtual void PrintTrailer(ostream& Stream) const
{ Stream<<'>' }

virtual void Print(ostream&) const;
};
```

Burda sınıf tayıni funksiyalarda olduğu kimi **template** ifadəsi ilə başlamışdır. Simvolik tip adına əsaslanaraq təyinlər edilmişdir. Buradakı istifadə qaydası da funksiyalarda olduğu kimidir. Lakin **inline** ilə kodlaşdırılmayan funksiyalar üçün sonradan kodlaşdırıllarkən **template** ifadəsini sınıf təyinində olduğu kimi kodlaşdırılacaq funksiyaların əvvəlinə yazmaq lazımdır. Burada diqqət ediləcək hal simvolik tip adlarının eyni olması deyil, sınıf təyinindəki kimi tip adının bu təyin daxilində də eyni ardıcılıqla yazılmışdır.

TMPARRAY.CPP davamı

```
template <class Tip>
Array<Tip>::Array(unsigned int B)
{ Mas = new Tip[Olcu = B];
  if(!Mas) abort();
}
```

Etibar Seyidzadə

Burada nəzəri cəlb edən, **template** ifadəsindən başqa, təyin edilən üzv funksiyasının hansı obyektə aid olduğunu göstərən görmə (**scope**) operatorunun yazılımasındakı dəyişiklikdir. Normal halda **Array::** şəklində olması lazım gələn təyin **Array::<Tip>::** şəklində edilmişdir. Buna səbəb **Array**-in sınıf təyini deyil, müxtəlif **Array** sinfinin şablonu olmasıdır. Başqa sözlə təyin edilməkdə olan üzv funksiya **Array<Tip>** kimi təyin olmuş bir şablonun üzvüdür.

Digər tərəfdən təyin edilməkdə olan layihələndiricinin adının sadəcə **Array** olduğuna diqqət edin.

TMPARRAY.CPP davamı

```
template <class Tip>
Array<Tip>::Array(const Array<int> &A)
{ Mas = new Tip[Olcu = A.Olcu];
  if(!Mas) abort();

  int i;
  for(i = 0; i < Olcu; i++)
    Mas[i] = A.Mas[i];
}
```

Təyin edilməkdə olan üzv funksiyanın parametrləri köçürmə layihələndiricisində olduğu kimi şablondan əldə ediləcək bir obyekti göstərəcəksə, bu **Array** kimi deyil, **Array<Tip>** şəklində yazılmalıdır. Bu, şablondan əldə ediləcək sınıfın üzv və ya dost funksiyasının daxilinə

ŞABLONLAR HAZIRLAMAQ

eyni sınıfından bir obyektin parametr kimi girmesi deməkdir.

TMPARRAY.CPP davamı

```
template <class Tip>
Tip& Array<Tip>::operator[](unsigned int I)
{ static Tip Komekci;
if(I < Olcu) return Mas[I];
return Komekci;
}

template <class Tip>
void Array<Tip>::Print(ostream& Stream) const
{ PrintHeader(Stream);

int i;
for(i = 0; i < Olcu - 1; i++)
{ Stream<<Mas[i];
PrintSeperator(Stream);
}

Stream<<Mas[Olcu - 1];
PrintTrailer(Stream);
}
```

Şablon təyin edildikdən sonra onun vasitəsilə obyektlər təyin edilərkən artıq simvolik tip adlarının əvəzinə həqiqi adlar təyin etmə ilə bərabər yazılmalıdır.

Məsələn, `double` və `unsigned long int` elementli massivlər üçün

```
Array<double> MassivD;
```

Etibar Seyidzadə

`Array<unsigned long int> MassivULI;`
şəklində olmalıdır.

TMPARRAY.CPP davamı

```
main()
{ drscr();
Array<int>I(5);
I[0] = 1; I[1] = 3; I[2] = 5; I[3] = 7; I[4] = 9;

cout<<endl;
I.Print(cout);
cout<<endl;

return 0;
}
```

AXINLAR

VII FƏSİL

AXINLAR

7.1 Axın Nədir?

Axın (Stream) – məlumatların ardıcıl formada axınınu təmin edən, məlumatları istifadə etməzdən əvvəl və sonra onların saxlanması ardıcıl formada nizamlayan mexanizmdir (sinif və ya obyekt). Axınlar giriş və ya çıxış məqsədilə istifadə edilir. Axınların əsas əhəmiyyəti istər standart tipdə olsun, istərsə də programçı tərəfindən təyin edilmiş olsun, hər tipdə olan dəyişkənin (obyektin) axına yazılıb oxuna bilməsidir. C-də yazılın programlarda olduğu kimi yazma və oxuma əməliyyatlarında format sətrinə ehtiyac yoxdur.

7.2 Standart Axınlar

C++-da təyin olunmuş standart axınlar aşağıdakılardır:

Axin	Simvolik fayl	DOS faylı	İstifadə məqsədi
cin	stdin	con	standart giriş
cout	stdout	con	standart çıkış

Etibar Seyidzadə

Axin	Simvolik fayl	DOS faylı	İstifadə məqsədi
cerr	stderr	con	səhv məsajı
clog		con	çap

Hər hansı bir axından verilənləri oxumaq üçün **>>** (sağa sürüşdurmə), axına verilənləri yazmaq üçün **<<** (sola sürüşdurmə) operatorundan istifadə edilir.

İndi bucağın qiymətini dərəcə ilə daxil edən və radyan ilə ekrana çıxaran bir C və C++ programı yazaraq bunları müqayisə edək.

//BUCAQ.C	//BUCAQ.CPP
#include <stdio.h> #include <math.h> #include <conio.h> double d, r; main() { clrscr(); printf("Bucaq (derece) : "); scanf("%lg", &d); r = d / 180.0 * M_PI; printf("\n%lg%c = %lg rad\n", d, 248, r); return 0; }	#include <iostream.h> #include <math.h> #include <conio.h> double d, r; main() { clrscr(); cout << "Bucaq (derece) : "; cin >> d; r = d / 180.0 * M_PI; cout << d << (char)248 << " = " << r << " rad" << endl; return 0; }

Bu iki programın müqayisəsindən göründüyü kimi `printf("mesaj");` ifadəsi `cout << "mesaj";` ifadəsinə çevrilmiş,

AXINLAR

`cout printf` ilə eyni funksiyarı yerinə yetirmişdir.
`printf("%d, %lf\n", 5, 1.4);` kimi bir ifadə də
`cout<<5<<,"<<1.4<<"\n";` şəklinə çevrilərək format
təyinediciləri göstərilməmişdir. Beləliklə, format
təyinedicisinin istədiyi tip ilə uyğun gələn qiymətin
tiplərinin uyğunsuzluğundan meydana gələ biləcək
səhvlər aradan qaldırılmışdır. Bununla bərabər növbəti
paraqraflarda görəcəyimiz kimi formatlı çıxış üçün C-nin
imkanlarından da istifadə oluna bilər.

Giriş (oxuma) əmrlərində isə `scanf("%lg", &d);` kimi
bir ifadənin yerinə `cin>>d;` ifadəsi yazılaraq format
ifadəsi və & ünvan operatorundan istifadə edilməmişdir.

Axınların istifadə edilməsi zamanı axına iki və daha
artıq arqumentin daxil edilməsi, ya da oxunması lazım
gələrsə, arqumentlər arasında uyğun istiqamətləndirmə
işarələri qoyaraq əməliyyatları yerinə yetirmək
mümkündür.

```
int X, Y;
double Z;
unsigned int U;
cin >>X>>Z>>U>>Y;
cout <<X<<'*'<<Y;
cout <<'='<<(X*Y)<<'\n';
```

və ya

```
cin >>X;
cin >> Z;
```

Etibar Seyidzada

```
cin >> U;
cin >> Y;
cout <<X<<'*'<<Y<<'='<<(X*Y)<<'\n';
```

eyni əməliyyatları yerinə yetirən iki program hissəsidir.

`<<` və `>>` operatorlarını axınlarla istifadə edərkən
ardıcılıqlarına diqqət etmək lazımdır. Belə ki,

```
cout <<X = Y<<'\n';
```

ifadəsində əməliyyatların prioritet sırası nəzərə alınarsa,

```
(cout <<X) = (Y<<'\n');
```

şəklində icra olunur. Bu da complyasiya səhvi verir.
Çünki `(cout <<X)` əməliyyatı nəticəsində `X`-in qiyməti
ekrana çıxarılaraq `cout` qiyməti alınır. İkinci haldə ifadə
`cout = (Y<<'\n');` halını alır. Bu ifadənin sağ tərəfi də
hesablaşdırıldıqdan sonra (əgər, təbii ki, hesablana bilərsə)
`cout`-a bir qiymət mənimsədilməyə cəhd edilir. Bu cür
mənimsətmə operatoru təyin olunmadığı üçün səhv baş
verir. Belə hallarda ifadə mötərizələrin köməyi ilə açık
şəkildə yazılmalıdır.

```
cout <<(X = Y)<<'\n';
```

Yenə də sağa və ya sola sürüsdürmə
əməliyyatlarının axınlarla birlikdə istifadə edilməsi



AXINLAR

səhvlərə yol açə biləcəyi üçün mötərizələrdən istifadə etmək məqsədə uyğundur.

```
int X = 3;  
cout <<X<<1<<'\n';  
cout <<(X<<1)<<'\n';
```

Program nəticəsinin ekran görünüşü

```
31  
6
```

olacaqdır. İlk sətir **3** ilə **1**-in ardıcıl yazılmamasını, ikinci sətir isə **3**-ün bir bit sola sürüsdürülməsi və nəticənin ekranaya çıxarılmasını təmin edir.

7.3 Axınlara Nizamlanmış Məlumat Yazılması

7.3.1 Genişlik Nəzarəti

Ekrana çıxarılaçq məlumatın axın üzərində müəyyən sayda simvol uzunluğunu doldurması tələb olunarsa, bu axın üçün **width()** üzv funksiyasından istifadə edilir. Məsələn, ekranaya çıxarılaçq istənilən bir ədədin **12** simvol uzunlığında olması üçün

Etibar Seyidzadə

```
cout.width(12);  
cout<<56;
```

ifadəsindən istifadə edilir. **width** ifadəsi sadəcə özündən sonrakı məlumat sahəsinin yazılmmasına təsir edir. Daha sonrakı məlumatların ekranaya çıxarılmasında mənası olmaz. Əgər lazıim gələrsə, digər məlumatları da ekranaya çıxarmazdan əvvəl eyni ifadədən istifadə edilməlidir.

Lakin məlumat verilən genişliyə sıxmazsə, bu genişlik nəzərə alınmır və ehtiyac olduğu qədər sahə istifadə edilərək ekranaya çıxarılır.

Əvvəlcədən verilmiş genişlik qiymətini müəyyənləşdirmək üçün parametrsiz **width()** funksiyası istifadə edilərək bundan sonra yazma (ekranaya çıxarma) əməliyyatında məlumat üçün ayrılacaq sahənin genişliyini təyin etmək olar.

```
int Genislik = cout.width();
```

width() funksiyalarının hansının istifadə edilməsindən asılı olmayaraq nəticədə axın üçün daha əvvəlki addımlarda təyin olunan yazma genişliyinin qiyməti geri göndəriləcəkdir. Hər yazma əməliyyatından sonra yazma genişliyi sıfır olacaqdır. Yazma genişliyinin sıfır olması axına ehtiyac olduğu qədər yazma sahəsini istifadə etmə imkanını verir.

```
int width();
```

```
int width(int);
```

7.3.2 Yerləşmə Nəzarəti

Məlumat yazılkən, onun genişliyi verilən genişlikdən az olarsa, məlumatlar sağa sıxışdırılaraq yazılır. Sol tərəfləri isə boş buraxılır.

Əgər məlumatları yalnız sağa sıxışdırılmış deyil, istəyə uyğun olaraq sağa və ya sola sıxışdırılaraq yazmaq tələb olunarsa, axınların mənsub olduqları `ios::adjustfield` parametri `ios::left` və ya `ios::right` kimi göstərilməlidir. Bu baxımdan `ios::adjustfield` parametrinə mənimsətmək üçün `setf()` funksiyasından istifadə etmək olar. Məsələn,

```
cout.setf(ios::left, ios::adjustfield);
cout.width(14);
cout<<56;
cout.setf(ios::right, ios::adjustfield);
cout.width(14);
cout<<56;
```

Burada `ios::right` məlumatın verilən genişlik daxilində sağa, `ios::left` isə sola sıxışdırılmasını təmin edir.

7.3.3 Boşluq Nəzarəti

Məlumatların müəyyən bir genişlikdəki sahədə sağa və ya sola sıxışdırılaraq yazılıması nəticəsində sol və ya sağ tərəfdə istifadə olunmamış sahələr qalır. Bu sahələr çox zaman boş saxlansa da, bəzən doldurulsa da bilər. Bunun üçün `fill()` üzv funksiyasından istifadə edilir. Məsələn, yazılıacaq qiymətlərin sağa sıxışdırılmış olması və solda qalan boş sahələrin də sıfırla doldurulması tələb olunarsa,

```
cout.setf(ios::right, ios::adjustfield);
cout.fill('0');
cout.width(14);
cout<<78<<"\n";
```

kimi bir program hissəsi yazıla bilər.

`fill()` funksiyasının təsiri yeni bir `fill()` funksiyasının istifadə edilməsinə kimidir. Buna görə də doldurulma məcburiyyətinin aradan qaldırılması üçün `fill(32)`; və ya `fill(' ')`; sətirləri yazılmalıdır.

`fill()` funksiyası hər zaman əvvəlki halında istifadə edilməyən sahələrə doldurulacaq simvolu qaytarır. Əgər doldurma simvolu dəyişdirilməzsə və sadəcə hansı simvolun olduğunu müəyyənləşdirmək lazımlısa, parametrsiz `fill()` funksiyasından istifadə etmək olar.

```
char EvvelkiSimvol = cout.fill();
```

AXINLAR

```
cout.fill('!');  
...  
cout.fill(EvvəlkiSimvol);
```

Hər iki **fill()** funksiyasının prototipi aşağıdakı kimidir:

```
char fill();  
char fill(char);
```

7.3.4 Tam Ədədlərin Əsaslarına Nəzarət

Tam ədədlər **3** formada: onluq (**decimal**), səkkizlik (**octal**) və onaltılıq (**hexadecimal**) say sistemlərində yazıla bilərlər. Tam ədədlər axınlara bu say sistemlərindən birində yazıla bilər. Əsasən onluq say sistemində, lazıim gəldiyi zaman da digər say sistemlərində yazıla bilər. Bunun üçün **setf()** üzv funksiyasından istifadə edilir. **setf()** funksiyası ilə axınlar üçün təyin olunmuş **ios::basefield** parametrinə **ios::dec**, **ios::oct** və ya **ios::hex** qiymətlərindən biri ələvə edilməlidir.

```
int x = 36;  
  
cout.setf(ios::dec, ios::basefield);  
cout<<x<<"\n";  
cout.setf(ios::oct, ios::basefield);  
cout<<x<<"\n";  
cout.setf(ios::hex, ios::basefield);  
cout<<x<<"\n";
```

Etibar Seyidzadə

36
44
24

qiymətləri axında (**cout** olduğu üçün ekranda) görünəcəkdir.

7.3.5 Həqiqi Ədədərə Nəzarət

Həqiqi ədədlər yazılırkən onluq nöqtədən sonra neçə rəqəmin yazılıcağının təyin olunması, lazımsız rəqəmələrin qarışığılıq və nizamsız bir görünüş yaratmasının qarşısını alır. Bu **precision()** üzv funksiyası ilə təyin edilir. Bu funksiya ilə nöqtədən sonra görünəcək rəqəmələrin sayı təyin edilir. Geri qaytarma qiyməti kimi isə əvvəlki əsas qiymət qaytarılır.

```
double X = 7.7881881;  
cout.precision(3);  
cout<<X<<"\n"
```

nəticədə

7.788

və ya

AXINLAR

```
double X = 7.7881881;  
cout.precision(2);  
cout<<X<<"\n"
```

nəticədə

7.79

kimi görünəcəkdir.

Buradan göründüyü kimi atılan rəqəmlər yuvarlaqlaşdırılır.

Həqiqi ədədlərin yazılımasında, əsas qiymət xaricində əhəmiyyətli olan qiymətin nizamlanmış olmasıdır. Həqiqi ədədlər iki müxtəlif formada göstərilə bilər: **$\pm x.xxxxE\pmxxxx$** şəklində mühəndislik görünüşü (**scientific**) və **$\pm xxxx.xxxx$** şəklindəki normal görünüş (**fixed**).

Axınlar üçün nizamlama əməliyyatlarının yerinə yetirilməsi ancaq onlar üçün təyin edilmiş **ios::floatfield** parametrinə **ios::fixed** və ya **ios::scientific** qiymətlərindən birinin yazılıması ilə mümkündür. **ios::fixed** normal görünüş, **ios::scientific** isə mühəndislik görünüşü üçündür.

```
double X = 567.8990;  
cout.setf(ios::fixed, ios::floatfield);  
cout<<X<<"\n";  
cout.setf(ios::scientific, ios::floatfield);
```

Etibar Seyidzadə

```
cout<<X<<"\n"
```

Nəticədə axındakı görünüş

567.899
5.67899e+2

şəkilində olur.

7.4 Axınlardan Nizamlanmış Məlumat Oxunması

Axınlardan məlumatların oxunması üçün yenə də əvvəlki paraqrafda şərh edilən nizamlanmış məlumat yazma funksiyalarından istifadə edə bilərsiniz. Bunlardan yalnız tam ədədlərin əsaslarının göstərilməsi əhəmiyyətlidir. Digərlərinin heç bir təsiri yoxdur.

Tam ədədi axından oxumaq üçün bu ədədin əvvəlində **0o**, **0O**, **0x**, **0X** kimi işarələr yoxdursa, daxil edilmiş ədədlər onluq ədəd kimi qəbul edilir. Ədədlərin əvvəlində **0o** və ya **0O** yazılsrsa, onların səkkizlik, **0x** və ya **0X** yazılsrsa, onların onaltılıq say sitemində yazıldığı qəbul edilir. Bu halda oxunacaq hər hansı bir ədədin əsası göstərilərsə, axında olan ədəd də eyni əsasda olmalıdır. Əks halda səhv qəbul edilir.



AXINLAR

Misal 1:

```
#include <conio.h>
#include <iostream.h>

main()
{ clrscr();
  int Integer;

  cin>>Integer;
  cout<<"\n"<<Integer<<"\n";

  return 0;
}
```

Program giriş ve çıkışı

```
45
45
```

Misal 2:

```
#include <conio.h>
#include <iostream.h>

main()
{ clrscr();
  int Integer;

  cin.setf(ios::oct, ios::basefield);
  cin>>Integer;
  cout<<"\n"<<Integer<<"\n";

  return 0;
}
```

Etibar Seyidzada

Program giriş ve çıkışı

```
45
37
```

Misal 3:

```
#include <conio.h>
#include <iostream.h>

main()
{ clrscr();
  int Integer;

  cin.setf(ios::hex, ios::adjustfield);
  cin>>Integer;
  cout<<"\n"<<Integer<<"\n";

  return 0;
}
```

Program giriş ve çıkışı 1

```
45
69
```

Program giriş ve çıkışı 2

```
0x45
69
```

Program giriş ve çıkışı 3

```
0o45 <səhfdır
0
```

7.5 Səhv lərə Nəzarət

Hər hansı bir axın ilə yerinə yetirilən əməliyyatlarda səhvin baş verməsi zamanı axın özü-özlüyündə bir iş görmür. Yalnız səhvin baş verdiyi haqqında məlumatı özündə saxlayır. Daha sonra özündən soruşulan bəzi məlumatlara bu məlumata əsaslanaraq cavab verir.

Bu suallar aşağıdakılardır:

Funksiya	(TRUE) Sıfırdan fərqli qaytarma qiymətinin səbəbi
int bad()	Səhv baş vermişsə.
int fail()	Əməliyyat səhv səbəbindən yarımcıq qalmışsa.
int good()	İcra olunan əməliyyatlardan sonra heç bir səhv olmamışsa.
int eof()	Oxuma məqsədli axından fayl sonu simvolu oxunmuşsa.

Səhvin səbəbi məlum olub düzəldildikdən sonra əməliyyatların davam etdirilməsi tələb olunarsa, meydana gələn səhvin sonrakı mərhələlərdə də səhv kimi qiymətləndirilməməsi üçün axına aid səhv məlumat silinməlidir. Bunun üçün `void clear();` funksiyasından istifadə olunur.

7.6 Fayl Üzərindəki Axınlar

Faylların axın kimi istifadə edilməsi üçün bəzi funksiyalar təyin edilmişdir. Bu funksiyaları istifadə

etmək üçün `fstream.h` başlıq faylı program koduna əlavə edilməlidir.

7.6.1 Fayla Yazma

Məlumatların fayllara yazılması üçün `ofstream()` sinfindən istifadə edilir. Bu sinfin [4](#) müxtəlif layihələndiricisi vardır.

`ofstream();`

Bu layihələndirici yalnız yazma məqsədli axın təyin edir. Bu axının hansı fayl olduğu `open()` üzv funksiyası ilə müəyyən edilir. `open()` funksiyasının strukturu

`void open(char* fayl_adi, int tip);`

şəklindədir. `fayl_adi` açılacaq faylin əməliyyat sisteminin xüsusiyyətlərinə uyğun olaraq verilmiş adıdır. `tip` isə yazma məqsədli fayllar üçün `ios::out` və ya `ios::app` olmalıdır. `ios::app` əgər fayl mövcuddursa, yeni məlumatların faylin sonuna əlavə edilməsini, `ios::out` isə məlumatların faylin başlangıcından etibarən daxil edilməsini təmin edir. Bu halda fayldakı mövcud olan məlumatlar silinir.

Axınlar açılma rejimindən asılı olmayaraq `close()` üzv funksiyası ilə bağlanmalıdır.



AXINLAR

```
#include <fstream.h>

main()
{ ofstream Output;

    Output.open("misal1.dat", ios::out);
    if (Output.bad())
    { cerr<<"Fayl acilmir.\n";
        return 1;
    }

    Output<<"Axina yazma\n";
    Output<<8<<' '<<7.78<<"\n";

    Output.close();

    return 0;
}
```

MISAL1.DAT faylına yazılan məlumatlar

```
Axina yazma
8 7.78
```

```
ofstream(char* fayl_adi);
```

Bu layihələndirici də *fayl_adi* ilə verilən faylın axınla əlaqələndirilərək istifadə edilməsini təmin edir.

```
#include <fstream.h>

main()
{ ofstream Output("misal2.dat");
```

Etibar Seyidzada

```
if (Output.bad())
{ cerr<<"Fayl acilmir.\n";
    return 1;
}

Output<<"Axina yazma\n";
Output<<8<<' '<<7.78<<"\n";

Output.close();

return 0;
}
```

MISAL2.DAT faylına yazılan məlumatlar

```
Axina yazma
8 7.78
```

```
ofstream(int handle);
```

Bu layihələndirici daha əvvəl açılmış bir faylın axın kimi açılıb istifadə edilməsi üçün təyin edilmiş bir layihələndiricidir. Bu layihələndirici ilə bərabər istifadə edilən *handle* ilə verilən fayl bu təyindən sonra sadəcə axın kimi istifadə edilməlidir. Öks halda fayl daxilində səhv məlumatlara rast gələ bilərsiniz.

```
ofstream(int handle, char* buffer, int uzunluq);
```

AXINLAR

Bundan əvvəl şərh edilmiş layihələndirici kimi eyni məqsədlər üçün istifadə edilən bu layihələndirici *buffer* ilə verilən *uzunluq* uzunluğundakı aralıq yaddaş vasitəsi ilə fayla yazma əməliyyatını yerinə yetirir. Yəni aralıq yaddaş dolana qədər məlumatları bu yaddaşa yazır. Yaddaş dolduqdan sonra bu məlumatların hamısını fayla yazır. Sonra aralıq yaddaşa yeni məlumatları əvvəldən yazmağa başlayır.

```
//OFSTR3.CPP
#include <iostream>
#include <fcntl.h>
#include <fstream.h>

main()
{ int OutputHandle = open("misal3.dat", O_RDWR);
  write(OutputHandle, "Kohne idareetme\n", 12);
  ofstream Output(OutputHandle);

  Output<<"Axina yazmaln";
  Output<<8<<'<<7.78<<"\n";

  Output.close();

  return 0;
}
```

MISAL3.DAT faylına yazılın məlumatlar

```
Kohne idareetme
Axina yazma
8 7.78
```

Etibar Seyidzada

7.6.2 Fayldan Oxuma

Faylların axın olaraq təyin edilməsi üçün *ifstream()* sinfindən istifadə olunur. Bu sinfin də *ofstream()* sinfində olduğu kimi dörd müxtəlif layihələndiricisi vardır.

```
ifstream();
```

Bu layihələndirici, yalnız oxuma məqsədli axın təyin edir. Bu axının hansı fayl olduğu *open()* üzv funksiyası ilə təyin edilir. *open()* funksiyasının yazılışı bundan əvvəlki paraqraflarda olduğu kimidir. Yalnız tip kimi təyin olunmuş ikinci parametr oxuma məqsədli fayllar üçün *ios::in* olmalıdır. Axın necə açılmasından asılı olmayaraq *close()* üzv funksiyası ilə bağlanmalıdır.

```
//IFSTR1.CPP
#include <conio.h>
#include <fstream.h>

main()
{ clrscr();
  ifstream Input;

  int X, Y;
  double D, E;
  char *Setir;

  Input.open("input.dat", ios::in);
  if (Input.rdstate())
  { cerr<<"Fayli acma xetasi.\n";
```

AXINLAR

```
    return 1;  
}  
  
Input>>X>>D;  
Input>>Y>>E;  
Input>>Setir;  
Input.close();  
  
cout<<endl<<Setir<<endl;  
cout<<"Tam ededler\t" << X << '\t' << Y << endl;  
cout<<"Heqiqi ededler\t" << D << '\t' << E << endl;  
  
return 0;  
}
```

INPUT.DAT faylı

```
3 67.8  
90 12e34  
Misal
```

Program çıkışısı

```
Misal  
Tam ededler 3 90  
Heqiqi ededler 67.8 1.2e+35
```

```
ifstream(char * faylin_adi);
```

Bu layihələndirici *faylin_adi* ilə verilən faylı axınla əlaqələndirərək istifadə edilməsini təmin edir. Bu halda *faylin_adi* adlı fayl mövcud olmalıdır.

```
ifstream(int handle);
```

Etibar Seyidzada

Bu layihələndirici əvvəlcədən oxuma məqsədi ilə açılmış faylin axın kimi istifadə edilməsi üçün təyin olunmuş layihələndiricidir. Bu layihələndirici ilə birlikdə istifadə edilən *handle* ilə verilmiş fayl bu təyindən sonra yalnız axın kimi istifadə edilməlidir. Öks halda fayl daxilində səhv məlumatlara rast gələ bilərsiniz.

```
ifstream(int handle, char *buffer, int uzunluq);
```

ifstream(int handle); layihələndiricisi ilə eyni məqsədlər üçün istifadəsi mümkün olan bu layihələndirici *buffer* ilə verilən *uzunluq* uzunluğundakı aralıq yaddaş vasitəsilə fayldan oxuma əməliyyatını yerinə yetirir. Əvvəlcə aralıq yaddaş dolana qədər fayldan bu yaddaşa məlumat oxunur. Sonra oxuma əməliyyatı bu yaddaş üzərindən icra olunur. Aralıq yaddaşdakı məlumatların hamısı oxunduqdan sonra bu yaddaşa fayldan yeni məlumatlar oxunaraq əməliyyat davam etdirilir.

7.7 Obyektlər və Axınlar

Programçının özünün təyin edəcəyi obyektləri axınlara *<<* operatoru ilə yazıb və *>>* operatoru ilə oxuya bilməsi üçün bu obyektlər (siniflər) üçün uyğun operatorları da təyin etməlidir.



AXINLAR

Bu operator funksiyaları ümumi şəkildə aşağıdakı kimi olmalıdır:

```
ostream& operator<<(ostream& Stream, const YeniClass& Obyekt);  
  
istream& operator>>(istream& Stream, const YeniClass& Obyekt);
```

```
//POINT.CPP  
  
#include <iostream.h>  
  
class Point  
{ int _X, _Y;  
  
public:  
    Point(int x = 0, int y = 0);  
  
    int X() const;  
    int Y() const;  
  
    void X(int);  
    void Y(int);  
  
    void MoveRel(int, int);  
  
    virtual void Draw() const;  
};  
  
ostream& operator<<(ostream&, const Point&);  
istream& operator>>(istream&, Point&);  
  
*****  
  
#include <graphics.h>
```

Etibar Seyidzada

```
Point::Point(int x, int y)  
{ _X = x;  
    _Y = y;  
}  
  
int Point::X() const  
{ return _X; }  
  
int Point::Y() const  
{ return _Y; }  
  
void Point::X(int x)  
{ _X = x; }  
  
void Point::Y(int y)  
{ _Y = y; }  
  
void Point::MoveRel(int dx, int dy)  
{ _X += dx;  
    _Y += dy;  
    if(_X < 0 || _X > getmaxx())  
        _X = getmaxx() / 2;  
    if(_Y < 0 || _Y > getmaxy())  
        _Y = getmaxy() / 2;  
}  
  
void Point::Draw() const  
{ line(_X - 2, _Y - 2, _X + 2, _Y + 2);  
    line(_X - 2, _Y + 2, _X + 2, _Y - 2);  
}  
  
ostream& operator<<(ostream& stream, const Point& point)  
{ stream<<point.X()<<' '<<point.Y();  
    return stream;  
}  
  
istream& operator>>(istream& stream, Point& point)  
{ int x, y;
```



AXINLAR

```
stream>>x>>y;
point.X(x);
point.Y(y);

return stream;
}

//*****  
  
class PointArray
{ Point *_Array;
int _Size;

public:
PointArray(int);
~PointArray();

int Size() const;

void Read();
void Write();

void Load(char* );
void Save(char* );

void Draw() const;
void Animate() const;

protected:
void Create(int);
void Destroy();
};

//*****  
  
#include <fstream.h>
#include <stdio.h>
#include <stdlib.h>
```

Etibar Seyidzada

```
#include <conio.h>

PointArray::PointArray(int size)
{ Create(size); }

PointArray::~PointArray()
{ Destroy(); }

int PointArray::Size() const
{ return _Size; }

void PointArray::Read()
{ cout<<"\nNoqtelerin X ve Y qiymetlerini\n";
cout<<"alarina bosluq qoyaraq daxil edin\n";

int i;
for(i = 0; i < _Size; i++)
{ cout<<i+1<<'>';
cin>>_Array[i];
}
}

void PointArray::Write()
{ cout<<"Noqtenin qiymeleri\n";

int i;
for(i = 0; i < _Size; i++)
cout<<i+1<<'t'<<_Array[i]<<endl;
}

void PointArray::Load(char* fname)
{ ifstream Input(fname);
if(Input.rdstate())
return;

Destroy();
int size;
Input>>size;
Create(size);
```



AXINLAR

```
int i;
for(i = 0; i < _Size; i++)
    Input>> _Array[i];
}

void PointArray::Save(char* fname)
{ ofstream Output(fname);
if(Output.rdstate()) return;

int i;
Output<<_Size<<endl;
for(i = 0; i < _Size; i++)
    Output<<_Array[i]<<endl;
}

void PointArray::Draw() const
{ int i;
for(i = 0; i < _Size; i++)
    _Array[i].Draw();
}

void PointArray::Animate() const
{ randomize();
int i = 0;
setwritemode(XOR_PUT);
Draw();
outtextxy(0, getmaxy() - 12, "Dayandirmaq ucun bir duymeye
sixin");
while(!kbhit())
{ if(i >= _Size)
    i = 0;
    _Array[i].Draw();
    _Array[i].MoveRel(random(3) - 1, random(3) - 1);
    _Array[i].Draw();
    i++;
}

getch();
```

Etibar Seyidzada

```
}
```

```
void PointArray::Create(int size)
{ _Array = new Point [_Size = size];
if(!_Array)
    abort();
}

void PointArray::Destroy()
{ delete []_Array; }
```

```
////////////////////////////////////////////////////////////////////////
```

```
main()
{ clrscr();
PointArray Noqteler(15);
Noqteler.Read();

clrscr();
Noqteler.Write();
cout<<"\ndavam etmek ucun bir duymeye sixin\n";
getch();

Noqteler.Save("Noqte.ntk");
Noqteler.Load("Noqte.ntk");

cout<<"Faydan oxunan qiymetler\n";
Noqteler.Write();
cout<<"\ndavam etmek ucun bir duymeye sixin\n";
getch();

int D = DETECT, M = 0;
initgraph(&D, &M, "c:\\borlandc\\bgi");
if(graphresult() != grOk)
    abort();

Noqteler.Animate();

closegraph();
```

AXINLAR

```
cout<<"Animate funksiyasindan sonraki qiymetler\n";
Noqteler.Write();
cout<<"\ndavam etmek ucun bir duymeye sixin\n";
getch();

return 0;
}
```

Etibar Seyidzada



VIII FƏSİL

CLASS KİTABXANASI

8.1 Container Class Kitabxanası

Container Class kitabxanası programçılar tərəfindən çox istifadə edilən müəyyən təyinlər, məlumatlar strukturu, alqoritmlərin yazılıması və təkmilləşdirilməsində, problem üzərində çox vaxt sərf etmə zamanı əhəmiyyətli rol oynayır. Bu təyinlər və məlumatlar strukturu C++-da əvvəlcədən hazırlanaraq programçılara təqdim edilmişdir. Borland C++ və Turbo C++-da bu strukturların istifadə edilməsi ilə əlaqədar şəhər verməyə ehtiyac vardır.

Bu strukturların başlıq faylları C:\BORLANDC\CLASSLIB\INCLUDE qovluğunda saxlanılır. Başlıq fayllarının proqrama daxil edilməsi üçün onların adı ilə birlikdə bu sətr də (yol) yazılmalıdır. Bu sətri OPTIONS menyusundan DIRECTORIES əmrini seçərək, açılacaq dialoq pəncərəsində INCLUDE parametrinə uyğun gələn sətrə daxil etmək lazımdır.

Bundan başqa class kitabxanalarının LINK mərhələsində ola bilməsi üçün kitabxanaların daxilində

olduğu \BORLANDC\CLASSLIB\LIB yolu INCLUDE yoluna oxşar təyin edilməlidir. Bu yolu OPTIONS menyusundan DIRECTORIES əmrini seçərək, açılacaq dialoq pəncərəsində LIBRARIES parametrinə uyğun gələn sətrə yazmaq lazımdır. Normal olaraq istifadə ediləcək kitabxananın adı PROJECT daxilində göstəriləmeli və ya LINK mərhələsində kitabxana adı olaraq verilməlidir. Lakin Borland C++ paketində OPTIONS menyusundan LINKER alt menyusunu, sonra da LIBRARIES əmri, açılacaq dialoq pəncərəsində "Container Class Library" sahəsindəki STATIC və ya DINAMIC parametrlərindən biri seçilməlidir.

8.2 Təyin Olunmuş Sınıflar

Təyin olunmuş üç sınıf vardır:

1. Verilənləri saxlayan sınıflar:


- a) bir məlumatdan ibarət olan sınıflar;
- b) iki məlumat arasında əlaqə quran sınıflar;
- c) çox məlumatdan ibarət olan sınıflar.

2. Sürücülərlə işləyən sınıflar;

3. Köməkçi sınıflar.

Sınıfların növləri aşağıdakılardır:

CLASS KİTABXANASI



Etibar Seyidzada

8.3 Təyinlər və Tiplər

8.3.1 Tip və Sınıf Kodları

Kitabxananın kodlaşdırılmasında istifadə edilən təyinlər və tiplər aşağıdakılardır:

`classType`

`typedef unsigned int classType;`

Sınıfları bir-birindən ayırmak üçün qiymət olaraq hər sınıfə uyğun gələn bir tam ədəd verilmişdir.

Bunlar aşağıdakılardır:

Sınıf Adı	Simvolik Sabit	Ədədi Qiyməti
Array	arrayClass	16
Association	associationClass	15
Bag	bagClass	12
Btree	btreeClass	22
Collection	collectionClass	10
Container	containerClass	6
Date	dateClass	21
Deque	dequeClass	9
Dictionary	dictionaryClass	14
DoubleList	doubleListClass	19
DoubleListElement	doubleListElementClass	5
Error	errorClass	1
HashTable	hashTableClass	11
List	listClass	18
ListElement	listElementClass	4

CLASS KİTABXANASI

Sınıf Adı	Simvolik Sabit	Ədədi Qiyməti
Object	objectClass	0
PriorityQueue	priorityQueueClass	23
Queue	queueClass	8
Set	setClass	13
Sortable	sortableClass	2
SortedArray	sortedArrayClass	17
Stack	stackClass	7
String	stringClass	3
Time	timeClass	20

0 ilə _lastLibClass (qiyməti 255) arasındaki qiymətlər Borland tərəfindən istifadə edilmək üçün nəzərdə tutulmuşdur. _firstUserClass (qiyməti 256) ilə _lastClass (qiyməti 65568) arasındaki qiymətlər isə proqramçıların öz siniflərini təyin edərkən istifadə edə bilmələri üçün nəzərdə tutulmuşdur.

Yuxarıdakı cədvəldən də göründüyü kimi simvolik sınıf qiymətləri sınıfın adının ilk hərfinin kiçik yazılması və sonuna Class sözünün əlavə edilməsi ilə göstərilmişdir.

hashValueType

```
typedef unsigned int hashValueType;
```

Yaddaşdakı obyektlərə müraciət etmək məqsədilə obyektlərin müəyyən bir qiymətə görə sinifləndirilməsi və bu sinifləndirməyə görə axtarılması üçün onların verdiyi bir ədədi qiymətdir.

Etibar Seyidzada

sizeType

```
typedef unsigned int sizeType;
```

Yaddaşda saxlanılan obyektlərin sayını təyin etmək üçün istifadə edilir.

iterFuncType

```
typedef void (*iterFuncType)(class Object&, void*);
```

forEach üzv funksiyasının təyinində istifadə edilir.

condFuncType

```
typedef int countType;
```

Yaddaşdakı elementləri saymaq üçün istifadə olunan bir tip təyinidir.

Burada göstərilən bütün tiplər və sabitlər clstypes.h başlıq faylı daxilində təyin edilmişdir.

8.3.2 Səhv Kodlarının Təyini

Burada şərh edilən obyekt sınıflarının tətbiqində programın icrasının davam etməsinə əngel olan səhvler meydana gəldiyi zaman programdan exit() əmri ilə çıxılır.

CLASS KİTABXANASI

Meydana gələn səhvin səbəbinə görə `exit()` funksiyasının (eyni zamanda programın) çıkış kodları və ədədi qiymətləri aşağıda göstərilmişdir:

<code>__EXPAND</code>	<code>2</code>	
<code>__ENOMEM</code>	<code>3</code>	Yaddaşda kifayət qədər yer olmadığı zaman sahə ayrılmadığı hallarda
<code>__ENOTSTOP</code>	<code>4</code>	SortedArray sinfinin sıralana bilməməsi halında
<code>__NOTASSOC</code>	<code>5</code>	Dictionary sinfinin hər hansı bir obyekti Association sinfindən olmayan bir obyektin yerləşdiriləmsinə cəhd edilməsi halında

Bu səhv kodları “`clsdef.h`” başlıq faylı daxilində təyin edilmişdir.

8.3.3 Başlıq Faylları və Təyin Edilmiş Sınıflar

Sınıfların təyin edildikləri başlıq faylları aşağıdakılardır:

Sınıf Adı	Simvolik Sabit
<code>AbstractArray</code>	<code>ABSTRACTARY.H</code>
<code>Array</code>	<code>ARRAY.H</code>
<code>Association</code>	<code>ASSOC.H</code>
<code>Bag</code>	<code>BAG.H</code>
<code>BaseDate</code>	<code>LDATE.H</code>
<code>BaseTime</code>	<code>LTIME.H</code>
<code>Btree</code>	<code>BTREE.H</code>

Etibar Seyidzada

Sınıf Adı	Simvolik Sabit
<code>BtreeIterator</code>	<code>BTREE.H</code>
<code>Collection</code>	<code>COLLECT.H</code>
<code>Container</code>	<code>CONTAIN.H</code>
<code>ContainerIterator</code>	<code>CONTAIN.H</code>
<code>Date</code>	<code>DATE.H</code>
<code>Deque</code>	<code>DEQUE.H</code>
<code>Dictionary</code>	<code>DICT.H</code>
<code>DoubleList</code>	<code>DBLLIST.H</code>
<code>DoubleListElement</code>	<code>DLSTELEM.H</code>
<code>Error</code>	<code>ERROR.H</code>
<code>HashTable</code>	<code>HASHTBL.H</code>
<code>HashTableIterator</code>	<code>HASHTBL.H</code>
<code>List</code>	<code>LIST.H</code>
<code>ListElement</code>	<code>LSTELEM.H</code>
<code>ListIterator</code>	<code>LIST.H</code>
<code>Object</code>	<code>OBJECT.H</code>
<code>PriorityQueue</code>	<code>PRIORITYQ.H</code>
<code>Queue</code>	<code>QUEUE.H</code>
<code>Set</code>	<code>SET.H</code>
<code>Sortable</code>	<code>SORTABLE.H</code>
<code>SortedArray</code>	<code>SORTARRY.H</code>
<code>Stack</code>	<code>STACK.H</code>
<code>String</code>	<code>STRING.H</code>
<code>Time</code>	<code>TIME.H</code>

8.4 Sınıflar

8.4.1 Object

`Object` mücərrəd sınıf (`abstract class`) olmaqla bərabər digər bütün `container class` kitabxanasının obyektlərinin törənməsində istifadə edilən ilk baza

CLASS KİTABXANASI

sinfidir. Bu sınıf törənən digər sınıfların sadə xüsusiyyətlərini təyin edir.

Bu sınıf daxilində təyin edilən üzv funksiyalarının prototipləri və vəzifələri aşağıdakılardır:

```
virtual classType isA() const = 0;
```

Bu funksiya bir sınıfı təyin edən və sadəcə o sınıfə aid olan obyektlərin daşıya biləcəyi xüsusi bir kodu qiymət kimi geri qaytarır. Bu funksiya obyektlərin eyni sınıfından olub olmadıqlarını müəyyənləşdirmək üçün istifadə edilir. Yeni törədilən **Object** bazalı hər obyekt üçün yazılması vacibdir.

```
virtual char* nameOf() const = 0;
```

Bu funksiya obyektin xüsusi adı ilə geri qayıdır. Sinfın obyektlərinin adı yoxdursa, onun adı ilə geri qayıdır. Yeni törədilən **Object** bazalı hər obyekt üçün yazılması vacibdir.

```
virtual hashValueType hashCode() const = 0;
```

Məlumatlar strukturunun bir qrup daxilində saxlanması müxtəlif formalarda ola bilər. Saxlanılan məlumatla müraciət müddəti bu formanın təyin edilməsində çox əhəmiyyətlidir. Bunun üçün bir çox məlumatlar strukturu və müraciət mexanizmləri təyin

Etibar Seyidzada

edilmişdir. Bu mexanizmlərdən biri də **hashing** adlandırılan qruplaşdırma üsuludur. Bu üsulda məlumatlar bir neçə qrupa ayrılır və hər hansı bir məlumata bu qrupdan yalnız birinin daxilində olma haqqı verilir. Bir məlumata müraciət etmək istədiyiniz zaman o məlumatın hansı qrup daxilində ola biləcəyini bildikdə, onu yalnız o qrup daxilində axtararsınız. Bu müraciət müddətini çox qısaldır.

Məsələn, məlumatlar strukturunda ada görə axtarış aparıldığı zaman məlumatlar adın ilk hərfinə görə qruplaşdırılırla, bütün məlumatları **32** müxtəlif qrupa ayırmak lazımdır. Belə bir məlumatlar strukturunda "**Kənan Seyidzadə**" adlı məlumatla müraciət etmək istəyərsinizsə, sadəcə, "**K**" qrupuna baxmağınız kifayətdir. Bu misalda "**Kənan Seyidzadə**" adlı bir məlumatın qrup müraciət kodu (**hash value**) "**K**"-dir.

Bu üsul **container class** kitabxanası daxilində **HashTable** sınıfı tərəfindən tətbiq edilir. Bu sınıfın programçıdan gözlədiyi yalnız bir şey isə, **HashTable** və ya bu sınıfından törənən sınıflar daxilində istifadə ediləcək məlumat sınıflarının obyektlərinin saxladığı məlumatı təmsil edən qrup nömrəsi vermələridir. **Object** sınıfından törənən hər obyektin bu qiyməti verə bilməsi üçün **hashCode()** üzv funksiyasından istifadə edilir. Bu funksiya obyektin daxilində olması lazım gələn qrupun nömrəsi ilə geri qayıdır. **Object** sınıfından törənən hər obyekt üçün bu üzv funksiyasının yazılması vacibdir.



```
virtual int isEqual(const Object& Test) const = 0;
```

Object sinfindən törənən hər sınıf üçün təyin edilməsi vacib olan bir digər üzv funksiya isə *isEqual* funksiyasıdır. Bu funksiya bir parametri olan *Object* sinfinin *Test* obyekti ilə əsas obyektin eyni qiymətlərə malik olub olmadığını nəzarət edir. Bu funksiya iki *Object* obyektinin bərabər olub olmadığını nəzarət etmək üçün istifadə olunur. Bunun üçün obyektlərin ilk növbədə eyni sınıfından olması vacibdir. Bu nəzarət *operator ==* vasitəsilə olunur. Ancaq eyni sınıfə daxil olan iki obyekt müqayisə edilərsə, *isEqual* sınıfı çağırılır. Bu da *Test* parametrinin *isEqual* sinfinin aid olduğu sınıf ilə eyni sınıfından olması mənasına gəlir. Bu halda *Test* tip çevriləməsi yerinə yetirilərək üzv dəyişkənləri müqayisə edilməlidir. Bu müqayisə nəticəsində iki obyektin eyni qiymətə malik olmasına qərar verilərsə **1**, müxtəlif qiymətlərə malik olduqlarına dair qərar verilərsə, **0** qiyməti geri qaytarılır.

```
virtual int isSortable() const;
```

Bu funksiya obyektin (sinfin) sıralanıb sıralanmayıacağını təyin edən funksiyadır. Əgər bir sınıfın obyektləri sıralana bilərsə **1**, əks halda **0** qiyməti bu funksiyadan geri qaytarılır. Bu qayda ilə obyektləri iki hissəyə ayırmak mümkündür: sıralana bilən obyektlər və

sıralanmayan obyektlər. Bunlardan sıralanmayan obyektlər *Object*, sıralana bilən obyektlər isə *Sortable* sinfindən törənən sınıflardan əldə edilir. *Object* sınıfı bu funksiya üçün **0**, *Sortable* sınıfı isə **1** qiymətini geri qaytarır. Bu səbəbdən, bu funksiya hər sınıf üçün yenidən yazılmalıdır.

```
virtual int isAssociation() const;
```

isSortable funksiyasına oxşar olaraq, *isAssociation* funksiyası bir obyektin iki obyekt arasındakı əlaqəni (*Association*) göstərən obyekt olub olmadığını, yəni bu obyektin strukturunda bir-biri ilə əlaqələndirilmiş iki müxtəlif obyektin olub olmadığını bildirir. Normal olaraq əlaqəli məlumatlardan ibarət obyektlər *Association* obyektiindən törəndiyi üçün digər sınıflar üçün bu funksiya **0** qiymətini geri qaytarır.

```
virtual void forEach(iterFuncType Func, void* Data) const;
```

Bu funksiya da yenidən yazılması lazımlı olmayan bir funksiyadır. *forEach* ilk parametri olan *Func* funksiyasını çağırır. Çağırılan *Func* funksiyasının iki parametrindən birincisi obyektin özü, ikincisi isə *forEach* funksiyasının ikinci parametri olan *Data* göstəricisidir.

Bu funksiya həqiqətən də bir çox obyektin daxil olduğu məlumatlar strukturu üzərində bu struktura daxil



olan bütün obyektlərə eyni funksiyanın (*Func*) tətbiq edilməsini, *Data* göstəricisi isə bu funksiyanın ehtiyac duyduğu qiymətlərin funksiyaya müraciət etməsini təmin edir.

```
virtual Object& firstThat(condFuncType Func, void* Data)
const;
```

firstThat funksiyası da *forEach* funksiyasına oxşar olaraq *Func* nəzarət funksiyasını çağırır. Obyektin özünü birinci, *Data* göstəricisini də ikinci parametr kimi bu funksiyaya göndərir. *Func* funksiyasından geri qaytarılan qiymət sıfırdan fərqli olarsa, obyekti (**this* qiymətini), sıfır olarsa, **NOOBJECT** qiymətini geri qaytarır.

Bu funksiya bir obyektin obyekt qrupu daxilində müəyyən şərtlərə uyğun olaraq məlumatlar strukturu daxilindəki yerləşməsinə görə ilk obyekt olub olmadığını anlamaq üçün istifadə edilir.

```
virtual Object& lastThat(condFuncType Func, void* Data)
const;
```

Bu funksiya *firstThat* funksiyasının işləmə prinsipinə uyğun olaraq icra olunur. Yalnız obyektin məlumatlar qrupu daxilində yerləşməsinə görə müəyyən olmuş şərtləri təmin edən ən son obyekt olub olmadığını anlamaq üçün istifadə edilir.

```
virtual void printOn(ostream& Stream) const = 0;
```

Bu funksiya təyin olunan hər yeni sinif üçün yazılıması vacib olan bir funksiyadır. *Stream* ilə təyin olunan axına obyektin ifadə etdiyi məlumatların yazılmasını təmin edir.

```
friend ostream& operator<<(ostream& Stream, const Object&
obyekt);
```

Təyin olunan bu operator funksiyası ilə *Object* sinfindən törənən bütün siniflərin obyektlərinin *ostream* və bundan törənən axınlar üzərinə yazıla biləcəyini göstərir. Bu operator funksiyası

```
obyekt.printOn(Stream);
```

şəklində təsirə səbəb olur.

```
int operator ==(const Object& Test1, const Object& Test2);
int operator !=(const Object& Test1, const Object& Test2);
```

Bu iki operator funksiyası *Test1* və *Test2* *Object* obyektlərinin müqayisəsini təmin edir. Bu funksiyalardan birincisi bərabər olmaları halında, digəri isə bərabər olmamaları halında sıfırdan fərqli bir qiymət ilə geri qayıdır. Bir misala baxaq.





CLASS KİTABXANASI

```
//IKILIK.CPP

#include <conio.h>
#include <object.h>
#include <cltypes.h>

#define ikilikClass __firstUserClass

class Ikilik : public Object
{ int x, y;

public:
    Ikilik(int = 0, int = 0);

    int X() const { return x; }
    void X(int);

    int Y() const { return y; }
    void Y(int);

    classType isA() const;
    char* nameOf() const;
    hashValueType hashValue() const;
    int isEqual(const Object&) const;
    void printOn(ostream&) const;
};

Ikilik::Ikilik(int a, int b)
{ x = a;
  y = b;
}

void Ikilik::X(int a)
{ x = a; }

void Ikilik::Y(int b)
{ y = b; }

classType Ikilik::isA() const
```

Etibar Seyidzada

```
{ return ikilikClass; }

char* Ikilik::nameOf() const
{ return "Ikilik"; }

hashValueType Ikilik::hashValue() const
{ return 0; }

int Ikilik::isEqual(const Object& Test) const
{ return ((Ikilik&)Test).x == x && ((Ikilik&)Test).y == y; }

void Ikilik::printOn(ostream& Stream) const
{ Stream<<nameOf()<<"("<<x<<","<<y<<")\n"; }

//*********************************************************************
struct Miqdar{
    int Dx, Dy;
};

void Surustur(Object& _Obyekt, void* _Data)
{ Ikilik& Obyekt = (Ikilik&)_Obyekt;
  struct Miqdar *Data = (struct Miqdar*)_Data;
  Obyekt.X(Obyekt.X() + Data->Dx);
  Obyekt.Y(Obyekt.Y() + Data->Dy);
}

//*********************************************************************
main()
{ clrscr();
  Ikilik A(30, 10);
  Ikilik B(40, 50);
  struct Miqdar SurusturmeMiqdari = { 10, 40 };

  cout<<A<<"\n\tA obyekti B obyektine ";

  if(A == B) cout<<"beraberdir\n";
  else cout<<"beraber deyildir\n";
```

CLASS KİTABXANASI

```
A.forEach(Surustur, &SurusturmeMiqdari);

cout<<A<<"\n)tA obyekti B obyektine ";

if(A == B) cout<<"beraberdir\n";
else cout<<"beraber deyildir\n";

return 0;
}
```

8.4.2 Error

Error sınıfı Class kitabxanası daxilində meydana gələn səhv vəziyyətlərini həqiqi qiymətlərdən ayırmak üçün istifadə edilən köməkçi sınıfıdır. Məsələn, bir Object massivinin boş olan, hələ obyekt yerləşdirilməmiş elementlərinə Error sınıfının obyektləri mənimsədilərək bu hal müəyyənləşmiş olur. Ümumiyyətlə bu əməliyyat üçün istifadə olunan NOOBJECT bu sınıfın bir obyektidir. NOOBJECT obyektinin təyin edilməsi üçün bu sınıf törədilmişdir. Error sınıfı Object sınıfının xüsusiyyətlərini təhvil almaqla yanaşı bəzilərini də dəyişdirmişdir.

Error sınıfı ilə bərabər yenidən yazılıan üzv funksiyaların davranışları aşağıdakı kimidir:

Üzv funksiya	Qiyməti
isA()	errorClass
nameOff()	"Error"

Etibar Seyidzada

8.4.3 Sortable

Sortable öz aralarında sıralana bilən obyektlərin siniflərinin təyin edilməsi üçün nəzərdə tutulmuş bir sınıfdır. Sortable sınıfı çox istifadə olunmur. Sadəcə sıralana bilən obyektlərin törədilməsi üçün hazırlanmış baza sınıfıdır.

Törəndiyi obyekt sınıfından fərqli davranan üzv funksiyaları və geri qaytardığı qiymətlər aşağıdakılardır:

Üzv funksiya	Qiyməti
isA()	sortableClass
isSortable()	1

Burada isSortable() funksiyasının 1 qiymətini qaytardığına diqqət edin. Bundan sonra Sortable sınıfından törədiləcək sınıflar sıralana bilən obyektlərin sinifləri olacaqları üçün bu sınıfları törədərkən isSortable() funksiyasını yenidən yazmaq məcburiyyətində qalmayacaq. Lakin bu dəfə obyektlərin hansının kiçik, hansının böyük olduğunu müəyyənləşdirmək üçün isLessThan funksiyasına ehtiyac duyacaq.

```
virtual int isLessThan(const Object& Test) const;
```

Bu funksiya isEqual funksiyasına oxşar icra olunur. isLessThan funksiyası təyin edilməkdə olan əsas sınıf ilə

eyni sinifdən olan **Test** obyektinin müqayisəsini apararaq əsas obyektin **Test** obyektindən kiçik olması (sıralamada daha əvvəl yerləşməsi) halında sıfırdan fərqli bir qiymət ilə, böyük və ya bərabər olması halında isə sıfır qiyməti ilə geri qaytarılır.

Sortable sinfi üçün **isLessThan** funksiyasına əsaslanaraq **<=**, **<**, **>**, **>=** operatorları yenidən təyin edilmişdir. Bu operatorları **Sortable** sinfi və bu sinifdən törənən digər siniflər üçün istifadə etmək mümkündür.

8.4.4 String

String sinfi programlarda çox istifadə edilən hərf-rəqəm ifadələrinin **C++** ilə **Class** kitabxanası daxilində yenidən təyin edilməsi üçündür. **String** **Sortable** sinfindən törənmiş bir sinifdir.

İki müxtəlif layihələndiricidən ibarətdir:

```
String(const char *S);
```

Bu layihələndirici **S** ilə verilən hərf-rəqəm ifadəsinin bir nüsxəsini obyekt daxilində saxlayır.

```
String(String& S);
```

Bu layihələndirici isə əvvəlcədən təyin edilmiş bir **String** obyektinin saxladığı hərf-rəqəm qiymətinin təyin

ediləcək yeni hərf-rəqəm sinfinə köçürülməsini təmin edir.

```
~String();
```

Bu sinfin sahib olduğu yoxedici funksiya layihələndirici tərəfindən hərf-rəqəm sahəsi üçün ayrılan yaddaşın boşaldılmasını təmin edir.

```
operator const char *() const;
```

Bu sinif eyni zamanda bir də (**char***) tip çevirmə operatoruna malikdir. Bu operatorun köməyi ilə **String** sinfinin obyektləri asanlıqla simvol göstəricisi olaraq istifadə oluna bilərlər. Bu operator daha çox **String** sinfinin obyektlərinin hərf-rəqəm qiymətini öyrənmək üçündür.

String sinfi bir axına yazılsa, əslində saxladığı hərf-rəqəm qiymətini axına yazar. **String** sinfinin obyektlərinin bərabərliyi isə saxladıqları hərf-rəqəm qiymətlərinin bərabərliyi ilə təyin olunmuşdur.

Təyin olunmuş digər iki funksiya və qaytardığı qiymətlər aşağıdakılardır:

Üzv funksiya	Qiyməti
isA()	stringClass
nameOf()	"String"



CLASS KİTABXANASI

```
//DNSTRING.CPP

#include <conio.h>
#include <strng.h>
#include <iostream.h>
#include <string.h>

main()
{ clrscr();
  char Buffer[80];

  cout<<endl<<"Adiniz :";
  cin>>Buffer;
  String Ad(Buffer);

  cout<<"Soyadiniz :";
  cin>>Buffer;
  String Soyad(Buffer);

  cout<<endl<<Ad<<"\tuzunlugu "<<strlen(Ad)<<endl;
  cout<<Soyad<<"\tuzunlugu "<<strlen(Soyad)<<endl;

  cout<<Ad<<"=="<<Soyad<<"? "
    <<((Ad==Soyad)?"He":"Yox")<<endl;

  cout<<Ad<<"<"<<Soyad<<"? "
    <<((Ad<Soyad)?"He":"Yox")<<endl;

  Ad="Kenan";
  cout<<"\nYeni kimlik-->t"<<Ad<<" "<<Soyad<<endl;

  return 0;
}
```

Etibar Seyidzada

Birinci icranın nəticəsi:

```
Adiniz :Etibar
Soyadiniz :Seyidov

Etibar  uzunluğu 6
Seyidov uzunluğu 7
Etibar==Seyidov? Yox
Etibar<Seyidov? He

Yeni kimlik--> Kenan Seyidov
```

İkinci icranın nəticəsi:

```
Adiniz :Memmed
Soyadiniz :Eliyev

Memmed  uzunluğu 6
Eliyev  uzunluğu 6
Memmed==Eliyev? He
Memmed<Eliyev? Yox

Yeni kimlik--> Kenan Eliyev
```

8.4.5 BaseDate

BaseDate tarix məlumatlarının bir obyekt kimi saxlanması üçün **Sortable** sinfindən törənmiş birbaşa istifadə edilməyən, tarixlə əlaqədar törədilə biləcək sınıflara baza yaratması üçün hazırlanmış bir sınıfdır.

Qorunmuş (**protected**) kimi təyin edilmiş üç layihəndiricisi vardır.



CLASS KİTABXANASI

`BaseDate(unsigned int Ay, unsigned int Gun, unsigned int Il);`

İstənilən il (`Il`), ay (`Ay`) və günün (`Gun`) tarix olaraq yeni yaradılan obyektdə saxlanması təmin edir. Səhv qiymətin daxil edilməsi programın qırılmasına səbəb olur.

`BaseDate();`

Obyektin yaradıldığı cari tarixi saxlayır.

`BaseDate(BaseDate& date);`

Əvvəlcədən təyin olunmuş tarix obyektiనə əsaslanaraq yeni yaradılan tarix obyektiనə əvvəlki obyektiñ göstərdiyi tarixin qiymətini mənimşədir.

Obyektiñ göstərdiyi tarixin müəyyən edilməsi üçün ümumi (`public`) kimi aşağıdakı üzv funksiyaları təyin edilmişdir:

`unsigned Day() const;`

Obyektiñ göstərdiyi tarixin gününü **1-dən 31-ə** qədər bir ədədlə ifadə edir.

`unsigned Month() const;`

Etibar Seyidzadə

Obyektiñ göstərdiyi tarixin ayını **1-dən 12-yə** qədər bir ədədlə ifadə edir.

`unsigned Year() const;`

Obyektiñ göstərdiyi tarixin ilini ifadə edir.

Mövcud bir tarix obyektiñ göstərdiyi tarixin dəyişdirilməsi tələb olunarsa, bu dəfə yenə ümumi (`public`) kimi təyin olunmuş aşağıdakı üç funksiya istifadə edilir:

`void SetDay(unsigned char Gun);`

Bu üzv funksiyası tarixə mənimşədilən yeni günün **1-dən 31-ə** qədər qiymət alması şərtilə, tarixin yalnız gününü dəyişdirir.

`void SetMonth(unsigned char Ay);`

Bu üzv funksiyası tarixə mənimşədilən yeni ayın **1-dən 12-yə** qədər qiyməti olmaqla, tarixin yalnız ayını dəyişdirir.

`void SetYear(unsigned char Il);`

Bu üzv funksiyası da `Il` ilə göstərilən ili tarixin ilinə mənimşədir.



Bundan başqa **BaseDate** sinfi iki tarixin qiymətini müqayisə edir. Əgər iki tarixin il, ay və gün qiymətləri bir-birinə bərabərdirsə, hər iki tarix bərabər sayılır. Sıralama baxımından tarixlər müqayisə edilərsə, **//** qiyməti böyük olan tarix daha böykdür. **//** qiymətləri də eyni olduğu halda **Ay**, **Ay** qiymətləri eyni olduğu halda isə **Gun** qiymətlərinə baxılaraq **Gun** qiyməti daha böyük olan tarixin böyük olduğu qəbul edilir.

8.4.6 Date

BaseDate sinfindən törənən **Date** sinfinin **BaseDate** sinfindən yeganə fərqi **printOn** funksiyasının yenidən yazılmasıdır. Bu da **Date** sinfinin çox istifadə olunmasını təmin edir. Bu funksiya **Date** sinfinin obyektlərinin "ay, gün, il" formatı ilə başlamasını təmin edir. Məsələn, "13-01-1970" tarixi "January, 01, 1970" olaraq göstərilən axına yazılır. Ay adı göründüyü kimi ingilis dilindədir.

Date sinfinin **BaseDate** sinfində olduğu kimi üç layihələndiricisi vardır. Bu layihələndiricilər **BaseDate** ilə eyni funksiyaları yerinə yetirirlər. Yalnız bu layihələndiricilər **public** səviyyəsində təyin edilmişdirlər.

Üzv funksiya	Qiyməti
isA()	dateClass
nameOf()	"Date"

```
//DNDATE.CPP

#include "tarix.h"
#include <conio.h>
#include <iostream.h>
#include <iomanip.h>

Date Today;
Date BirthdayOfKenan(10, 18, 1997);
Date BirthdayOfKamran(10, 27, 1996);

Tarix Bugun;
Tarix KenaninDogumGunu(18, 10, 1997);
Tarix KamraninDogumGunu(27, 10, 1996);

main()
{ clrscr();

cout<<endl<<"Date"<<endl;
cout<<"Bugun"<<Today<<endl;
cout<<"Kenan"<<BirthdayOfKenan<<endl;
cout<<"Kamran"<<BirthdayOfKamran<<endl;
if(BirthdayOfKenan == BirthdayOfKamran)
    cout<<"Kenan ile Kamran eyni gunde dogulmusdur.\n";
else if(BirthdayOfKenan < BirthdayOfKamran)
    cout<<"Kenan Kamrandan daha evvel dogulmusdur.\n";
else cout<<"Kenan Kamrandan daha sonra dogulmusdur.\n";

cout<<endl<<"Tarix"<<endl;
cout<<"Bugun"<<Bugun<<endl;
cout<<"Kenan"<<KenaninDogumGunu<<endl;
cout<<"Kamran"<<KamraninDogumGunu<<endl;
if(KenaninDogumGunu == KamraninDogumGunu)
    cout<<"Kenan ile Kamran eyni gunde dogulmusdur.\n";
else if(KenaninDogumGunu < KamraninDogumGunu)
    cout<<"Kenan Kamrandan daha evvel dogulmusdur.\n";
else cout<<"Kenan Kamrandan daha sonra dogulmusdur.\n";

return 0;
```



CLASS KİTABXANASI

```
}
```

```
//TARIX.H

#ifndef __TARIX_H
#define __TARIX_H

#include <ldate.h>

#define tarixClass 10000

class Tarix:public BaseDate
{
public:
    Tarix();
    Tarix(unsigned int, unsigned int, unsigned int);

    virtual classType isA() const;
    virtual char* nameOf() const;
    virtual void printOn(ostream&) const;

protected:
    int day() const;
    unsigned long julday() const;
};

#endif
```

```
//TARIX.CPP

#include "tarix.h"
#include <math.h>
#include <iomanip.h>

Tarix::Tarix()
```

Etibar Seyidzada

```
{}

Tarix::Tarix(unsigned int Gun, unsigned int Ay, unsigned int Il)
:BaseDate(Ay, Gun, Il)
{ }

classType Tarix::isA() const
{ return tarixClass; }

char* Tarix::nameOf() const
{ return "Tarix"; }

#define MaxBufferLen 30

void Tarix::printOn(ostream& Stream) const
{ static char *AyAdlari[] = {"Yanvar", "Fevral", "Mart", "Aprel",
                            "May", "Iyun", "Iyul", "Avqust", "Sentyabr",
                            "Oktyabr", "Noyabr", "Dekabr"};
  static char *GunAdlari[] = {"Bazarertesi", "Cersembe axsami",
                            "Cersembe",
                            "Cume axsami", "Cume", "Sembe", "Bazar"};

  char buffer[MaxBufferLen];
  ostream ostr(MaxBufferLen, buffer);
  ostr<<setw(2)<<Day()<<" "<<AyAdlari[Month() - 1]<<" "
  <<setw(4)<<Year()<<" "<<GunAdlari[day()]<<ends;

  Stream<<buffer;
}

#define IGREG (15 + 31L * (10 + 12L * 1582))

unsigned long Tarix::julday() const
{ unsigned long jul;
  int ja, jy, jm, iyyy, mm;

  iyyy = Year();
  mm = Month();
```



CLASS KİTABXANASI

```
if(mm > 2)
{ jy = iyyy;
 jm = mm + 1;
}
else
{ jy = iyyy - 1;
 jm = mm + 13;
}

jul = (unsigned long) (floor(365.25 * jy) +
 floor(30.6001 * jm) + Day() + 1720995L);

if(Day() + 31L * (Month() + 12L * iyyy) >= IGREG)
{ ja = 0.01 * jy;
 jul += 2 - ja + (int)(0.25 * ja);
}

return jul;

}

int Tarix::day() const
{ return (int)((julday() + 1) % 7); }
```

8.4.7 BaseTime

BaseDate sinfinə oxşar məntiqlə hazırlanmış **BaseTime**, **Sortable** sinfindən törənmiş və təyin olunacaq zaman ilə əlaqədar siniflərin törədilməsinə baza yaranan bir sinifdir. **Sortable** üzvlərini istifadə edərkən eynilə **isA()**, **nameOf()** və **printOn()** funksiyalarının yenidən yazılması tələb olunur.

Etibar Seyidzada

Bu sinif zamanı, saat, dəqiqə, saniyə və saniyənin yüzdə biri mərtəbəsində günlük saxlayır. Saatlar **0-23** arasında, dəqiqə və saniyələr **0-59** arasında, saniyənin yüzdə biri isə **0-99** arasında qiymətlər ala bilər.

Bu sinfin üç **protected** səviyyəsində layihələndiricisi vardır.

**BaseTime(unsigned char saat, unsigned char deqiqe = 0,
unsigned char saniye = 0, unsigned char yuzdebir = 0);**

Günün istənilən bir anını

saat:dəqiqə:saniyə.yuzdebir

olaraq təyin edir. Səhv qiymətin daxil edilməsi programın qırılmasına səbəb olur.

BaseTime();

Obyektin yaradılma vaxtını obyektdə saxlayır.

BaseTime(BaseTime& date);

Əvvəlcədən təyin edilmiş zaman obyektinə əsaslanaraq yeni yaradılan zaman obyektinə əvvəlki obyektin göstərdiyi zamanın qiymətini mənimsdədir.

BaseDate obyektinin göstərdiyi tarixin öyrənilməsi üçün ümumi (**public**) olaraq aşağıdakı üzv funksiyalar təyin edilmişdir:

```
unsigned hour() const;  
unsigned minute() const;  
unsigned second() const;  
unsigned hundredths() const;
```

hour saat, **minute** dəqiqə, **second** saniyə, **hundredths** isə saniyənin yüzdə birini müəyyənləşdirmək üçün istifadə edilir.

Mövcud bir zaman obyektinin göstərdiyi zamanın dəyişdirilməsi tələb olunarsa, ümumi (**public**) kimi təyin edilmiş aşağıdakı funksiyalar istifadə edilə bilər:

```
unsigned setHour(unsigned char Saat) const;  
unsigned setMinute(unsigned char Dəqiqə) const;  
unsigned setSecond(unsigned char Saniye) const;  
unsigned setHundredths(unsigned char Yuzdebir) const;
```

Bu funksiyalar ardıcıl olaraq zamanın, saat, dəqiqə, saniyə və saniyənin yüzdə birinin qiymətlərinin bir-birindən ayrılıqla dəyişdirilməsinə imkan verirlər.

BaseTime sinfi zaman məlumatlarının bərabərliyini, hər iki zaman obyektinin saat, dəqiqə, saniyə və saniyənin yüzdə birinin qiymətlərinin bərabər olması kimi təyin edilmişdir. Eyni zamanda kiçiklik əlaqəsini də təyin edir.

8.4.8 Time

Time isə **BaseTime** sinfindən törənmiş sadə bir zaman sinfidir. İstifadə olunması baxımından əhəmiyyətliidir.

Time sinfinin ən çox istifadə edilən funksiyaları aşağıdakılardır:

Üzv funksiya	Qiyməti
isA()	timeClass
nameOf()	"Time"

Bu sinfin də **BaseTime** sinfindəkilərə uyğun olan, lakin **public** səviyyəsində üç layihələndirici funksiyası vardır:

```
Time(unsigned char saat, unsigned char deqiqə = 0,  
      unsigned char saniye = 0, unsigned yuzdebir = 0);
```

Günün istənilən bir anının

saat:dəqiqə:saniyə.yuzdəbir

formatında saxlanılmasını təmin edir. Səhv qiymətin daxil edilməsi programın qırılmasına səbəb olur.

Time();



CLASS KİTABXANASI

Obyektin yaradıldığı zamanı obyektdə saxlayır.

Time(Base Time& date);

Əvvəlcədən təyin edilmiş zaman obyektinə əsaslanaraq yeni yaradılan zaman obyektinə əvvəlki obyektin göstərdiyi zamanın qiymətini mənimsədir.

printOn(ostream& Stream) const;

funksiyası zamanı ikirəqəmli ədədlər şəklində

SS:DD:ss.YY ZM

SS saat, DD dəqiqə, ss saniyə, YY saniyənin yüzdə biri və ZM günortadan əvvəl/günortadan sonrası müəyyənləşdirərək Stream axımla yazır. ZM günortadan əvvəl saat 0-12 arasındaki qiymətlər üçün am, günortadan sonra saat 12-24 arasında isə pm şəklində göstərilir.

//TIME.CPP

```
#include <conio.h>
#include <ctime.h>

main(void)
{ clrscr();
  Time Baslangic;

  cout<<"Programdan çıxmaq ucun ESC duymesini sixin...\n";
```

Etibar Seyidzada

```
_setcursortype(_NOCURSOR);

int Davam = 1;
while(Davam)
{ cout<<Time()<<\r';
  if(kbhit()) Davam = getch() != 27;
}

_setcursortype(_SOLIDCURSOR);
Time Son;

cout<<"\n\nProgramın baslama saati = "<<Baslangic;
cout<<"\nProgramın bitmesi saati = "<<Son;
cout<<endl;

return 0;
}
```

Program çıxışı

Programdan çıxmaq ucun ESC duymesini sixin...
9:47:27.60 pm

Programın baslama saati = 9:47:27.20 pm
Programın bitmesi saati = 9:47:27.60 pm

8.4.9 Association

Obyekt sinfindən törənmiş Association sınıfı struktur olaraq tərkibində iki Object sınıfından törənmiş obyekti (təqdimat kimi) saxlayan bir növ xüsusi obyekt sınıfıdır. Association sınıfı tərkibində təqdimat

CLASS KİTABXANASI

məlumatlarını saxladığı bu iki sinif arasında əlaqənin olmasını təyin edir. Bu siniflərdən birincisi açar (**key**), ikincisi isə qiymət (**value**) adlandırılır. **Association** sinifi daha çox bir qrup kimi daxilində müəyyən açara uyğun gələn qiyməti tapmaq üçün **Dictionary** sinfinin təməlini yaratmaq üçün layihələndirilmişdir.

Üzv funksiya	Qiyməti
isA()	associationClass
nameOf()	"Time"

Bu sinfin iki layihələndirici funksiyası vardır:

```
Association(Object& key, Object& value);
```

Parametr siyahısındakı **key** (açar) ilə **value** (qiymət) arasında əlaqə olduğunu bilən **Association** obyektini təyin edir.

```
Association(const Association& association);
```

Bu layihələndirici mövcud **association** obyektinə əsaslanaraq eyni əlaqəli **Association** obyekti təyin edir.

Yenidən təyin edilmiş digər üzv funksiyalar və onların vəzifələri aşağıdakılardır:

```
hashValueType hashValue() const;
```

Etibar Seyidzadə

Association sinifli bir obyektin **hashValue** qiyməti, obyektin əlaqələrini təyin etdiyi obyektlərdən **key** (açar) olaraq ayrılmış obyektin **hashValue** qiymətidir. **Value** (qiymət) obyekti nəzərə alınmaz. **Key** (açar) obyekti bu əlaqə nəticəsində meydana gələn obyekti təkbaşına təmsil edir. **Association** sinfindən iki obyektin qarşılaşdırılması zamanı eyni cür davranış gözlənilir.

```
int isEqual(const object& Test) const;
```

Bu funksiya **Association** sinfinə daxil olan iki obyekti müqayisə edir və onlar bərabər olarsa, sıfırdan fərqli bir qiymət, fərqli olarsa, sıfır qiymətini geri qaytarır. **Association** sinifli iki obyektin bərabərliyi iki **Association** obyektiinin də **key** (açar) qiymətlərinin bərabər olması kimi təyin edilmişdir.

```
void printOn(ostream& Stream) const;
```

Association sinfinin obyektlərinin axın üzərinə yazılması normal hallarda

```
sinif_adi { key_object, value_object }
```

formatı ilə olur. **sinif_adi** isə **nameOf()** ilə öyrənildiyi üçün **Association** olur. Təbii ki, bu formatı **Association** sinfindən törədiləcək yeni siniflərin **printOn** funksiyasını yenidən yazaraq dəyişdirmək mümkündür.

Association sınıfı ilə təyin edilmiş iki yeni funksiya isə **Association** obyektinin aralarında əlaqə qurduğu **key** (açar) və **value** (qiymət) obyektlərinə müraciət edilməsini təmin edir.

Bu iki funksiya aşağıdakı prototipləri ilə təyin edilir:

```
Object& key() const;  
Object& value() const;
```

8.5 Məlumatlar Sturukturu Sınıfları

Mövcud programlaşdırma dilləri məlumatlar qrupu olan massivləri (**ProLog** və **LISP** siyahı strukturlarını) dəstəkləyir. Bu baxımdan massivlər (cədvəllər də adlandırılır) programlaşdırma dili üçün çox əhəmiyyətli bir mövzunu təşkil edir. Məlumatlar sturukturu isə sadəcə, massiv və ya siyahıdan ibarət deyildir. Xüsusi məqsədlər üçün olduğu kimi, ümumi məqsədlər üçün də müxtəlif məlumatlar qrupu təyin etmək olar.

İndi də **Container Class** kitabxanasında təyin olunmuş məlumatlar strukturlarını gözdən keçirək.

8.5.1 Container

Çox istifadə olunmayan **Container** sınıfı əsasən məntiqi olaraq müxtəlif tipli (hamsı eyni də ola bilər)

məlumatları tərkibində saxlayan və bu məlumatların yaddaşda saxlanılmasını nizamlayan bir sınıfdır. Bu sınıf digər yaddaş sınıflarının törədilməsi üçün baza təşkil etdiyi üçün çox əhəmiyyətlidir.

Bu sınıf də **Object** sınıfından törəndiyi üçün onun xüsusiyyətlərini miras almış və dəyişdirmişdir.

```
virtual classType isA() const = 0;  
virtual char* nameOf() const = 0;  
virtual hashValueType hashValue() const = 0;
```


Bu üzv funksiyaları **Object** sınıfında olduğu kimi eyni mənənə ifadə edirlər. Lakin **Container** sınıfı daxilində kodlaşdırılmayaraq ondan törədiləcək sınıflar üçün kodlaşdırılmaları vacibdir.

```
virtual int isEqual(const Object& Test) const;
```

Bu üzv funksiyası isə iki **Container** obyektinin bərabərliyini yoxlayır. Bərabər olmaları üçün hər iki **Container** obyektinin eyni sayda elementdən ibarət olması və eyni mövqedəki element obyektlərinin bərabər olması şərtidir.

Container sınıfı ilə birlikdə təyin olunan yeni üzv funksiyaları isə aşağıdakılardır:

```
int isEmpty() const;
```



CLASS KİTABXANASI

Container obyekti daxilində heç bir obyekt olmazsa, sıfır qiyməti ilə geri qayıdır. Bu funksiya **Container** obyektinin sənki boş olub olmadığını müəyyənləşdirir.

```
countType getItemCountsInContainer() const;
```

Bu funksiyası isə **Container** obyektinə daxil olan obyektlərin sayını **protected** səviyyəsində təyin etdiyi

```
countType itemsInContainer;
```

dəyişkənidə saxlayır. **Container** obyektinə hər dəfə yeni obyekt əlavə edildiyi zaman bu qiymət bir vahid artır. Xaric edilən hər obyekt üçün də bir vahid azalır.

```
virtual void printOn(ostream& Stream) const;
virtual void printHeader(ostream& Stream) const;
virtual void printSeparator(ostream& Stream) const;
virtual void printTrailer(ostream& Stream) const;
```

Container sinfi obyektinin axına yazılmasını təmin edən əsas funksiya **printOn()** funksiyasıdır. **printOn()** **printHeader()** funksiyasını çağıraraq əməliyyata başlayır. **printHeader()** axına göndəriləcək məlumatların əvvəlinə başlıq əlavə edilməsi məqsədilə istifadə olunur. Məlumatların əvvəlinə əlavə olunan bu başlıq **Container** sinfi üçün obyektin adı (**nameOf()** ilə öyrənilir) və "{" işarəsidir. **printOn()** funksiyası daha sonra **Container** daxilindəki obyektləri ardıcıl olaraq yazmağa başlayır.

Etibar Seyidzada

Yazdığı obyektlər arasında isə **printSeparator()** funksiyasını çağrıır. **printSeparator()** isə yazılan obyektlərin bir-birindən ayrılmasını təmin edir. Bunun təsiri **Container** sinfi üçün "\n" məsajının yazılıması şəklində görünür. **Container** daxilindəki bütün obyektlər yazılıqdan sonra da **printTrailer()** funksiyası çağrıllaraq yazma əməliyyatı tamamlanır. Bu funksiya da **Container** sinfi üçün "}" simvolunun yazılıması şəklində təsir göstərir.

```
virtual void forEach(iteratorFunctionType iterfunc, void *param);
```

Bu funksiya **Object** sinfinin təyin edilməsindən fərqlənir. **forEach** funksiyası **iterfunc** parametri ilə verilən

```
void iterfunc(Object& obyekt, void *param);
```

şəklində funksiyanın, **Container** sinfinə daxil olan bütün obyektlərə ardıcıl olaraq tətbiq edilməsini təmin edir. **iterfunc** funksiyasının ikinci parametri olan **param** ilə **forEach** funksiyasının ikinci parametri olan **param** eyni qiymətlərdir.

```
virtual Object& firstThat(contFuncType condfunc, void *param)
const;
virtual Object& lastThat(contFuncType condfunc, void *param)
const;
```

Bu funksiyalar

```
int confunc(Object& obyekt, void* param);
```

şəklində təyin edilən və birinci parametr ilə göstərilən bir müqayisə funksiyasına **Container** obyekti daxilində olan obyektləri ardıcıl olaraq tətbiq edir. **confunc** funksiyası obyektlərin müəyyən olunmuş şərti ödəyib ödəmədiklərini yoxlayır. Uyğun şərti ödəyən obyektlər üçün sıfırdan fərqli qiyməti, şərti ödəməyən obyektlər üçün isə sıfır qiymətini qaytarır.

Bu funksiyalardan **firstThan** **confunc** funksiyasından sıfırdan fərqli bir qiymət ilə geri qaytarılan ilk obyekti, **lastThan** isə son obyekti geri qaytarma qiyməti kimi qaytarır.

```
virtual ContainerIterator& initIterator() const = 0;
```

Bu funksiya isə yeniləyicilər bölməsində şərh ediləcək bir yeniləyici (**iterator**) **Container** sinfinin obyekti üçün hazırlayaraq geri qaytarma qiyməti kimi qaytarır.

8.5.2 Stack

Əsas məlumatlar strukturu olan **Stack**, **Last In First Out – LIFO** (son giren ilk çıxar) qaydası ilə işləyən bir **Container** sinfidir. **Stack** strukturunda yaddaşa yeni yerləşdiriləcək obyekt digər obyektlərin üzərinə

yerləşdirilir. Yaddaşdan bir obyektin geri qaytarılması tələb olunduğu zaman da üstdəki obyekt geri qaytarılır. Araya bir obyekt əlavə etmək və ya aradan bir obyekti çıxarmaq mümkün deyildir.

Stack sinfi **Container** sinfindən törənmışdır.

Yenidən təyin olunduqları funksiyalar aşağıdakılardır:

Üzv funksiya	Qiyməti
isA()	stackClass
nameOf()	"Stack"

Stack strukturuna yeni əlavə edilən üzv funksiyalar isə aşağıdakılardır:

```
void push(Object& obyekt);
```

Bu funksiya **obyekt** parametri ilə verilən **Object** sinfindən törənmış bir obyektin **Stack** daxilinə yerləşdirilməsini təmin edir. Yerləşdirmə təbii olaraq **Stack** strukturundakı bütün obyektlərin üzərinə olacaqdır.

```
Object& pop();
```

Bu funksiya **Stack** yaddaşının ən üstdəki obyekti geri qaytarma qiyməti kimi qaytararkən bu obyektin yaddaşdan çıxarılmasına da səbəb olur.



CLASS KİTABXANASI

Object& top();

Bu funksiya **Stack** yaddasının ən üstdəki obyektinin öyrənilməsini təmin edir və obyekti yaddaşdan çıxartır.

virtual ContainerIterator& initIterator() const;

Bu funksiya **Stack** yaddası üzərində bir yeniləyici təyin etmək üçün istifadə olunur. Yeniləyici **Stack** daxilindəki obyektləri son daxil olandan ilk daxil olana qədər yeniləşdirir.

//DNSTACK.CPP

```
#include <conio.h>
#include <stack.h>
#include <strng.h>

main()
{ clrscr();

    Stack Yigin;
    char oxu[80];

    cout<<"Verilenlerin girişini tamamlamaq ucun \.\ daxil edin...\n";
    do
    { cout<<"> ";
        cin>>ws>>oxu;
        Yigin.push(*new String(oxu));
    }
    while(oxu[0] != '.');

    cout<<Yigin<<endl;
```

Etibar Seyidzada

```
cout<<"Yiginda "<<Yigin.getItemsInContainer()
      <<" element var.\n";
while(!Yigin.isEmpty())
{ Object& Obyekt = Yigin.pop();
    cout<<Obyekt<<endl;
    delete &Obyekt;
}
cout<<endl;

return 0;
}
```

Program çıxışı

Verilenlerin girişini tamamlamaq ucun '.' daxil edin...

```
> Baki
> Gence
> Quba
> Sumqayit
> .
List {
    .
    Sumqayit,
    Quba,
    Gence,
    Baki }
```

Yiginda 5 element var.

```
.
Sumqayit
Quba
Gence
Baki
```

8.5.3 Deque

Container sinfindən törənmiş **Deque** sinfi **Stack** sinfinə oxşar formada işləyir. **Deque** sinfində obyekt yaddaşa onun sol (alt) və ya sağ (üst) ucundan başlayaraq yerləşdirilə bilər. **Deque** yaddaşından alınacaq obyekt onun sol və ya sağ ucundakı obyekt ola bilər. Ortadakı bir obyekti **Deque** yaddaşından çıxartmaq mümkün deyildir.

Deque sinfinin **Container** sinfindən alıb dəyişdirdiyi funksiyalar aşağıdakılardır:

Üzv funksiya	Qiyməti
isA()	dequeClass
nameOf()	“Deque”

virtual ContainerIterator& initIterator() const;

Bu funksiya **Deque** yaddaşı üzərində bir yeniləyici təyin etmək üçün istifadə edilir. Yeniləyici **Deque** daxilindəki obyektləri **Deque** yaddaşının sol ucundan sağ ucuna doğru yeniləyir. Əgər obyektlərin tərs ardıcılıqlıda yenilənməsi tələb olunarsa, bunun üçün

ContainerIterator& initReversIterator() const;

Üzv funksiyasından istifadə etmək olar. Bu funksiya virtual deyildir. Sadəcə **Deque** üçün təyin edilmişdir.

Deque üçün təyin edilmiş digər funksiyalar isə aşağıdakılardır:

void putLeft(Object& obyekt);
void putRight(Object& obyekt);

Bu funksiyalar obyektlərin **Deque** yaddaşına əlavə edilmələrini təmin edir. Bunlardan **putLeft()** obyektləri yaddaşın sol ucuna, **putRight()** isə sağ ucuna yerləşdirir.

Object& peekLeft();
Object& peekRight();

Bu funksiyalar isə **Deque** yaddaşının sağ və sol uclarındakı obyektlərin müəyyənləşdirilməsini təmin edir. **peekLeft()** sol ucundakı, **peekRight()** isə sağ ucundakı obyektləri müəyyənləşdirir.

Object& getLeft();
Object& getRight();

Bu funksiyalar uyğun olaraq **peekLeft()** və **peekRight()** kimi icra olunmaları ilə bərabər, uclardakı obyektləri müəyyənləşdirməklə yanaşı bu obyektləri **Deque** yaddaşından çıxarırlar.

//DNDEQUE.CPP

```
#include <conio.h>
#include <deque.h>
```



CLASS KİTABXANASI

```
#include <strng.h>
#include <ctype.h>

main()
{ clrscr();

    Deque Yigin;
    char oxu[80];

    cout<<"Verilenlerin girisini tamamlamaq ucun \.\ daxil edin...\n";
    do
    { cout<<> " ";
        cin>>ws>>oxu;
        if(isupper(oxu[0]))
            Yigin.putLeft(*new String(oxu));
        else Yigin.putRight(*new String(oxu));
    }
    while(oxu[0] != '.');

    cout<<Yigin<<endl;
    cout<<"Yiginda "<<Yigin.getItemsInContainer()
        <<" element var.\n";
    while(!Yigin.isEmpty())
    { Object& Obyekt = Yigin.getRight();
        cout<<Obyekt<<endl;
        delete &Obyekt;
    }
    cout<<endl;

    return 0;
}
```

Program çıxışı

```
Verilenlerin girisini tamamlamaq ucun '.' daxil edin...
> Kenan
> Ismayil
> Amil
```

Etibar Seyidzada

```
> Ramil
> Kamil
> .
DoubleList {
    Kamil,
    Ramil,
    Amil,
    Ismayil,
    Kenan,
    .
}

Yiginda 6 element var.

.
Kenan
Ismayil
Amil
Ramil
Kamil
```

8.5.4 Queue

Deque yaddasının məhdudlaşdırılmış bir tətbiqi olan Queue sinfində obyektlər yaddaşa bir ucdn yerləşdirilib digər ucdn çıxarıla bilər. Başqa sözlə, Queue yaddasının işləmə forması “ilk gırən ilk çıxar” (First In First Out – FIFO) şəkilindədir. Queue bir yaddaş növbəsidir.

Queue sinfinin Container sinfindən alıb dəyişdirdiyi funksiyalar aşağıdakılardır:

Üzv funksiya
isA()

Qiyməti
queueClass

CLASS KİTABXANASI

nameOf() "Queue"

Bu sınıf için tayin olunmuş üzv funksiyalar aşağıdakılardır:

void put(Object& obyekt);

Üzv funksiyası obyekti növbənin sonuna əlavə edir.

Object& get();

Üzv funksiyası isə növbənin əvvəlindəki obyekti növbədən çıxararaq geri qaytarma qiyməti olaraq qaytarır.

Object& peekLeft();
Object& peekRight();

Isə Deque sinfində olduğu kimi Queue sinfində növbənin başlanğıcında və sonundakı obyektlərin yalnız müəyyənləşdirilməsi üçün istifadə edilir. Bunlardan peekLeft() növbənin sonundakı, peekRight() funksiyası isə növbənin əvvəlindəki obyekti göstərir.

8.5.5 PriorityQueue

PriorityQueue Container sinfindən törənmiş xüsusi bir növbə tipidir. PriorityQueue növbəsi "ən böyük ilk

Etibar Seyidzada

çixar" ("Greatest In First Out" – GIFO) və ya "ən kiçik ilk çıxar" ("Smallest In First Out") – SIFO) qaydalarından biri ilə işləyir. Yəni növbəyə daxil olan obyektlər prioritə görə sıralanmış olur. Növbədən bir qiymətin alınması lazımlı gəldiyi zaman prioritetinə görə birinci gələn obyekt alınır.

PriorityQueue növbəsi daxilindəki obyektlərin yerləşəcəkləri yer, isLessThan funksiyası vasitəsilə müəyyənləşdirilir. Kiçik olan obyekt birincidir. Bir-birinə bərabər olan obyektlər isə "birinci gələn ilk prioritəlidir" qaydası ilə yerləşdirilir. Buna görə də PriorityQueue növbəsi daxilində ancaq Sortable sinfindən törənmiş sınıflar aşağıdakılardır.

Üzv funksiya	Qiyməti
isA()	priorityQueueClass
nameOf()	"PriorityQueue"

Object& get();

Növbənin başlanğıcındakı birinci olan obyekti geri qaytarma qiyməti olaraq qaytararkən bu obyekti eyni zamanda növbədən çıxarırlar.

Object& peekLeft();

get() funksiyasına oxşar şəkildə çalışan bu funksiya isə sadəcə prioritetinə görə birinci olan obyektin



müəyyənləşdirilməsi üçün istifadə edilir. Obyekti növbədən çıxarmır.

```
void detachLeft();
```

Bu funksiya isə növbə daxilində birinci olan obyektin sadəcə növbədən çıxarılmasını təmin edir. Obyektin müəyyənləşdirilməsi üçün istifadə edilməz.

```
void put(Object& obyekt);
```

Bu funksiya parametr siyahısında verilən *obyekt* obyektini, növbə siyahısında prioritetinə uyğun yerə yerləşdirir.

8.5.6 Collection

Collection sinfi *Container* sinfində tətbiq edilən obyektlərin müəyyən qaydaya görə yaddaşa yerləşdirilib, yenə müəyyən bir qayda ilə yaddaşdan xaric edilməsini nəzərə alaraq obyektlərin yaddaş daxilində axtarılıb tapılması, istənilən zaman çıxarılması, istənilən yerə qoyulması əsasında işləyir. *Collection Container* kimi istifadə olunan bir sınıf deyildir. Oxşar sınıflarə baza yaradır.

```
virtual classType isA() const = 0;  
virtual char* nameOf() const = 0;
```

```
virtual hashValueType hashValue() const = 0;  
virtual containerIterator& initIterator() const = 0;
```

Container sinfində alınan bu üzv funksiyalar yenidən yazılaraq *Collection* sinfində törənəcək sınıflarə verilir.

Collection üçün yeni təyin edilən üzv funksiyalar isə aşağıdakılardır:

```
virtual void add(Object& obyekt) = 0;
```

Bu üzv funksiyası yeni bir obyekti kolleksiyaya daxil etmək üçün istifadə edilir.

```
virtual void detach(const Object& obyekt, int tip = 0) = 0;
```

Bu üzv funksiyası isə birinci parametr ilə verilən obyektin kolleksiyadan çıxarılmasını təmin edir. Verilməməsi halında sıfır qiymətini alan *tip* parametrinin sıfır qiyməti üçün obyekt sadəcə kolleksiyadan çıxarıldığı zaman, sıfırdan fərqli qiymətlər üçün isə kolleksiyadan çıxarıldıqdan sonra yaddaşdan da silinəcəkdir.

```
void destroy(const Object& obyekt);
```

destroy funksiyası *detach* funksiyasını *tip* parametri 1 olması ilə çağırır. Yəni *obyekt* obyektinə bərabər

CLASS KİTABXANASI

obyekti kolleksiyada taparaq oradan çıxarır və yaddaşdan silir.

```
virtual Object& findMember(const Object& obyekt) const;
```

findMember üzv funksiyası kolleksiya daxilində **obyekt** obyektinə bərabər olan obyekti axtarır və tapdığı ilk obyekti geri qaytarır. Axtarılan obyekt tapılmazsa, **NOOBJECT** qiymətini qaytarır.

```
virtual int hashMember(const Object& obyekt) const;
```


Bu üzv funksiya isə verilən obyektin **Collection** daxilində tapılıb tapılmadığını nəzarət edir. Uyğun obyekt **Collection** daxilində tapılarsa, sıfırdan fərqli bir qiyməti ilə tapılmazsa, sıfır qiymətini qaytarır.

8.5.7 List

Məlumatlar strukturları arasında ən əhəmiyyətlilərlərdən biri olan **list** strukturu, əsas məlumatı göstərən təqdimat (**referans**) və bu məlumatdan sonra gələn siyahı elementini göstərən bir göstəricidən ibarətdir. Bu siyahı elementlərinin bir-birinin ardınca əlavə edilməsini zəncir formasında siyahı strukturları əldə edilir. Siyahı daxilindəki hər element öz

Etibar Seyidzadə

məlumatına və sonrakı elementə müraciət edə biləcək məlumata malikdir.



Stack, **Queue**, **Referans** və **Set** kimi digər məlumatlar strukturları da siyahı strukturundan istifadə edərək, sadəcə bu struktura məlumatların daxil/xaric edilməsi ilə əlaqədar məhdudiyyətlər gətirmişdir. Bununla da siyahı strukturları programlaşdırma baxımından əhəmiyyətli yer tuturlar.

List sinfinin **Collection** sinfindən miras aldığı və yenidən təyin etdiyi funksiyalar aşağıdakılardır:

Üzv funksiya	Qiyməti
isA()	listClass
nameOf()	"List"
hashValue()	0


```
Object& peekHead() const;
```

Bu üzv funksiyası siyahıya ən son əlavə edilən obyekti geri qaytarma qiyməti olaraq qaytarır. Siyahı boş olarsa, bu funksiya **NOOBJECT** qiymətini qaytarır.

Bunun xaricindəki üzv funksiyalar **Collection**, **Container** siniflərində təyin olunan funksiyalardır. Və bu siniflərin gördüyü əməliyyatları yerinə yetirirlər.

8.5.8 DoubleList

Collection sinfindən törənən **DoubleList** sinfi **List** sinfindən fərqli olaraq məlumatı göstərən məlumat təqdimatı və sonrakı siyahı elementini göstərən sonrakı məlumat təqdimatı ilə bərabər əvvəlki məlumat elementini göstərən əvvəlki məlumat təqdimatına da malikdir.



Bu struktur biristiqamətli siyahı strukturlarına nisbətən daha çox yaddaş tələb edir, lakin hər iki

istiqamətdə də irəliləmək mümkün olduğundan bəzi alqoritmlər üçün daha uyğun bir strukturdur.

Bu sinif daxilində əvvəlki və sonrakı hallar ilə əlaqədar eyni əməliyyatı yerinə yetirən simmetrik iki əmr hər zaman mövcuddur.

```
void addAtHead(Object& obyekt);  
void addAtTail(Object& obyekt);
```

Bu funksiyalar **Collection** üçün təyin edilən **add** əmri kimi icra olunur. Aralarındakı əsas fərq, **addAtHeader** obyekti siyahının əvvəlinə əlavə etdiyi halda, **addAtTail** isə sonuna əlavə edir.

```
void destroyFromHead(const Object& obyekt);
```

Bu funksiya siyahını əvvəldən axıra qədər gözdən keçirərək **obyekt** obyektinə bərabər olan tapdıgı ilk obyekti siyahıdan çıxarıır və yaddaşdan silir.

```
void destroyFromTail(const Object& obyekt);
```

Bu funksiya isə siyahını axırdan əvvələ qədər gözdən keçirərək tapdıgı **obyekt** obyektinə bərabər olan ilk obyekti siyahıdan çıxarıır və yaddaşdan silir.

```
void detachFromHead(const Object& obyekt, int tip = 0);  
void detachFromTail(const Object& obyekt, int tip = 0);
```

CLASS KİTABXANASI

Bu funksiyalar siyahını gözdən keçirərək (`detachFromHead` əvvəldən axıra qədər, `detachFromTail` axırdan əvvələ qədər) qarşılara çıxdığı ilk obyekti sadəcə siyahıdan çıxarırlar. *tip* qiymətinin 0-dan fərqli olması obyektin yaddaşdan silinməsi əməliyyatının da eyni zamanda icra edilməsini, yəni bu əmrlərin `destroyFromHead` və ya `destroyFromTail` funksiyalarına uyğun icra edilməsini təmin edir.

```
Object peekAtHead() const;
```

siyahının əvvəlindəki,

```
Object peekAtTail() const;
```

isə siyahının sonundakı obyektin müəyyənləşdirilməsi üçün istifadə edilir.

```
virtual ContainerIterator& initIterator() const;
```

Bu funksiya siyahı məlumatlarının siyahının əvvəlindən axırına doğru,

```
virtual ContainerIterator& initReverseIterator() const;
```

isə siyahının axırdan əvvəlinə doğru yenilənməsini təmin edir.

Etibar Seyidzadə

`Collection` üçün təyin edilən bəzi funksiyalar `DoubleList` üçün uyğun olaraq icra olunurlar. Bu funksiyaların parametr siyahılarının eyni olmasına nəzər yetirin.

Collection	DoubleList
add	addAtHeader
destroy	destroyFromHead
detach	detachFromHead

Təyin edilən digər klassik funksiyalar və onların qiymətləri isə aşağıdakı kimidir:

Üzv funksiya	Qiyməti
isA()	doubleListClass
nameOf()	"DoubleList"
hashValue()	0

8.5.9 HashTable

`Collection` sinfindən törənən `HashTable` onun daxilindəki obyektlərə daha tez müraciət edilməsini təmin edir. Normal olaraq obyektlərin istər massiv daxilində, istərsə də siyahı strukturu daxilində saxlanılmasından asılı olmayaraq axtardığımız obyektin yerini bilmiriksə, obyekt kolleksiyasında axtarılan obyektlə müraciət edənə qədər bütün obyektlərə bir-bir baxmaq lazımlı gəlir. Bu da kolleksiyanın başlangıcına



CLASS KİTABXANASI

yaxın obyektlərin axtarılmasında vaxt baxımından yaxşı nəticə verməsinə baxmayaraq uzaq obyektlər üçün mənfi nəticə verir. Buna görə də istənilən bir eleməntə müraciət etmək üçün, bütün elementləri gözdən keçirməmək üçün məlumatlar strukturu təyin edilmişdir. **HashTable** bu məlumatlar strukturundan yalnız biridir. **HashTable** məlumatlar strukturunun işləmə qaydasını **Object** sinifi daxilində **hashValue** funksiyasını şərh edərkən göstərmışdır.

HashTable kolleksiyaları daxilindəki obyektlər **hashValue** funksiyalarının verdikləri qiymətlərə görə qruplaşdırılır. Axtarış apararkən də yalnız axtarılan obyekt **hashValue** funksiyası ilə müəyyən edilən qrup daxilində axtarılacaqdır.

HashTable kolleksiyasının neçə qrupdan ibarət olacağı proqramçı tərəfindən bu kolleksiya tərtib edilərkən müəyyən edilir. Buna görə də **HashTable** sinfinin layihələndiricisi

```
HashTable(sizeType grup_sayı =  
DEFAULT_HASH_TABLE_SIZE);
```

şəklində təyin edilmişdir. Əgər

```
HashTable Memurlar(50);
```

Etibar Seyidzadə

kimi bir **Memurlar** kolleksiyası tərtib edilərsə, bu kolleksiya 50 qrupdan ibarət bir **HashTable** olacaqdır. Yox əgər

HashTable Memurlar;

kimi təyin edilərsə,

DEFAULT_HASH_TABLE_SIZE

aktiv qiymətini istifadə edəcəkdir ki, bu qiymət də 111-dir. Yəni 111 müxtəlif qrupu olan **Memurlar** adında **HashTable** kolleksiyası yaradılacaqdır.

Layihələndirici xaricindəki funksiyalar **Collection** daxilində təyin edilən funksiyalardır və eyni mənəni daşıyırlar.

Üzv funksiya	Qiyməti
isA()	hashTableClass
nameOf()	"HashTable"
hashValue()	0

8.5.10 Btree

Btree, **Binary-Tree** (ikilik ağac) üsulunun yaddaş sınıfları ilə tətbiq edilməsidir. İkilik ağac üsulunda məlumatlar sənki bir ağac üzərində kökdən budaqlara doğru yerləşdirilmiş kimi saxlanılır. Bu üsulda yaddaş



CLASS KİTABXANASI

daxilində yerləşdiriləcək məlumatların öz aralarında sıralanması lazımdır. Məlumatlar bir yarpaq kimidir və budaqlar üzərində yerləşirlər. Budaqlarda yarpaq və ya qiymət budaqları yerləşir. Bu budaqlar üzərində sıralamaya görə ardıcıl (bir-birini təqib edən) məlumatlar yerləşir. Budaqlar da bir-birinə görə ardıcıl məlumat qruplarından ibarət budaqlar şəklində ağac üzərində yerləşirlər. Beləliklə, məlumatı qısa müddətdə gözdən keçirməklə sürətli axtarmaq olar. Məlumat yaddaşa olmasa da, bütün məlumatlar gözdən keçirilmədən bu məlumatın yaddaşa olub olmamasını müəyyənləşdirmək olar.

Btree sinfi **Collection** sinfindən törənmiş sinifdir.

Uzv funksiya	Qiyməti
isA()	btreeClass
nameOf()	"Btree"

Btree sinfinin təyin edilmiş bir layihələndiricisi vardır.

```
Btree(int Yarpaq_Sayı = 3);
```

Bu layihələndiriciyə parametr kimi normal olaraq bir budaq üzərində olması lazım gələn **Yarpaq_Sayı** daxil edilir. Bu qiymət verilmədikdə **3** olur. Budaq üzərindəki yarpaqların sayının az olması axtarma əməliyyatını sürətləndirir. Lakin ağac üzərindəki budaqların sayını

Etibar Seyidzadə

artırır. Buna görə də məlumatlar artıqca axtarma müddəti də artır. Yarpaqların sayı çox olduğu zaman isə məlumatların sayının az olmasına baxmayaraq axtarma müddəti uzana bilər. Buna görə də yarpaqların sayını məlumat çoxluğununu nəzərə alaraq müəyyənləşdirmək faydalıdır.

```
int order();
```

Əvvəlcədən yaradılmış bir ağacın budaqları üzərində ola biləcək yarpaqların sayının müəyyənləşdirilməsi üçün istifadə olunur. Geri qaytarma qiyməti olaraq budaq üzərində ola biləcək yarpaq sayını qaytarır.

```
virtual void add(Object& Obyekt);
```

Bu funksiya parametr kimi verilən **Obyekt** obyektinin ağac üzərində yerləşdirilməsini təmin edir. Burada ağac üzərindəki məlumatların sıralana bilən obyekt olduqlarını nəzərə alaraq **Obyekt** obyektinin **Sortable** sinfindən törənmiş sinfin obyekti olmasına diqqət etmək lazımdır.

```
Object& operator[ ](long Index) const;
```

Ağac daxilində yerləşən obyektlər ağac üzərində kiçikdən böyükə doğru sıralanmış olurlar. İlk sıra



CLASS KİTABXANASI

nömrəsi **0** olamaqla istənilən sıradakı obyektin öyrənilməsi üçün **[]** operatorundan istifadə etmək olar. Bunun üçün **Btree** sinfinin obyektlərinin hər birini massiv olaraq düşünmək və istifadə etmək mümkündür.

```
Btree Stock;  
...  
cout<<"en kicik element = "<<Stock[0]<<"dir\n";
```

Kimi. Yalnız **[]** operatoru vasitəsilə hər hansı bir sıraya obyekt mənimsədilə bilməz. Bu operator sadəcə istənilən sıradakı elementin öyrənilməsini təmin edir.

```
long rank(const Object& Obyekt) const;
```


Btree ağacı daxilində olduğu məlum olan obyektin ağacın hansı sırasında olduğunu öyrənmək üçün **rank** funksiyasından istifadə etmək olar.

Collection, **Container** və **Object** sinifları üçün təyin edilmiş digər funksiyaları **Btree** daxilində eyni məqsədlə istifadə etmək olar.

```
//BTREE.CPP  
  
#include <sortable.h>  
#define integerClass 300  
  
class Integer : public Sortable  
{ int _integer;
```

Etibar Seyidzada

```
public:  
    Integer(int = 0);  
  
    char* nameOf() const;  
    classType isA() const;  
    hashValueType hashValue() const;  
    int isEqual(const Object&) const;  
    int isLessThan(const Object&) const;  
    void printOn(ostream&) const;  
};  
  
Integer::Integer(int x)  
{ _integer = x; }  
  
char* Integer::nameOf() const  
{ return "Integer"; }  
  
classType Integer::isA() const  
{ return integerClass; }  
  
hashValueType Integer::hashValue() const  
{ return _integer; }  
  
int Integer::isEqual(const Object& object) const  
{ return _integer == ((Integer&)object)._integer; }  
  
int Integer::isLessThan(const Object& object) const  
{ return _integer < ((Integer&)object)._integer; }  
  
void Integer::printOn(ostream& stream) const  
{ stream<<_integer; }  
  
*****  
  
#include <conio.h>  
#include <btree.h>  
#include <stdlib.h>  
#include <stdio.h>  
#include <time.h>
```



CLASS KİTABXANASI

```
Btree Stock(15);

main()
{ clrscr();
int i;
char buffer[120];

for(i = 0; i < 2500; i++)
    Stock.add(* new Integer(random(3000)));

cout<<"\nStokta axtardiginiz nomreleri daxil edin\n"
    "bitirmek ucun SON yazin\n";
while(!cin.rdstate())
{ int X;
    cin>>X;
    if(cin.rdstate())
        break;
    Integer Find(X);
    cout<<"Axtarisa baslama saati : "<<Time()<<endl;
    cout<<Find<<" Stokda"<<(Stock.hasMember(Find) ?
        " Movcuddur" : " Mevcud deyil")<<endl;
    cout<<"Axtarisin bitmesi saati : "<<Time()<<endl;
}
cin.clear();
cin>>ws>>buffer;

cout<<"Rank qiymetini oyrenmek ucun "
    "nomreleri daxil edin\nbitirmek ucun SON yazin\n";
while(!cin.rdstate())
{ int X;
    cin>>X;
    if(cin.rdstate())
        break;
    Integer Find(X);
    cout<<"Rank("<<Find<<") = "<<Stock.rank(Find)<<endl;
}
cin.clear();
cin>>ws>>buffer;
```

Etibar Seyidzada

```
cout<<"Oyrenmek istediyiniz melumatin"
    " sira nomresini daxil edin\n"
    "bitirmek ucun SON yazin\n";
while(!cin.rdstate())
{ int X;
    cin>>X;
    if(cin.rdstate())
        break;
    cout<<#<<X<<"-->"<<Stock[X]<<endl;
}
cin.clear();
cin>>ws>>buffer;

return 0;
}
```

Program çıxışı

```
Stokta axtardiginiz nomreleri daxil edin
bitirmek ucun SON yazin
50 200 700 3000 122 son
Axtarisa baslama saati : 8:57:25.10 pm
50 Stokda Movcuddur
Axtarisin bitmesi saati : 8:57:25.10 pm
Axtarisa baslama saati : 8:57:25.10 pm
200 Stokda Mevcud deyil
Axtarisin bitmesi saati : 8:57:25.10 pm
Axtarisa baslama saati : 8:57:25.10 pm
700 Stokda Mevcud deyil
Axtarisin bitmesi saati : 8:57:25.10 pm
Axtarisa baslama saati : 8:57:25.10 pm
3000 Stokda Mevcud deyil
Axtarisin bitmesi saati : 8:57:25.10 pm
Axtarisa baslama saati : 8:57:25.10 pm
122 Stokda Movcuddur
Axtarisin bitmesi saati : 8:57:25.10 pm
Rank qiymetini oyrenmek ucun nomreleri daxil edin
```



CLASS KİTABXANASI

```
bitirmek ucun SON yazın
50 200 3 son
Rank(50) = 44
Rank(200) = 177
Rank(3) = 2
Oyrenmek istediyiniz məlumatın sıra nomresini daxil edin
bitirmek ucun SON yazın
0 1 2 2499 2500 son
#0 --> 1
#1 --> 2
#2 --> 3
#2499 --> 2997
#2500 --> Error
```

8.5.11 Bag

Müəyyən məqsədlərə görə bir-birinə bərabər olan obyektlərin məlumatlar strukturu daxilində olmasına icazə verilə və ya verilməyə bilər. İndiyə qədər gözdən keçirdiyimiz siniflərin hamısı kimi **Collection** sinfindən törənmiş **Bag** sinfi də buna icazə verir. **Set** və **Dictionary** sinifləri isə icazə vermirlər. **Bag** sinfinin **HashTable** sinfinə oxşar layihələndiricisi vardır. Eyni məntiqlə işləyir. Sadəcə aktiv qiyməti fərqlənir.

```
Bag(sizeType qrup_sayı = DEFAULT_BAG_SIZE);
```

DEFAULT_BAG_SIZE parametrinin standart təyin olunmuş qiyməti **29**-dur.

Üzv funksiya	Qiyməti
--------------	---------

Etibar Seyidzadə

isA()	bagClass
nameOf()	"Bag"

8.5.12 Set

Set sinfi **Bag** sinfindən törənmiş bir sinif kimi ondan fərqli olaraq bir obyektin **Collection** daxilində yalnız bir dəfə olmasına icazə verir. Ekvivalenti kolleksiya daxilində olan obyekti kolleksiyaya qəbul etmir. **Bag** ilə eyni layihələndiriciyə malikdir. Yalnız aktiv qiyməti fərqlidir.

```
Set(sizeType qrup_sayı = DEFAULT_SET_SIZE);
```

DEFAULT_SET_SIZE parametrinin standart təyin olunmuş qiyməti **29**-dur.

Üzv funksiya	Qiyməti
isA()	setClass
nameOf()	"Set"

8.5.13 Dictionary

Dictionary (Lüğət) axtarışa görə məlumat kolleksiyası daxilində bir obyekt tapıb bu obyektdən daha çox məlumat əldə etmə üsuludur. Məsələn, bir şəxsin adını göstərərək o şəxsin soyad, doğum yeri,

CLASS KİTABXANASI

doğum tarixi kimi digər məlumatlarının da öyrənilməsidir. Bunun ən klassik tətbiqi lügətdə öz əksini tapır. Bir sözə uyğun gələn o sözün verdiyi mənalar və ya digər dillərdəki mənaları tapılüb müəyyənləşdirilir.

Dictionary Set sinfindən törənən **Association** sinfindən törənmiş obyektlərin daxilində ola biləcək xüsusi bir kolleksiya növüdür.

Dictionary sinfinin üzv funksiyaları **Collection** sinfi daxilində şərh etdiyimiz üzv funksiyalarıdır. Eyni prototiplərinin olmasına baxmayaraq bu funksiyalardakı **obyekt** parametrlərinə uyğun obyekt olaraq **Association** sinfindən törənmiş obyektlər istifadə edilə bilər.

Üzv funksiya	Qiyməti
isA()	dictionaryClass
nameOf()	"Dictionary"

8.5.14 AbstractArray

AbstractArray xüsusilə də bütün programlaşdırma dillərinə daxil olduğuna görə çox istifadə edilən məlumatlar strukturu tipli massivlərdir. **Container Class** kitabxanası daxilində ümumi məqsədli iki sinif təyin edilmişdir. Bunlar ümumi məqsədli massivlər üçün **Array** və sıralanmış obyektlər üçün **SortedArray** sinifləridir.

Etibar Seyidzadə

AbstractArray isə **Collection** sinfindən törənən və bu iki sinfə baza yaradan mücərrəd bir sinifdir.

Əvvəlcə massiv anlayışını aydınlaşdırıraq. Massiv eyni tipli elementlərin kolleksiyasıdır. Elementlər massiv daxilində ardıcıl yerləşir və hər bir elementin sıra nömrəsi olur ki, buna da elementin indeksi deyilir. Hər hansı bir elementə bu indekslə müraciət edilir. İndekslər 1 və ya 0-dan başlayır. Üst sərhəd isə programçı tərəfindən təyin olunur və bu sərhəddi keçmək olmaz.

Container Class kitabxanası daxilində təyin olunmuş massiv sinifləri üçün də oxşar qaydalar qüvvədədir.

Aşağıdakı fərqlər vardır:

- Massivlər daxilində **Object** sinfindən törənmiş bütün obyektlər ola bilər;
- Alt və üst sərhədlər programçı tərəfindən təyin edilə bilər;
- Massivin elementlərinin sayı kifayət etməzsə, o genişləndirilə bilər;
- Qiyməti verilməyən elementlər **NOOBJECT** kimi qəbul edilir.

Massivlər üçün **AbstractArray** sinfi daxilində təyin edilən funksiyalar aşağıdakılardır:

```
int lowerBound() const;
```

Bu funksiya massivin alt sərhəddini geri qaytarma qiyməti kimi qaytarır. Bu, massiv daxilində olan ilk qiymətin sıra nömrəsidir.

```
int upperBound() const;
```

Massivin üst sərhəddini geri qaytarma qiyməti kimi qaytarır. Bu, massiv daxilində olan son qiymətin sıra nömrəsidir.

```
sizeType arraySize() const;
```

Bu funksiya massiv daxilindəki elementlərin sayını müəyyənləşdirir. `getItemsInContainer` funksiyasından bu xüsusiyyəti ilə fərqlənir. `getItemsInContainer` kolleksiya daxilində olan elementlərin sayını müəyyənləşdirir.

```
virtual void detach(int indeks, int tip = 0);
```

Bu funksiya `indeks` ilə yeri verilən obyekti massiv daxilində olduğu zaman massivdən xaric edir. `tip` parametrinin qiyməti `0`-dan fərqlidirsə, obyekti massivdən xaric etməklə bərabər onu yaddaşdan da silir.

```
void destroy(int indeks);
```

Bu funksiya isə `indeks` ilə yeri verilən obyekti massiv daxilində olduğu zaman massivdən xaric edir və sonra bu obyekti yaddaşdan silir.

```
virtual int isEqual(const Object& Obyekt) const;
```

Massivlər üçün yenidən təyin edilən bu funksiya digər siniflərdə olduğu kimi müqayisə edilən hər iki massivin eyni sıradə və bir-birinə bərabər olan obyektlərinin olması şərtini qoyur. Bundan başqa massivlərin alt və üst sərhədləri bərabər olamalıdır.

```
virtual void PrintOn(ostream& Stream) const;
```

Massiv daxilindəki obyektlərin axına yazılması tələb olunarsa, `printOn` funksiyası və ya "`<<`" operatoru istifadə edilir. Bunların istifadə olunması nəticəsində massiv daxilindəki obyektlər axına yazılır, qiyməti verilməmiş elementlər isə "`error`" məsajı ilə əks olunur (boş elementlərə `Error` sinfinin obyekti olan `NOOBJECT` mənimsədir). Əgər buna ehtiyac olmazsa, yəni yalnız həqiqi obyektlərin göstərilməsi tələb olunarsa,

```
virtual printContainerOn(ostream& Obyekt) const;
```

üzv funksiyasından istifadə etmək olar.

8.5.15 Array

Array sınıfı ümumi məqsədlər üçün istifadə olunan bir sınıfdır. **AbstractArray** sınıfından törənmişdir. **Array** sınıfının obyekti olan massivlərə **Object** sınıfından törənmiş bütün sınıfların obyektlərini yerləşdirmək mümkündür. Yerləşdirilən hər element yerləşdiyi yerdə qalır.

Bu sınıfın layihələndiricisi aşağıdakı kimi təyin edilmişdir:

```
Array(int Ust, int Alt = 0, sizeType Delta = 0);
```

Burada ilk parametr olan **Ust** massivin ən böyük indeksini göstərir. Bu qiymət mütləq verilməlidir. İkinci parametr olan **Alt** isə massivin ən kiçik indeksini göstərir. Bu qiymət verilməzsə, avtomatik olaraq **0** qəbul edilir. Üçüncü parametr olan **Delta** isə massivə **add** üzv funksiyası ilə element yerləşdirildiyi zaman boş yer olmazsa, massivin üst sərhəddinin nə qədər genişləndiriləcəyini göstərir. Bu qiymət də verilməzsə, **0** olduğu, yəni belə bir halda hər hansı bir genişlənmənin olmayacağıni göstərir.

Qeyd edildiyi kimi massivə obyekt əlavə etmək üçün

```
virtual void add(Object& Obyekt);
```

üzv funksiyası istifadə edilir. Bu funksiya **Obyekt** obyektini massiv daxilindəki ilk boş yerə yerləşdirir. Boş yer olmazsa, massiv layihələndirmə zamanı müəyyən edilən miqdarda genişləndirilir. Genişlənmə olmazsa, səhv baş verir. Massivə əlavə edilən obyektlərin massiv daxilində hansı sırada yerləşəcəyi yenə bu funksiya ilə müəyyən edilir. Əgər yerləşəcəyi yerin də göstərilməsi tələb olunarsa,

```
void addAt(Object& Obyekt, int Indeks);
```

üzv funksiyasından istifadə etmək lazımdır. Bu halda **Obyekt Indeks** ilə verilən yerə yerləşdirilir. Yerləşdirmə əməliyyatından əvvəl yerləşdiriləcək yerdə başqa bir obyekt olarsa, bu obyekt massivdən çıxarıılır və əgər silinə bilərsə, silinir.

Massiv daxilində bir obyekti **findMember** üzv funksiyası ilə axtarmaq olar. Əgər yeri məlumdursa,

```
Object& operator[ ](int Indeks) const;
```

operator funksiyası istifadə edilə bilər. Məsələn, bir massivin **5**-ci elementinə müraciət etmək üçün

```
Object& Obyekt = mas[5];
```

və ya ekrana çıxarmaq üçün

```
cout<<mas[5]<<endl;
```

sətrini yazmaq olar.

Digər funksiyaların geri qaytarma qiymətləri isə aşağıdakılardır:

Üzv funksiya	Qiyməti
isA()	arrayClass
nameOf()	"Array"

8.5.16 SortedArray

SortedArray əsasən massivdir. Lakin **Array** sinfindən fərqli olaraq elementlərini kiçikdən böyüyə doğru sıralanmış şəkildə saxlayır. Buna görə də ancaq **Sortable** sinfindən törənən siniflərin obyektlərini tərkibində saxlayır. **SortedArray** massivləri daxilində olan obyektlər sıralanmış şəkildə massivin əvvəlində yerləşirlər. Əlavə ediliən hər obyekt sıralamadakı uyğun yerdə yerləşdirilir. Bu əməliyyat massivin daxilindəki digər obyektlər sürüasdürülərək yerinə yetirilir. Bir obyekt massivdən çıxarıldıqdan sonra əmələ gələn boşluğu doldurmaq üçün obyektlər bu dəfə də əks istiqamətdə sürüasdürülür.

Bu sinfin layihələndiricisi də **Array** sinfinin layihələndiricisi kimi təyin edilmişdir.

```
SortedArray(int Ust, int Alt = 0, sizeType Delta = 0);
```

Parametrlər **Array** sinfinin layihələndiricisinin parametrləri ilə eyni funksiyalara malikdirlər. *Ust* massivin ən böyük, *Alt* isə ən kiçik indeksi, *Delta* isə kifayət qədər yer olmadığı zaman genişlənmə miqdarını göstərir.

Digər funksiyaların geri qaytarma qiymətləri aşağıdakılardır:

Üzv funksiya	Qiyməti
isA()	sortedArrayClass
nameOf()	"Array"

Bu sinifdə yeri bəlli olan bir obyekt üçün

```
const Sortable& operator[](int Indeks) const;
```

operator funksiyasından istifadə etmək olar.

Bir diskdəki aktiv qovluqda olan faylların genişlənmələrinin siyahısının görünməsinə aid bir program tərtib edək.



CLASS KİTABXANASI

```
//EXT.CPP

#include <clsdefs.h>
#include <sortable.h>
#include <sortarry.h>
#include <set.h>
#include <dir.h>
#include <dos.h>
#include <string.h>
#include <iomanip.h>
#include <conio.h>

class NameExt : public Sortable
{ char ext[4];

public:
    NameExt();
    NameExt(const NameExt&);
    NameExt(char *n);
    classType isA() const;
    char* nameOf() const;
    hashValueType hashValue() const;
    int isEqual(const Object& ) const;
    int isLessThan(const Object& ) const;
    void printOn(ostream& ) const;
};

NameExt::NameExt()
{ ext[0] = '\0'; }

NameExt::NameExt(const NameExt& O)
{ strcpy(ext,O.ext); }

NameExt::NameExt(char *n)
{ strcpy(ext, n); }

classType NameExt::isA() const
{ return __firstUserClass; }
```

Etibar Seyidzada

```
char* NameExt::nameOf() const
{ return "File Name Extention"; }

hashValueType NameExt::hashValue() const
{ return (ext[0] == '\0' || ext[0] == ' ') ? 0 : ext[0] - 64; }

int NameExt::isEqual(const Object& Test) const
{ return strcmp(ext, ((NameExt&)Test).ext) == 0; }

int NameExt::isLessThan(const Object& Test) const
{ return strcmp(ext, ((NameExt&)Test).ext) < 0; }

void NameExt::printOn(ostream& Stream) const
{ Stream<<"<<setw(3)<<setiosflags(ios::left)<<ext<<">; }

//*********************************************************************
```

```
class Extension : public Set
{ int sta;

public:
    Extension(int);

    void printHeader(ostream& ) const;
    void printSeparator(ostream& ) const;
    void printTrailer(ostream& ) const;
};

Extension::Extension(int _sta) : Set(26)
{ sta = _sta; }

void Extension::printHeader(ostream& Stream) const
{ Stream<<"Genislenme siyahisi"<<endl<<endl; }

void Extension::printSeparator(ostream& Stream) const
{ if(sta)
    Stream<<'\t';
    else Stream<<'\n';
}
```



CLASS KİTABXANASI

```
void Extension::printTrailer(ostream& Stream) const
{ Stream<<endl; }

//*****  
  
Extension ExtList(1);

void scan(char *s)
{ struct ffblk SF;
  int Ok;  
  
Ok = findfirst(s, &SF, FA_ARCH);
while(Ok == 0)
{ char *p = strchr(SF.ff_name, '.');
  NameExt* N = new NameExt((p == NULL) ? " " : p + 1);
  ExtList.add(*N);
  Ok = findnext(&SF);
}
}  
  
//*****  
main(int c, char *a[])
{ clrscr();
  char match[MAXDIR];
  
if(c > 1)
{ strcpy(match, a[1]);
  if(strchr(match, '.') == NULL)
    strcat(match, ".*");
}
else strcpy(match, "*.*");
  
scan(match);
if(ExtList.isEmpty())
cout<<"Verilen genişlenmeli fayl yoxdur.";
else cout<<ExtList<<"\nCemi "
<<ExtList.getItemsInContainer()
```

Etibar Seyidzada

```
<<" eded genişlenme var";
return 0;
}
```

Program çıxışı

Genişlenme siyahısı


```
"BAT"  "BAK"  "CSM"  "386"  "CFG"  "COM"  "CPP"  "DAT"
      "DFM"  "DSK"
"DPR"  "DOS"  "DIF"  "DLL"  "ERR"  "EXE"  "FIL"  "FON"  "H"
      "HLP"
"ILD"  "ILC"  "ILF"  "ILS"  "INI"  "ICO"  "MAK"  "OVL"
      "OBJ"  "PIF"
"SYM"  "SWP"  "SYS"  "TDS"  "TXT"  "TC"  "TAH"  "TCH"
      "TFH"  "TDH"
```

Cemi 40 eded genişlenme var

8.6 Yeniləyicilər (Iterators)

Yeniləyicilər **Container** sinindən törənmiş sınıfların obyektləri üzərində göstərici kimi işləyərək, bu obyektlərə hər hansı bir zərər vermədən, yaddaş xüsusiyyətinə malik olan obyektlər daxilindəki obyektlərə bir-bir müraciət edilməsini təmin edirlər. Yeniləyici sınıflarının hər biri **ContainerIterator** sinindən törənmişdir.

CLASS KİTABXANASI



Müxtəlif yaddaş tipləri üçün təyin olunmuş yeniləyicilər ümumi xüsusiyyətlərə malikdirlər.

Yalnız **DoubleListIterator** sinfinin əlavə bir xüsusiyyəti vardır.

Yeniləyicinin layihələndirilməsi üçün hər yeniləyici bir layihələndiriciyə sahib olmaqla bərabər, yeniləmə əməliyyatının yerinə yetiriləcəyi yaddaş obyektinin

virtual ContainerIterator& initIterator() const;

Kimi təyin edilmiş üzv funksiyasından istifadə etmək məqsədə uyğundur. Məsələn, **S Stack** strukturu üzərində yeniləmə əməliyyatını aparacaq **I yeniləyicisini**

ContainerIterator& I = S.initIterator();

şəklində təyin etmək olar. Lakin burada qeyd etmək lazımdır ki, **initIterator()** üzv funksiyası **new** operatoru ilə

Etibar Seyidzadə

yaradıldığı üçün yeniləyici ilə işimizi tamamladıqdan sonra **delete** operatoru ilə onu silmək lazımdır.

delete &I;

Yeniləyicilər üçün təyin edilmiş ortaq funksiyalar aşağıdakılardır:

virtual operator int();

Yeniləyicini **int** tipli bir ədədə çevirmək lazımlı gələrsə, onun yaddaş sinfi üzərində yeniləyəcəyi başqa obyektin qalıb qalmayacağı suali ortaya çıxır. Nəticə sıfırdırsa, yenilənəcək obyekt qalmır, sıfırdan fərqlidirsə, yenilənəcək digər obyektlərin də olduğu bəlli olur.

virtual Object& operator++();
virtual Object& operator++(int);

Bu operator isə yeniləyicinin göstərdiyi obyekti geri qaytarma qiyməti kimi qaytardıqdan sonra onun yaddaş daxilində növbəti obyekti göstərməsini təmin edir.

virtual operator Object&();

Bu operator isə yeniləyicinin göstərdiyi obyektin öyrənilməsini təmin edir. Başqa bir əməliyyatı yerinə yetirməz.

```
virtual void restart();
```

Bu funksiya yeniləyicinin yaddaş daxilində ilk obyekti göstərməsini təmin edir. Beləliklə, yaddaş üçün yeni bir obyekt təyin edilmədən yaddaş daxilindəki obyektlər yenidən gözdən keçirilə bilər.

8.6.1 DoubleListIterator

DoubleListIterator **DoubleList** sinfi üzərində yeniləmə əməliyyatını yerinə yetirmək üçün layihələndirilmişdir. **DoubleList** sinfi məlumatları bir-biri ilə həm irəliyə, həm də geriyə doğru əlaqələndirdiyi üçün **DoubleListIterator** yeniləyicisi ilə uyğun istiqamətlərdə getmək mümkündür.

Bunun üçün **++** operatoruna oxşar olaraq bu sinif üçün **--** operatoru da təyin edilmişdir.

```
virtual Object& operator--();
virtual Object& operator--(int);
```

Bu operatorlar yeniləyicinin göstərdiyi obyekti geri qaytararaq, onun əvvəlki obyekti göstərməsini təmin edirlər.

8.7 Misal

Ekran üzərində müxtəlif böcəklər vardır. Bu böcəklərin davranışları müxtəlifdir. Məsələn, bəziləri ekran kənərlərinə toxunduqları zaman geri qayıdaraq yollarına davam edirlər. Bəziləri isə bir kənardan çıxıb digər kənardan girərək yollarına davam edirlər. Bir böcək isə klaviatura düymələrinin sıxılması ilə verilən əmrlərlə (ox düymələrinə sıxaraq) hərəkət etdirilir. Oyunun məqsədi də bu böcəkləri ekranдан təmizləməkdir.

```
//CCDEMO.CPP

#include <queue.h>
#include <conio.h>
#include <stdio.h>
#include <stdlib.h>
#include <dos.h>

#define SCREENWIDTH 79
#define SCREENHEIGHT 24
#define WAITTIME 150

#define KB_HOME 71
#define KB_TOP 72
#define KB_PGUP 73
#define KB_LEFT 75
#define KB_RIGHT 77
#define KB_END 79
#define KB_BOTTOM 80
#define KB_PGDN 81

class Bocek;
//Bocek adlı sinfin daha sonra teyin edileceyini bildirir
```



CLASS KİTABXANASI

```
Queue Bocekler;
//Boceklerin siyahisi

Bocek* Canavar;
//Bocek sinfinin yalnız gostericisi istifade oluna biler

//**************************************************************** Bocek Sınıfı ****

class Bocek : public Object
{ protected:
    int type;          //Bocegin tipi
    int x, y;          //Bocegin yeri
    int u, v;          //Bocegin sur'etleri

public:
    Bocek();
    Bocek(int, int, int, int, int);
    virtual ~Bocek();

    virtual char* nameOf() const
    { return "Bocek"; }

    virtual classType isA() const
    { return 12000; }

    virtual hashValueType hashValue() const
    { return type; }

    virtual void printOn(ostream&) const;
    virtual int isEqual(const Object&) const;

    virtual void toxunma(Bocek&);
    //Parametr ile verilen bocege toxunması
    //neticesinde cagrilacaq uzb funksiya

    virtual void solSerhed();
    virtual void sagSerhed();
```

Etibar Seyidzada

```
virtual void ustSerhed();
virtual void altSerhed();
//Ekran serhedlerine toxunduğu zaman
//cagrilacaq uzb funksiyalar

virtual void sicra();
//Hereket vaxtı geldiyi zaman
//hereketi temin eden uzb funksiya

void oldun();
//Bir boceyin basqa birine toxunması zamani
//olmesi halinda cagrilacaq uzb funksiya

int olumu();
//Bir boceyin olu olub olmadigini anlamaq
//ucun istifade edilecek uzb funksiya

protected:
    virtual void nezaret();
    //Bocegin ekran serhedlerine catib catmadigina
    //ve diger boceklerle toxunub toxunmadigina
    //nezaret edecek funksiya

    virtual void sil();
    //Bocegi ekrandan silecek funksiya

    virtual void cek();
    //Bocegi ekranda cekecek funksiya

private:
    int oldx, oldy;
    //Bocegin evvelki yeri
};

Bocek::Bocek()
{ type = "*";
    oldx = oldy = x = y = u = v = 1;
}
```



CLASS KİTABXANASI

```
Bocek::Bocek(int _t, int _x, int _y, int _u, int _v)
{ type = _t;
  oldx = x = _x;
  oldy = y = _y;
  u = _u;
  v = _v;
}

Bocek::~Bocek()
{ }

void Bocek::printOn(ostream& Stream) const
{ Stream<<nameOf()<<"Tip : "<<type;
  Stream<<" Yer : "<<x<<, "<<y;
  Stream<<" Addim : "<<u<<, "<<v;
}

int Bocek::isEqual(const Object& Test) const
{ return type == ((Bocek&)Test).type &&
       x == ((Bocek&)Test).x &&
       y == ((Bocek&)Test).y &&
       u == ((Bocek&)Test).u &&
       v == ((Bocek&)Test).v;
}

void Bocek:: toxunma(Bocek& B)
{ if(B == *Canavar)
  oldun();
  else
  { u = -u;
    v = -v;
    B.u = -B.u;
    B.v = -B.v;
    if(type == B.type && Bocekler.getItemsInContainer() < 20)
      Bocekler.put(*new Bocek(type, x * 2, y * 2, -u, -v));
  }
}

void Bocek::solSerhed()
```

Etibar Seyidzada

```
{ x = SCREENWIDTH; }

void Bocek::sagSerhed()
{ x = 1; }

void Bocek::ustSerhed()
{ y = SCREENHEIGHT; }

void Bocek::altSerhed()
{ y = 1; }

void Bocek::sicra()
{ sil();
  x+= u;
  y+= v;
  nezaret();
  cek();
}

void Bocek::nezaret()
{ if(x <= 1)
  solSerhed();
  else if(x >= SCREENWIDTH)
    sagSerhed();
  if(y <= 1)
    ustSerhed();
  else if(y >= SCREENHEIGHT)
    altSerhed();

ContainerIterator& Iter = Bocekler.initIterator();
while(int(Iter))
{ Bocek* Item = (Bocek*) & (Iter++);
  if(Item->x == x && Item->y == y)
    toxunma(*Item);
}
delete &Iter;
}

void Bocek::sil()
```



CLASS KİTABXANASI

```
{ gotoxy(olxd, oldy);
putchar(' ');
}

void Bocek::cek()
{ gotoxy(x, y);
putchar(type);
olxd = x;
oldy = y;
}

void Bocek::oldun()
{ u = v = 0;
sil();
}

int Bocek::olumu()
{ return u == 0 && v == 0; }

//***** KenarBocek Sınıfı *****

//Bir kenardan cixib diger kenardan giren bocek tipi //

class KenarBocek : public Bocek
{ public:
    KenarBocek() : Bocek()
    {}
    KenarBocek(int a, int b, int c, int d, int e)
    : Bocek(a, b, c, d, e)
    {}

    virtual void toxunma(Bocek&);
    virtual void solSerhed();
    virtual void sagSerhed();
    virtual void ustSerhed();
    virtual void altSerhed();
};

void KenarBocek::carpdin(Bocek& B)
```

Etibar Seyidzada

```
{ if(B == *Canavar)
oldun();
else if(Bocekler.getItemsInContainer() < 20)
    Bocekler.put(*new KenarBocek(type, x + 1, y, -u, -v));
}

void KenarBocek::solSerhed()
{ u = 1; }

void KenarBocek::sagSerhed()
{ u = -1; }

void KenarBocek::ustSerhed()
{ v = 1; }

void KenarBocek::altSerhed()
{ v = -1; }

***** NezaretBocek Sınıfı *****

//Oyuncunun ox duymeleri ile hereket etdirdiyi bocek //

class NezaretBocek : public Bocek
{ public:
    NezaretBocek() : Bocek()
    { u = v = 1; }

    NezaretBocek(int a, int b, int c)
    : Bocek(a, b, c, 1, 1)
    {}

    virtual void toxunma(Bocek&);
    virtual void solSerhed();
    virtual void sagSerhed();
    virtual void ustSerhed();
    virtual void altSerhed();

    virtual void sicra();
};
```



CLASS KİTABXANASI

```
void NezaretBocek:: toxunma(Bocek& B)
{ if(B == *Canavar)
    return;
B.oldun();
}

void NezaretBocek::solSerhed()
{ x = 1; }

void NezaretBocek::sagSerhed()
{ x = SCREENWIDTH; }

void NezaretBocek::ustSerhed()
{ y = 1; }

void NezaretBocek::altSerhed()
{ y = SCREENHEIGHT; }

void NezaretBocek::sicra()
{ if(kbhit())
{ int ch = getch();
if(ch == 27 || ch == 3)
exit(1);
if(ch == 0)
{ ch = getch();
switch(ch)
{ case KB_HOME : y--;
case KB_LEFT : x--; break;
case KB_PGDN : y++;
case KB_RIGHT : x++; break;
case KB_PGUP : x++;
case KB_TOP : y--; break;
case KB_END : x--;
case KB_BOTTOM : y++; break;
}
sil();
nezaret();
}
```

Etibar Seyidzada

```
}
cek();
}

***** Ana Proqram *****

//Proqrami icra eden, ardicil olaraq butun boceklere mesaj
//gonderen alt program

void Run()
{ Bocek* Item;
int i;
while(*Item = (Bocek*)&Bocekler.get()) != NOOBJECT)
{ if(Item->olumu())
{ delete Item;
continue;
}
Item->sicra();
Bocekler.put(*Item);
for(i = 0; i < WAITTIME; i++)
    Canavar->sicra();
if(Bocekler.getItemsInContainer() <= 1)
{ clrscr();
gotoxy(20, 12);
cprintf("\a\aNyun Bitdi");
gotoxy(20, 14);
cprintf("Her hansı bir duymeni sixin");
getch();
while(kbhit())
    getch();
break;
}
}
}

//Proqramdan cixarken istifade olunan altprogram

void Cix()
{ clrscr();
```



CLASS KİTABXANASI

```
_setcursortype(_NORMALCURSOR);
}

//Programin baslamasi ucun qurmaq

main()
{ int i;

//Boceklerin yaradilmasi

for(i = 0; i < 6; i++)
    Bocekler.put("new Bocek('&', i + 10, 15, -1, 1));

//KenarBoceklerin yaradilmasi

for(i = 0; i < 6; i++)
    Bocekler.put("new KenarBocek('*', i + 30, i + 5, 1, 1));

//Oyuncunun nezaret edecegi bocegin yaradilmasi

Canavar = new NezaretBocek('#', SCREENWIDTH / 2,
                           SCREENHEIGHT / 2);
Bocekler.put(*Canavar);

//Ekran gorunusunun hazırlanmasi

clrscr();
_setcursortype(_NOCURSOR);

//Cixis funksiyasinin menimsedilmesi

atexit(Cix);

//Oyunun baslanmasi

Run();

//Oyundan normal cixis
```

Etibar Seyidzada

```
    return 0;
}
```